


VAQİF SƏMƏDOĞLU

1116  
547



şəhərin əməkdar idarəti


şəhərin əməkdar idarəti

236442.

## UZAQ YAŞIL ADA

Şəhərin əməkdar idarəti 2004-cü ilin 100. əsrin 100. ilində "Uzaq  
yaşıl adalar" adlı hərəkatın əməkdaşlığı ilə təqdim olunan bu kitabı  
hər bir əməkçi, əməkçi ailəsi və əməkçi ailələrinin əməkdaşlığı  
və əməkçi ailələrinin əməkdaşlığı ilə təqdim olunan bu kitabı  
hər bir əməkçi, əməkçi ailəsi və əməkçi ailələrinin əməkdaşlığı  
və əməkçi ailələrinin əməkdaşlığı ilə təqdim olunan bu kitabı  
hər bir əməkçi, əməkçi ailəsi və əməkçi ailələrinin əməkdaşlığı  
və əməkçi ailələrinin əməkdaşlığı ilə təqdim olunan bu kitabı

"Uzaq yaşıl adalar" adlı hərəkatın əməkdaşlığı ilə  
təqdim olunan bu kitabı əməkdaşlığı ilə təqdim olunan bu kitabı  
hər bir əməkçi, əməkçi ailəsi və əməkçi ailələrinin əməkdaşlığı  
və əməkçi ailələrinin əməkdaşlığı ilə təqdim olunan bu kitabı  
hər bir əməkçi, əməkçi ailəsi və əməkçi ailələrinin əməkdaşlığı  
və əməkçi ailələrinin əməkdaşlığı ilə təqdim olunan bu kitabı



"ŞƏRQ-QƏRB"  
BAKİ-2004

*Bu kitab "Vaqif Səmədoğlu. Uzaq yaşıł ada"  
(Bakı, Gənclik, 1999) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır.*

Tərtib edeni və redaktoru:

Nüşabə Babayeva-Vəkilova

894.3611 - de 21

AZE

**Vaqif Səmədoğlu. Uzaq yaşıł ada.** Bakı, "Şərq-Qərb", 2004, 264 səh.

Vaqif Səmədoğlu! Şeirlərini hemişə həsratla gözlədiyirmiz, sevə-sevə oxuduğumuz bənzərsiz Azərbaycan şairi... Bugünkü ədəbiyyatımızda tənha-liq poeziyasını yaranan söz ustası kimi onun bir ayrı yeri var.

Vaqifin şeirləri ilahi ile söhbətdir. İlahi ile söhbət hər insanın, hər şairin işi deyil. Vaqif Səmədoğlunun tənhalığı məzmun etibarilə ilahi tənhalılıqdır.

Oxuculara toqdim olunan bu kitabda şairin müxtəlif illərdə qələmə aldığı əsərlər toplanmışdır. Bu əsərlər əvvəli və sonu bilinmeyen bir səsdi. Mışıl-mışıl yatan südəmar köpenin, bir ömrür yaşamış yaşlı bir insanın nəfəsi var onlarda. İnsan qulağının eşitmə hüdudlarını aşış birbaş ovqata keçir bu səs. *Qulaq asaq, dincəyek "burada bürküye ilişib çıxa bilməyən" bu səsde, "qarıb şere dönmüş ana dilin sözlərini"...*

Bu şeirlərdə piçilti-piçilti açılan çiçəklərin səsi, nəfəsi, qürub çağının bənzərsiz rəngləri, uzaq, yaşıł bir adanın tənhalığı, Ay işığından könüllərə yol çəkən, müqəddes "dərdin, kederin özündən belə dostlarına, doğmalarına səadət yaratmaq" istəyen qərib bir şairin schrli dünyası var.

Gəlin, zeytun kölgəsinin sərinliyi hopmuş, uzaqlardan yol gelən bu qərib nəğmələri birlikdə oxuyaq.

**ISBN 9952-418-09-1**


© "ŞƏRQ-QƏRB", 2004

Azərbaycan Respublikasının Prezidenti

**İLHAM ƏLİYEVİN**

**"Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir



## ÖN SÖZ

Vaqif Səmədoğlu poeziyası haqqında söz demək çətin və məsuliyyətli bir işdir. Bunun üçün Vaqif şerinin “boyunu” görmək gerekdir. Lakin “boyunun” hündürlüyü onu hərtərəfli, olduğu kimi görməyə imkan vermir. Bəlkə buna görədir ki, otuz beş ildir ədəbi tənqidimiz ona eməlli-başlı, düzgün ölçülü “don” biça bilmir. “Ərköyüm” hesab etdiyimiz Vaqif Səmədoğlu isə haqlı olaraq bu qısa, dar, eyri-üyrü bircilmiş “don”lardan otuz beş ildir ki, imtina etməkdə davam edir.

Vaqif Səmədoğlu şerimizə yaradıcılığa sovet hakimiyətinin ilk illərində başlamış, repressiya dövrünün sıxıntısından çıxmış, stalinizm məngənəsinin ağrısını görmüş böyük şairimiz Səməd Vurğunun öz içinde boğduğu, güclə cəlovladığı Azadlığı kimi geldi. “Uşaq vaxtı həmişə arzulamışam böyüyəndə qoca kişi olum, heç kim mənə deməsin ki, onu elemə, bunu ele”.

Vaqif Səmədoğlunun həyatını, yaradıcılıq yolunu az da olsa eks etdirən materialşəllərlə tanışlıqdan sonra aydın olur ki, o, həyatda və yaradıcılıqda çox şeylərdən imtina edib, çox şeylərdən küsüb, qaçıb və çox şeyleri də yaxına buraxmayıb. Bəzən isə gücü ancaq özünü qorumağa çatıb. “Mən özümü ideologianın dışındən, caynağından qoruya bilməşəm. Bir də ideologiyamın pəncəsində qam töküle-töküle yazılış şeirlərdən...”

V.Səmədoğlunda bir dənə də olsun “yaralı” şeir tapmadıq. Bütün ömrünü şeirlərinin sağlamlığına, bütövlüyüne həsr edən müəllif deyir: “Öz vaxtında, öz dövründə çap olunmayan şeir bir qədər sonralar çap olunanda uduzur. Hətta en lirik şeir də. O ki, qaldı üstündə ictimai yüksü olan şeir, nə bilim sosioloji fikir daşıyan şeir”.

Məhz həmin bütövlük naminə Vaqif hətta en zəruri məqamlarda belə ictimai-sosioloji yüksü olan şeirlərini üzə çıxarmadı, əlində qayçı, biçaq dayanmış senzorun – mövcud ideologianın xisletinə beləd olduğu üçün başa düşürdü ki, onun şeirlərini yaralaya bilərlər. “Qorxurdum ki, Qlavlitdə mənə deyərlər ki, bu cür yaz və mən də o cür yazımağa başlayardım. Öz içimdə senzorun yaranacağından qorxurdum”.

V.Səmədoğlu sevgisində, məftunluğunda, nifret və qəzəbində, həsrətində heç kəsi təkrarlamadığı kimi heyrətində də bənzərsizdir. “Elbrus dağını bir neçə dəfə uzaq, yaxın ətəklərindən görmüşəm. Gel ki, heç bir heyrot doğurmayıb içimdə, bütün obyektiv möhtəşəmliyi ilə gözlərimin qarşısında dursa da. Elecə də okean, ucsuz-bucaqsız, milyon ağaçlı meşə. Bunu heç bir ağlabatan səbəblərlə izah eləye bilmərəm. Nəhənglik heç bir şey demir mənə. Ancaq çılpaq, seyrek yovşanlı Bandovan düzünün Allahsız şoranlığında bir gün uzaqda duran tənha yulğunu alma ağacına oxşatmışam. Və sonsuz bir heyrotə gəlmışəm. Burda, varlığıma min illər boyu duz hopmuş, günəş nədi, bircə kibrit çöpü istisindən ağara bilən bu torpaqda alma ağacının bite bilməyəcəyini bili-bilə! Şeri də bu dünyadımı, o dünyadımı bələ görürem.. Ucsuz-bucaqsız şoran düzədə duran yulğun kimi. Ancaq hansısa möcüzə gücünə budaqlarında qıpqrırmızı, şirə dolu almalar yetişmiş qup-quru yulğun kimi. Ona da sehnədə baxmaq olmaz. Ona el çalmaq günahdır. Alqışlar olan yerdə yulğunlar bar getirmir”.

Şairliyi “ağır tale” kimi qəbul edən müəllif başibeləli, keşməkeşli, ziddiyətli bir tarixi olan millətin şairi olmağı daha dözlülməz hesab edir.

V.Səmədoğlunun yalnız poeziyası deyil, xeyli pyesləri (“Bəxt üzüyü”, “Lotereya”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam”, “İntihar”, “Mamo kişinin yuxuları”, “Generalın son emri” və s.), pritçası (“Gürzəçöl yazıları”) da var. Bu isə daha geniş, əhatəli tədqiqatın mövzusudur. Özü də orada yeni, poeziyadakından fərqli bir Vaqifə dərdleşmək gerek olacaq.

Sonda isə hər iki Vaqifi – şair Vaqifi və dramaturq, nasir Vaqifi üz-üz qoymaqla yox, bir-birinin üstünə gəlmək və bərabər işarəsi qopyub hesablamamaq, kəmiyyəfətini, çekisini müçyyenləşdirmək lazımdır. Bax o zaman V.Səmədoğlu fenomeni dərk olunacaq. “Mənim bütün əsərlərim – dramaturgiyam da, poeziyam da bir Şeirdir. Və hələ bitməyib...”

Bitməyən şeir yolunda isə zəmanəsindən, millətinin bitib-tükənməyən dərd-sərindən zinhara gələn şair yamanca darixır və bu darixmaq bəlasını da şair taleyinə yazılış cəzanın bir maddəsi hesab edir. Verdiyi müsahibələrində birində – “Mən dünyanın axırının neçə olacağını bilirem” adlı söhbətində (1996-cı il) oxuyuruq:

- “— Vaqif bəy, darixırsınız?
- Hər gün... Həmişə, 57 ildi. Hərdən bir darixmırıam.
  - 57 il?
  - Düz 57 ildi – anadan olduğum gündən.
  - Nədən ötrü darixırsınız?
  - Ne bilim. Bəlkə Allahdan ötrü darixıram. Həqiqətdən ötrü darixıram. Hərdən gözəl yalandan ötrü darixıram. Azadlıqdan ötrü darixıram. Özümdən bezikib darixmışam. Elə şairin sənəti odu da. İş yeri darixmaqdı, yazı masası tənhaliq”.

Şeirləri dünyanın bir çox dillərinə tərcümə olunan, misralarından biri – “Saxlayın yer kürəsini, mən düşmək istəyirəm” – Amerika kimi böyük bir ölkədə plakatlara yazılış şairimizi biz özümüz də oxuyub faydalanañmalıyıq.

*Iradə Musayeva  
filologiya elmləri namizədi*



\*\*\*


Mənim ünvanım:  
Nəhayətsizlik.  
Zaman.  
Məkan.  
Dünən,  
bu gün,  
və sabah.  
Görünən,  
görünməyən.  
Eşidilən,  
eşidilməyən  
Qalaktika.  
Güneş sistemi.  
Yer kürəsi.  
Torpaq.  
Bir az Avropa.  
Bir az Asiya.  
Böyük ölkə.  
Doğma yurdum  
Azərbaycan.  
Bakı.  
Sakit bir küçə.  
Ev dörd, mənzil otuz yeddi.  
Otaq.  
Üçbucaq masa.  
Kağız və qələm.  
Şeirlər...

1962

\*\*\*

Vaxtsız ölsəm,  
çox yaşadı, deyin.

Vaxtsız öldü, deyin,  
qoca ölsəm.



Bir iň yatıb, ölsəm,  
qəflətən öldü, deyin.

Uzun süren xəstəlikdən sonra öldü, deyin,  
qəfləton ölsəm...

1962

Bilmirəm indi,  
gözler kimindi.  
Bəlkə sənindi,  
bəlkə mənimdi...

1962

\*\*\*

*Yusifə*

Bilirsiz qantel nədir?  
Çuqundan tökülmüş,  
Uzunbel səkkizə bənzər  
ezələ bərkidən.

Mən bir dəfə<sup>1</sup>  
dünyannın ən ağır  
qantelini qaldırdım:  
telefon çağırıdı məni,  
götürdüm dəsteyi,  
ses geldi:  
— Özünü ələ al,  
öldü...  
Qüvvəm çatmadı,  
düşdü əlimdən  
dünyanın ən ağır qanteli.

1962

\*\*\*

Mon tez gəldim,  
səndən tez.  
Sənsizləndim.  
Sənsiz  
bir az gezdim.  
Gözlədim.  
Göydə  
bulud gözlədi.  
Mənənə göz elədi.

İstini cırıldada-cırıldada  
araba keçdi.  
Sağında — dəniz,  
solunda — ürəyim.  
Bir araba da keçdi ömrümdən...


İliq, bomboz divarda  
pencərə söndü.  
Sağında — başqa divar,  
solunda — ürəyim.  
Bir pencərə də söndü ömrümdən...

Əlimi paltar asılan kəndirə uzatdım.  
Qırılıb həyətə düşdü kəndir.  
Sağında — torpaq,  
solunda — ürəyim.  
Bir kəndir də qırıldı ömrümdən...

Dördüncü barmaqda nişan üzüyü  
parlayıb, söndü.  
Sağında — başqa üzük,  
solunda — ürəyim.  
Bir üzük də parlayıb, söndü ömrümdən...

Özlüyümə gəldim ondan-bundan ayrılib.  
Şeir yazıb, atdım yeşiyə.  
Sağında — ümidiyəm,  
solunda — ürəyim.  
Bir şeir də yeşiyə atdım ömrümdən...

1963



\*\*\*

Min yerdən dənizə  
gəmilər çıxır, ay ana,  
Ürəyim darıxır.  
Bilirəm, ay ana,  
ürəyim bilir,  
tapılmır bu müdhiş  
dənizdə itən.  
Bir qayıq da belə keçmir ömürdən...

1963

Kimse yox,  
heç kimi gözləmirəm.  
Elə-bele...  
İstəyirəm indidən  
gözlerimi yol çəkməyə öyredim.

Bəlkə lazımlı olacaq...  
Sabahdan axşamacan gözüm yolda.  
Gözləyirəm...

1963

\*\*\*

Səməni...  
Evinə  
bir ovuc torpaq  
gətirib insan.  
Şam yanır...  
Enir masanın bayramlığına  
bir ovuc səhər...  
Azacıq  
sönürlər...

1963

Dalğalanan saçların  
valsa benzəyir, ay qız.  
Tel qırılır, qırılır,  
fırlanır sonra.  
Mənim saçlarım qara,  
mənim saçlarım qalm,  
ritmsiz saçlarım,  
xalis "Yetim Segahı".



1963

\*\*\*

Sabahdan axşamacan gözüm yolda.  
Nə bir yoldaş gözləyirəm,  
Nə qız gözü.  
Nə kağıza yapışan söz,  
nə də ki, bir bəxt.  
Sabahdan gözüm yolda.  
Nə bir günəş möhürləyən səhər,  
nə də axşam imzası gözləyirəm.  
Gözüm yorğun...  
yorğanları qapanır...

Romada nəhəng kilsələr,  
Bakıda iri gözlü,  
balkonu sarmaşıqlı bir qız var...  
Nyu-Yorkda  
Allaha çatmaq istəyən evlər,  
Bakıda  
siqaret tüstüsüyle dolu,  
on dörd metrlik bir otaq var...

1963



\*\*\*

Polyak qızı, yadindamı o gecə,  
Siqaretlər yanın kimi sönürdü,  
Sən yaşayan üçmərtəbəli evə  
Yer üzündə bircə küçə dönürdü?

Polyak qızı, yadindamı o gecə,  
Sinən dəniz kimi qalxıb-enirdi,  
Tevtonların bayraqı tək divarda  
Pan Yuzekin şalvari yellenirdi?...

1963

Torpağını gördünmü gözlərini yumanda?  
Mavi gözlərinin səması indi yox.  
Gecə çökdü gözlərinin səmasına.

Neçə uledüz söndü  
mavi gözlərinin  
qapanmış gecəsində?  
İşığı bizə heç bir vaxt  
çatmayacaq ulduzlar.  
Öləndə neçə yaşın var idi sənin?  
Yoxsa hələ doğulmamışdır?

1963

\*\*\*

Göy üzü yaşayırsa,  
Qara buludla, maviliklə,  
Yer üzü  
Əməklə ya kəlekliklə,  
Men də dolanıb,  
Yaşayıram belkə,  
Göy üzündən uça-uça,  
Yer üzündən qaça-qaça...

1963

Ac, zahm, avara  
vurnuxur meşədə canavar.  
Meşə var – çox şükür!  
Peşə var – çox şükür!  
Var dişti canavar –  
– eşq var – çox şükür!

\*\*\*

\*\*\*

*Nazim Hikmətə*



Öləndə neçə yaşın var idi sənin?  
Neçə qış, neçə bahar görmüşdün?

Öləndə  
kimin samanı sarısı saçlarının  
qoxusunu eşitdin?

Ac, zalim, avara  
vurnuxur meşədə canavar.  
Meşə var – cələlə!  
Peşə var - dişə!  
Dişti var - kişilə!  
Var xoşbəxtlikdən...

Ac, zalim, avara  
vurnuxur meşədə canavar...


1963



\*\*\*

Neyə hürüsən?  
 Kimə?  
 Adamlar keçir gülə-gülə  
 yanından.  
 Sənse hürüsən  
 bu dünyaya  
 hər yandan,  
 Belkə yadına düşür  
 babanı didmiş canavarlar?  
 Nə olsun...  
 Canavar pəncəsindən çıxıb,  
 kim sağ-salamat qalar?  
 Nədən hürüsən,  
 kimi görüsən  
 qurub güneşi tek  
 qızarmış gözlərinlə?  
 Hürmə!  
 Böyükdür bu dünya.  
 Dilini kim duya?  
 Kim bili?  
 Yalan deyilsən ki,  
 hürdügün gəzsin dildən-dilə!  
 Səni necə başa salımla...  
 hürmə,  
 qadan alım!  
 Şəhər yerində  
 qapmağa, hürməyə bir şey tapılmaz.  
 Lal dolan bir az.  
 Əvvəlin sonu  
 nə olacaq görərik,  
 lazımlı olsa, ləp, hürərik.  
 Sən öz başına,  
 mən öz başıma...

1963




\*\*\*

Əsrimizin on beş başlı əjdahası  
 Bakı - Moskva adlanan  
 on beş vaqonlu uzun qatar  
 aparır səni məndən,  
 Tilsimləyəcək səni  
 Moskva adlanan böyük qesrdə.  
 Doqquz nazirlik dağı'  
 doqquz ərizə gündüzü,  
 doqquz "hə-yox" gecəsi  
 aşib, keçmək gərəkdir mənə.  
 Tilsimi qırıb,  
 səni görməkdən ötrü.  
 Əsrimizin on beş başlı əjdahası  
 aparır səni məndən...  
 Nə deyim mən sənə,  
 nə deyəsən sən mənə?  
 Ayrılıq nağılının  
 ilk perron sehifəsi.  
 Nə deyək?  
 Sağ ol,  
 yoxsa  
 əlvida?  
 Yox!  
 Gəl, salam deyək,  
 Salam deyək Ayrılığa!  
 Salam verək Məsafeyə!  
 Qəmimizlə salamlasaq...

1963

\*\*\*

Gecə yorğunluq kamerası ilə  
 yuxu çəkirem.  
 Lent  
 bəzən səhərə qədər  
 fırlanır.



Bəzən küçədə gedən  
kiminsə qıraq filmi  
mənim lətimi qırır.  
Ya pişik novellasi,  
ya da ki,  
yumruqla çəkilən  
gecə xronikası.  
Filmim bəzən rəngli,  
çox vaxt rəngsiz.  
Yuxum bəzən isti,  
bəzən soyuq.  
Füzulinə gördüm  
bu gecəki filmimdə.  
Salamlaşdıq.  
Ayrıldıq danışmadan.  
O getdi öz yuxusuna.  
Mən öz yuxuma...

1963

\*\*\*

Üç səs eşitdim:  
Qalın səs,  
Orta səs,  
Nazik səs.  
Qalın sordu:  
– Necəsen?  
Orta sordu:  
– Necəsen?  
Nazik sordu:  
– Necəsen?  
Dedim:  
– Elə belə!  
– Elə belə.  
– Elə belə...

1963


\*\*\*  
Orta sürətlə,  
orta cürətlə  
maşını sürmək...  
Ölümə  
bir az qalmış,  
yavaş-yavaş,  
tormozu basmaq...  
Yox,  
qarşısına qəflətən nəhəng,  
bağlı darvaza çıxan  
maşın tek  
dayanacağam.  
Oyanacağam  
tormozların  
et kəsən  
səsindən.  
Yox,  
qardaşım,  
gec olacaq,  
gec...

1963

\*\*\*

Son gecədir bu gün yenə,  
Sabah yenə son səhər,  
Son yel dolur son yelkənə,  
Qayıq üzür birtehər...

Axırıncı ağaçdır bu,  
Əsir sonuncu külək,  
Bağlayıb sonuncu yolu  
Yenə sonuncu fələk...



İndi son küçə üstünə  
Yağacaq son addimlar,  
Yene döneneklər tine  
Sapsarı son adamlar...

Doğulur sonuncu insan,  
Sonuncu insan ölüür,  
Yene son dəfə ağlayan,  
Son dəfə gülən olur...


Xançal götürmə əlinə,  
Düşmənini görsən əger!  
Son gecədir bu gün yene,  
Sabah yenə son səhər...

1963

\*\*\*

Bu bulud  
rəhmətlik nənəmə  
oxşayır.  
O bulud  
qonşu küçədəki  
qarayanız suçuya.  
İnsanlar axır  
bulud-bulud  
göy üzündə.  
Yaxınlı,  
yadla doludur  
göy üzü də...

1964



\*\*\*

İldirim çaxdı.  
Diktator imzası tek möhkəm,  
ümid kimi aydın və qısa...

Sonra yağış yağdı.  
Yer üzünə axdı  
göy üzünün artıq yükü...

Sonra bürkü...

1964


\*\*\*

Bu külək  
yer üzündə əsmiş, əsəcək  
küləklərdən  
ən qorxuluşu deyil hələ.  
Sarsıdan qorxdığum  
küçə fanarının işığı  
bir anlıq qorxudur,  
qorxuların ən qorxuluşu deyil hələ.  
Qapınız bağlandı...  
Ancaq bu qapı  
bağlanan qapıların  
ən qorxuluşu deyil hələ...

1964

\*\*\*

Keçir  
əlləri cibində,  
yaxası qalxmış günlər.  
Köhnə və darısqal,  
bir də  
tabut kimi təptəzə evlər



onları yola salır.  
Günler hara gedir?  
Günler bir küçeyə gedir ki,  
səkisində  
antikvar dükanları olacaq.  
Dükənlərdə Ümid,  
vətən həsrəti satılacaq.  
Metro stansiyalarında  
yuxularımızın  
pis reproduksiyaları asılacaq,  
Günlər axır  
körpüsüz ömrün içindən.  
Quşlar oxuyur...  
Nədən?  
Keçir  
elləri cibində,  
yaxası qalxmış günlər...

1964

verib baş-başa,  
yavaş-yavaş  
yaşayacağıq yer üzündə.  
Yer üzünün  
titrəyən dizində...

1964

\*\*\*

İndi ən qara fikirlerim  
bağırsa telefon səsiyle,  
qaldırmayacağam  
son günümün dəstəyini.  
Nə işdə,  
nə evdə tapa biləcək  
çarəsizlik məni.  
Sevinədə gizlənmişəm indi!...

1964

\*\*\*

*Qoca Neyhauza*



Otağında Şopen...  
İndi gedin,  
indi uzaqdan güdüñ,  
son günümün  
son nəfəsimi.  
Bir də yaşamaq istəyən  
insan hovəsini.  
Bu kiçik noktyurn  
seslənənədək,  
mən də,  
ömrüm də,  
ikimiz də tək,

Ölümümə bir az qalmış  
Darayacağam saçlarını,  
Təmiz, ağ köynək geyəcəm,  
Ölümümə bir az qalmış.

Ölümümə bir az qalmış  
Göy üzü mavi olacaq,  
Buludlar köpük-köpük.

Mektub yazacağam sənə.  
Sevirdim, sevirəm, sevəcəyəm  
Deyəcəm,  
Ölümümə bir az qalmış,  
Ölümümə bir az qalmış...

1964



\*\*\*

Fırlanır yallıda  
kainat,  
günəş,  
torpaq,  
insan,  
ipdən asılmış paltaqlar,  
Çarlı Çaplinin əsası...  
Bir də mən...  
Fırlanırıq, fırlanırıq yallıda.  
Zurna-balaban səsi,  
yallının müsiqisi  
çoxdan qurtarır.  
Amma biz yenə də  
Fırlanırıq yallıda...

1964

əbəs yere.  
Allah da kiminləsə danışır.  
Ömrünü ölümə qoy...

1964

\*\*\*

Bu gün buludlar  
sinədə qalmış söz kimi,  
və o söz rəngindədir  
bu gün hər yan.  
Cavabsız olmuş  
sualların qəbristanlığıdır  
başqa insan...

1964

\*\*\*

Sabahdan yağış, yağış, yağış...  
Qişda yağır,  
qar üstünə yağır yağış...  
Bağışla,  
bağışla yadına düşdün,  
yağış yağanda...  
Qar islanarkən düşdün yadına...  
Bağışla...



1964

Bir il keçəcək...  
Mən adı  
on beş vaqonlu  
“Moskva-Bakı” qatarına minib,  
cenuba gedəcəm.  
Axtarmayacaq məni  
Moskvada bir kəs belə,  
yad etməyocək məni  
Moskvada bir səs belə.  
Mən isə,  
Bakıya aparacağam  
bu yataqxananın sarı qapısını,  
küçələrin pisini, yaxşısını.  
Sənin təbəssümünlə dolu  
dar otağımın havasını,  
Bakı arzularımın Moskvəsim...

1964

\*\*\*

Yorğun qol kimi  
düşəcəksən bir gün  
divarların yanına.  
Gözləmə



\*\*\*

Ətraf Rusiya, genişlik.  
 Kupelər dar.  
 Bakıya gecikir qatar.  
 Bir saat,  
 sonra iki,  
 üç saat indi.  
**Yol** uzun...  
 Nə söhbət ürəkdən gəlir, nə oyun.  
 Şahmat fiqurları  
 həmisişəkindən sapsarı.  
 Şahmat fiqurları tek  
 ora-bura qoyuruq  
 söhbət oyununda adamları...  
 Ətraf Rusiya, payız, palçıq.  
 Qatar gecikir,  
 insan dözümü də yarımcıq.  
 Söhbət kesilir.  
 Qanına girir oyun,  
 şah-şah,  
 piyada-piyada,  
 at-at.  
 Gecikir qatar indi beş saat.  
 Adamlar, sərnişin yox,  
 məhbus kimi dilxor,  
 dərdli, ümidsiz.  
 Biz  
 indi  
 yolun tutduğu  
 vaxt yəhudisiyik.  
 Və atılmışıq,  
 toplaşmışıq bir yana.  
 On dörd vaqonlu  
 vaxt həttosuna...

1964

\*\*\*



Sözlərini də,  
 ləhcələrini də,  
 unuda bilmirəm.  
 Yadımdan çıxa bilər qanunların.  
 Başqa dillərin dənizinə  
 atsa bit gün məni  
 ömrün qəflət,  
 ömrün soyuq seli,  
 bir an belə unutmaram  
 kədərini,  
 sevincini,  
 ümidiyi.  
 Bir hissini də unutmaram, azeri dili...

1964

\*\*\*

Yağış bütün meridian boyu  
 ısladır vitrinləri,  
 dağıtmaq,  
 yuyub aparmaq isteyir birdəfəlik  
 küçələrimizi,  
 evlərimizi,  
 şohərlərimizi.  
 Yağış kiməsə satır bizi,  
 ayırrı bir-birimizdən.  
 Pəncərə qarşısında dirilərimizdən uzaq,  
 ölülərimizdən  
 uzaq olmaq istədiyimiz anda,  
 səkiden-səkiyə qaçan  
 insanları eşidirik yene.  
 Mənasız, islanmış  
 əski parçalarına çevrilir

27




küçə boyu asılmış bayraqlar.  
 Yağıssa yağır,  
 yağışa nə var...  
 İldirim çaxır,  
 işıqlanır bir anlıq  
 bütün dünya muzeylərindəki  
 batalya səhneleri.  
 Mənasız olur  
 özgə dilində oxunan duaların ümidi,  
 minarələrin hündürlüyü,  
 konstitusiyanın beş-on maddəsi,  
 sevimli qadın iyi.  
 Gərəksiz olur atalar sözü,  
 indiki yağışın özü.  
 Küçələrdən gələn nəm və təptəzə hava.  
 Bütün meridian boyu islanır vitrinlər...  
 islanır dəniz, küçələr, səslər, biz.  
 Bir gün  
 yaşamağa da qoymayacaq bizi təcrübəmiz...

1964

\*\*\*

Qara, qabar, qaranlıq,  
 qarı qarğışı tek  
 yara salır bağırma.  
 Ağır, qara çalma tek  
 qaranlıq qapamıb torpağın  
 yorğun-arğın  
 başına.  
 Neçə vaxtdır  
 daraq dəymir  
 saçlarına torpağın.  
 Neçə vaxtdır  
 düşmür başı yastığa.




Neçə vaxtdır  
 darıxır  
 həsretiyle  
 yorğanın.  
 Yorğun...  
 Qara, qabar, qaranlıq  
 ağ hamar kəfən kimi  
 sarıyır bağımı.  
 Allah barmaqarası  
 baxır torpağa.  
 Allah da yorğun...

1964

\*\*\*

Eve tələsirom...  
 Elə bil əsirəm,  
 Küçənin söyüş,  
 sərxoş,  
 oğru barmaqlı əlində.  
 Qorxudan deyilmeyən  
 söz tek qaçıram.  
 Qaçıram aram-aram,  
 sürüne-sürüne.  
 Qaçmağım  
 kimin gözünə görünə?  
 Kimə görünə  
 gecənin küçə döşəməsinə  
 düşmüş iynə?  
 Və  
 damarla qaçan iynə tek  
 axıram otağıma.  
 Sancılram yatağıma...  
 Yox olur hər yan.  
 Və iynə olmamaq,  
 qarmaq olmaq istəyirəm bu an.

1964



\*\*\*

Men sağ ikən  
yox olsa Xəzer,  
kəsilsə qağayıların səsi,  
silinsə qayaların kölgəsi...

Men sağ ikən  
barmağımıdan üzük kimi  
ömründən Xəzer çıxsa, Xəzər itse...  
Neyləyərəm,  
neyləyərəm  
dəniz də getsə...

1964

konstitusiyanın səthədlərindən.  
Kimdən, nədən gizlənəm  
evimizin divarları arxasında?  
Mənim kimiləri  
nə fitlə tuturlar,  
nə itlə...  
Qorxma,  
idareyə gedirəm.  
Qulaq as,  
laqeyddir şəhərin.  
Gedirəm,  
qorxma,  
ölümündən tez gəler  
bu gün də taksi...

1964

\*\*\*

Ya gec, ya tez, bilirom,  
Bilirom, gün gələcək,  
Əllerimden ümidişlər  
Çıxacaq elcək-elcək...

Ya gec, ya tez, bilirom,  
Düşüb səhnədən diri,  
Divara söykenəcək  
Taniş insan üzləri...

1964

\*\*\*

Böyük bir darvaza,  
azarı varmış kimi  
zarıldayır.  
Açılanda,  
bağlananda.



Darvaza, zor darvazadır,  
aşa bilmirəm.

Darvaza, zor darvazadır,  
qaça bilmirəm.

Zarıldayır,  
açılanda,  
zarıldayır,  
bağlananda.

Sərin külek kimi  
bir səs gəlir  
arkasından darvazanın,  
iti xançal kimi

Gedirəm.  
Yox, qorxma,  
əvvəlcə idareyə dəyəcəyəm,  
sonra Yusifgilə.  
Qorxma,  
sevincim də, kədərim də  
çixmayıb



sancılar  
yaxasına darvazanın.  
Eşidirem.  
Darvaza, küçük imiş,  
zarıldamır.  
Darvaza, küçük kimi  
zingildəyir...

1964

\*\*\*

Yer altından,  
dəmir bellə,  
min itmiş şəhər tapılır,  
min sənmüş insan tapılır.  
Doğru,  
yalan tapılır.  
Kellə olmuş başlarda,  
gülə olmuş daşlarda,  
saxsı bardaqlarda,  
daş yaraqlarda  
oxunur keçən,  
oxunur gedən...  
Bu əsrə tapılır,  
yeni eradan evvel,  
gecə çığı çöldə iten...  
Yer altının yer üzlüyü,  
sınıq-sınıq,  
qırıq-qırıq  
qalxır üzə,  
qalxır bize...  
Nələr yoxdu yer altında,  
nələr gezmir sərət atunda?  
Sümüklerin ve daşların,  
latin, azəri adları,



sümüye,  
daşa dönmüş,  
zaman, dövran saatları.  
Sarı kelle,  
sümük kelle,  
quru kelle  
təbəssüm tək yumşaq əllə  
siğallanır,  
ağillanır...  
Quru kəllənin önündə,  
sümüklü təbəssümündə  
adam bəzən özünü  
diri, amma kelle sanır...  
Düşünürsen,  
birleşirsən quru, sarı kəllənin  
dövranıyla  
günleriyle, anıyla.  
Bəlkə içini yeyirsən,  
bəlkə yalan deyirsən?  
Lakin deyirsən:  
– Kelle, kelle...  
Günümüz pis gətirdi,  
dövranımız nəs.  
Kelle, kelle, kelle,  
yaxşı günlər olacaq bəlkə?  
Bəlkə, bəlkə, bəlkə...

1964

\*\*\*

Enir kağızın ağına  
sətirlər.  
Ürəyimin,  
fikrimin kölgələri  
sərindirmi?

1964



\*\*\*

Bir el...  
 On el...  
 Min el...  
 Eller...  
 meni ellər boğacaq,  
 ellər, ellər doğacaq!

1964

\*\*\*

Bu çinardan dar ağacı,  
 royalının taxtasından qış ocağı  
 quracaqlarsa...  
 Demək,  
 nəfəs almışam,  
 ömrüm boyu asılarkən...  
 Demək,  
 buz olmuşam,  
 ayaqlarımın altda Günəş basılarkən!...

1964

\*\*\*

İri,  
 mavi mamont idim,  
 yer üzünün buz ömründə...  
 O vaxt nə Koroğlu vardi,  
 nə Meri Pikford,  
 nə Lembəranskı, nə Henrix Ford.  
 O vaxt  
 sağ yox idi,  
 sol yox idi.  
 İşiqforlu yol yox idi.  
 Buz...  
 Deniz...  
 Yenə buz...  
 Soyuq idi...  
 İri,  
 mavi mamont idim.  
 İndi... fortepiano müəllimiyyəm.

1964

\*\*\*

Qapqara gözləri  
 qupquru ağacda,  
 daralmış şəhorlə  
 qaralmış şəherlə  
 sürüñür kor qoca.  
 Ağacla damcı-damcı  
 kor yağır küçəyə.  
 Ağacla damcı-damcı  
 kor yağır gecəyə...

1964

\*\*\*

Çoban olsaydım əgər  
 məni yamacda  
 qoyunlar otarardı.  
 Quşlar mənə atardı  
 ovçu olsaydım əgər.

35

Xançal olsaydım,  
insan mənə batardı.  
Xalq gecə bılıb yatardı  
gündüz olsaydım əger.  
İnsan olsaydım...

1964

\*\*\*

Qoyunlar  
qəssabı tanrıylar.  
Bir kişi  
on beş bağın  
qoyunuń kəsirdi.  
Qohumuna, dostuna,  
nisyesinə, nəqdinə.  
Qəssab gələndə,  
biçaq görünəndə,  
qoyunlar dayanırlar,  
yeri tappıldadırlar...  
Tap...  
Tap...  
Tap...  
Kabab,  
qutab...  
Tap...  
Tap...  
Tap...  
Bir qara qoça  
deyirdim asta:  
– Qoyun olma, çıxış yolu tap...  
Tap...  
Tap...  
Tap...

1964

\*\*\*  
Hər gün  
səhər altıda,  
– Süd! Süd! Süd! bağırır  
həyatda kiminə səsi.  
Bu səhər  
üşüyə-üşüyə  
həyətə düşdüm.  
İstədim soruşam,  
hardan tapır bu adam  
səhər tezdən  
bu cür qüvvəli səsi?  
Nə boydadır zalimin nəfəsi,  
böyük bir evi  
səsiyle yuxudan qaldıra bilir?  
Gördüm, qarıdır,  
gözlerindən yuxu töküür...

1964

\*\*\*

Düşdü paltanıla o gün parketə,  
İctimai fikir, dövlət, gələcək,  
O gün keçən kimi boş qaldı içim,  
Qaraçı köçünün köhnə yeritək.

İndi Şüvəlandan keçən yolların,  
Hamısı birləşib yanvara dönür,  
Fəsiləz illərə gedəcək indi,  
İyunsuz, iyulsuz, avqustsuz ömür.

Kimə ağız açım, kimə yalvarım,  
İndi Şüvəlandan Buzovnaya dək?  
Danışa bildiyim o az günlərdən,  
Beş-altı söz qaldı, iki-üç köynək.

37

Gərəksiz, işlənmiş şeylər atılıb,  
Bağlar arasının dar yollarına,  
Dünya qılaq asır bu yay gecəsi,  
Hasar qonşumuzun köksüz tarına.

Bilirəm, bu gecə nə olur-olsun,  
Yuxuma yenə də atam girəcək,  
Ulduzlar sayışır vətən göyündə,  
Ölən baliqların çırpıntısitək...

1964

\*\*\*

Bir axşam taksidən düşüb payızı,  
Bilmədik haraya, hayana gedək,  
Dərin sularını qatıb dayaza,  
Dəniz də bağlandı yay kinosutək.

Yağışın əlindən qaçıb bir kuncə,  
Dayandıq üzümüz qibləyə sarı  
Yenə tapılmadı, payız gəlinçə  
Bağlı ümidişin itmiş açarı...\*

1964

\*\*\*

Uşaqların  
kağızdan bükdüyü  
qayıqlar tek dolansa arzularım,  
qaçaram yer üzünün suyundan, nəmindən.  
İstəsem, qaçaram

Özgə gözlərinin qəmindən,  
qonşumuzun qara itindən,  
axadan səslənən milis fitindən.  
Qaçaram

filarmoniya konsertlərinin ipəklərindən,  
su qatılmış pivələrin köpük'lərindən,  
yumulan gözlərdən,  
açılan dizlərdən,  
içimi isiden  
yumşaq nağıllardan,  
evimizi basmış  
köhnə jurnallardan.  
Qaçaram sapı qırılan tösbchlərdən,  
dolu və boş qədəhlərdən,  
məscidlərin əzanından,  
kilsələrin zəngindən,  
Nizami muzeyinin rəngindən.  
Hər şeydən qaçaram mən.  
Amma sənin gözlərindən...



1965

\*\*\*

Dünən yiğişib getsən də,  
qaya rəsməritək  
köhnə gəldi mənə  
dirsəklərinin  
masanın tozunda qalmış yeri.  
İki ağ ləkə.  
İki yumru.  
Sənsizliyimin  
bərəlmüş gözləri...

1965

\*Mahnı metni. Musiqisi Emin Sabitogluundur.



\*\*\*

Oturub yer üzünün qapısında  
karvanımı gözledim.  
Karvanımın yolunda  
kəsildi meşələrim,  
yox oldu.  
Buludlarım gözlerimin qabağında  
mın şəkil aldı.  
Qurumağa başladı dənizim.  
Torpağında  
bir yandan evlər tikildi,  
bir yandan söküldü.  
Pərdə asdılар  
gündüzümün qabağından.  
Karvanımdan bircə gecəm  
sağ-salamat göldi çıxdı  
yanıma.  
İtirməyim deye  
gecəmi də,  
özümü gecəmə bağladım,  
gülərəmin qandalıyla...

1965

\*\*\*

Qışda dəniz,  
qapısız, pəncərəsiz.  
Qışda dəniz,  
göy üzüyle əkiz.  
Söyüd ağaclarını  
eve getirmək istəyirəm qışda.  
Baba olmaq istəyirəm  
bu yaşda.



40


İnanırıam qışda  
insan ömrünün  
xoş günlərlə dolduğuuna.  
İnanırıam, amma  
gəmilərin  
“doğur-doğur” olduğunu...

1965

\*\*\*

Suretləri bir,  
sürətləri bir,  
külek gözleyib,  
fırlanalar əlbir  
yol dəyirmanları.  
Bəzən bir ay hərəkətsiz,  
bezən gündə otuz dəfə  
ora-bura dönə-dönə,  
yaşayarlar yer üzündə  
yel dəyirmanları.  
Biri-birindən seçiləməz,  
onu-onundan.  
Külek gələndə  
bir yerdə çevrilər üzləri.  
Amma bu birlikdə,  
bu əlbirlikdə,  
yer üzündə kim  
tənhadır onlar qədər,  
kim  
onlar qədər külekə bağılı,  
külekdən asılı?...

1965



41

\*\*\*

Rənglənib tozla  
pəncərənin şüşəsi...  
Kimse adını yazıb şüşdə,  
barmağıyla tozu yara-yara.  
Kimse toz içinde  
vals oynayıb,  
barmaq üstə, ora-bura,  
insan var, toz var, neyləmək?  
Silinecek kirli eskiyə  
pəncərəyə yapışan toz,  
insan adı,  
bir də toz üstə vals...  
Axı  
pəncərə təmiz olmalıdır,  
axı  
“Dünya bir pəncərədir,  
hər gələn baxıb gedər...”

1965

\*\*\*

Küləkli payız günündə  
atılmış bağ evinin  
qapısının  
açıılır, örtülür  
ürəyim.  
Barmağımıla  
günlerimin profilini çekirəm  
dünya pəncərəsinin  
toz basmış şüşəsində...  
Ay Allah,  
heç olmasa  
başımı sığalla!

1965

\*\*\*

Neçə ay sefərsiz,  
neçə ay bir sayaq  
dołandım.  
Xəstəliyindən xəbərsiz,  
bədbinliyindən uzaq  
dołandım.  
Ayrılıq əfsanə deyil,  
casusa,  
milisə gərəksiz  
beş-on ürək sirrimdir.  
Ayrılıq  
gözlərinə düz baxa bildiyim  
yeganə,  
yeganə dirimdir...

1965

\*\*\*

Bu gün birinci dəfə  
döydün ömrümün qapısını.  
Açmadım.  
Açacaqdım qapımı  
inadkar olsaydım azacıq.  
Onda mən yazıq...  
Endirib evimizdən  
aparacaqdılar məni  
Kommunist küçəsi ilə yuxarı.  
Sonra burulacaqdılar  
Anarla Yusifin təzə cvinə sarı.  
Sonra  
silkələnə-silikələnə  
sonuma gedəcekdəm  
min tabut üzü görmüş qruzovikdə.

Mənasız olacaqdıq sən də, mən də...  
 Ancaq indi  
 yaşaya bilərik  
 müttefiq kimi.  
 Çiyin-çiyinə, ümid-ümidə...  
 Ala bilerlər əlimdən  
 Buzovna qayalarını,  
 Xəzərin  
 sahildə quruyan qayıqlarını,  
 Abşeronun  
 doşaba üzüm əzən nazik ayaqlarını...  
 Əlimdən ala bilerlər  
 hər yeni günümün sonbeşikliyini...  
 Bircə səni  
 ala bilməzlər əlimdən,  
 ölməm.  
 Səni  
 çıxara bilməz həyatımdan  
 nə zaman, nə insan.  
 Çiyin-çiyinə,  
 ümid-ümidə dolanaq.  
 Bu vaxt,  
 bu kəder,  
 bu otaq...

1965

\*\*\*

Yer üzünə qan hoparkən,  
 ürəyin dərddən qoparkən,  
 göy üzünə,  
 buludlara bax!  
 Buludlar  
 pişik balalarına da  
 bənzeyirmi, ay Allah?..

1965

\*\*\*

O əyri xətt,  
 görünün yolun kəsən sərhəd,  
 "üfüq" adlanır.  
 Deyirlər,  
 yer üzü  
 orda qatlanır,  
 bir də  
 xəyal, arzu  
 ordan atlanır.  
 Azadlığı görür kimsə  
 əyri üfüqdə,  
 kimi məhəbbəti.  
 Ya da sadəcə,  
 soyuducuda bir kilo əti...  
 hərə bir üfüq görür,  
 hər kesin öz üfüqü.  
 Bozen doğma, bəzen yad,  
 üfüqlərsə milyard-milyard!  
 Gözlər samı, gözlər qədər.  
 Gözlər samı əyri sevinc,  
 gözlər samı əyri kədər...  
 Bəzen  
 azadlıq axtarılan üfüqde  
 qarı palta yuyur, deyinə-deyinə.  
 Bəzen  
 məhəbbət gəzilən üfüqdə,  
 "dahi" nitqini məşq edir  
 nazir,  
 qara frakını geyinə-geyinə.  
 Qayıla nazırın  
 üfüqbazlar nə vecinə?  
 Qarının gözleri  
 kirli paltalarının sayında,  
 nazırın düşüncəsi  
 məclisdə əleyhinə qalxacaq

45

deputat əlleri sayında.  
İkisi də öz hayında...  
İndi mən də,  
bu uzun şerî yazıram,  
damağında siqaret yanır,  
uzaqdan məni də  
kimse üfüq sanır...

1965

\*\*\*

Qapısında bir zəng var  
hörmətçək toru  
basıb üstünü.  
Otağında  
bir cüt kreslo durur  
biri it günündədir,  
o biri təptəzə qalıb.  
Pencərəsinə  
bir akvarium qoyub.  
Beş-on balıq üzür  
bulanıq suda.  
hamısı öz işində, gücündə.

1965

\*\*\*

Başqa bir qız da  
var imiş  
səndən başqa  
yer üzündə, gülüm!  
İndi ya sən öldür məni,  
ya da mən seni...

1966

\*\*\*

Eşitmışəm bu yay bağda,  
bir danimarkalının  
nağılını oxuduğun yerdə,  
pəncəronə sərcə qonub.  
Gözləri iki qara muncuq,  
köksünün altı yypyumşaq...

Gözlərin dolub  
birdən-birə.


Ağlamışan  
o danimarkalının nağılını  
üzünə sixib.

Ağlamışan  
yayın o istisində...

1966

\*\*\*

Yolsuz, ciğərsiz da  
gedib bir yana  
çıxmaq olar.  
Amma hara?  
Evlerin nömrəsinə baxa-baxa,  
xəbor ala-alə  
qabağından çıxan adamlardan,  
axtarıb tapmaq olar  
bir kesi.  
Amma kimi?  
Əl-qolunu bağlayan  
zəncir kimi  
qırıb atmaq olar  
ömrün ayıq günlərini,  
gərəksiz olmuş andları,  
ata-baba yurdunu



gözleri  
şad xəbərə benzəyən  
bir qadın yolunda.  
Amma necə?  
Amma haçaq?  
Amma niyə?

1966

\*\*\*

Sənin səhərdən axşama kimi oxuduğun  
o qəribə, yumşaq, anlamadığım dildə mahni  
indi də,  
bu gün do qulaqlarında çalınır.  
Bu gözel və təsəllisiz,  
bu uzaq və təsəllisiz mahnimin  
özgə dilli sözləri  
əzber olub dilimdə, qulağında...  
Sənin səhərdən axşama kimi oxuduğun  
o qəribə mahni  
vətən kimi uzaq,  
vətən kimi yaziq,  
vətən kimi sayaqdır, bir sayaq...

1966

\*\*\*

Bu yol sənin, bu yol mənim...  
Gəl belə ömür sürək.  
Gəl yummayaq  
bextimizin ağızını,  
ömrümüzün də sözünü kəsməyək  
danışlığı yerdə.




Peyğembərlik  
nə sənə yaraşır,  
nə mənə.  
İstəsək də  
əlimizdən gelməz  
bu Allahsız dünyada  
Qoy yol çəksin gözlerimiz,  
nəfəsimiz  
boğazımızdan çıxana kimi.  
Qoy min şeyə yozsuntar  
doğulub  
dünyaya gəlməyimizi!  
Ancaq hələ ki,  
qapımızın ağzında  
yəherlənməyib  
bizi o dünyaya  
aparacaq atlar,  
gəl başımızı aşağı salıb,  
gedək öz yolumuzla.  
O yol sənin, bu yol mənim...

1966

\*\*\*

Güneş nədir?  
İşığında  
səni görmədiyim  
bir ulduz.  
Dünya nədir?  
Sənin evinə aparan  
bütün yolları bağlı  
bir planet...

1966



\*\*\*

Gör bir necə  
ayrı saldı baxtımız bizi  
meşə ağaclarından,  
dağ otalarından,  
çay daşlarından.  
Allahdan  
aldığımız ömrü  
gör bir necə  
paylaşdıq insanlara!

1966

İstidən qaçıram...  
Lakin bir dameci şəh belə yoxdur  
gördüyüüm üzlərin  
üzərində.  
İstidən qaçıram...

1967

\*\*\*

Qağayıñı saymasaq  
Allahla dəniz arasında  
kimsə yox...

1967

\*\*\*

Bu gün  
ləpədöyəndə  
qapqara mazuta bulanmış  
bir qağayıñın  
meyiti üstündə  
xaç kimi dayanmışam.  
Məzara da  
benzəməye başladım,  
ana...

1967

Aparır, məni vaxt aparır,  
Könlündən, əlindən qoparr,  
Ay ana, gözlərim qapanır,  
Gələrəm, qaranquş gələndə,  
Bəlkə, bəlkə, bəlkə də...



Gələrəm, bu yaya gələrəm,  
Yay ötsə, payızda gələrəm,  
Nigaran qalmışan, bilirəm,  
Gələrəm, durnalar gələndə,  
Bəlkə, bəlkə, bəlkə də...

Çıxarlar dünyaya qatarlar,  
Qatarlar min yerə çatarlar,  
Hələki dünyada qatar var,  
Gələrəm, vaqonlar ötəndə,  
Bəlkə, bəlkə, bəlkə də...\*

1968

\*\*\*

İstidən qaçıram...  
Amma nə evimzdə,  
nə küçələrdə,  
nə qohum, nə dost evində  
yağış yağmur.



\*\*\*

Bu aynlıq dəniziyle  
Səni aparan gəmi,  
Yuxumdan keçdi bir gecə,  
Moskvadan may kimi...

Ondan sonra küçə gördüm,  
Getdim aptekə səri,  
O gün ilk dəfə səsləndi  
Ömrün son akordları...

Ömrün sonuna az qalıb,  
Düz sayıramsa ogər,  
Bəlkə beş il, bəlkə yüz il,  
Bəlkə qapıya qədər...

1968

\*\*\*



Ay Allah, kömək et mənə,  
kömək et, ölümden əvvəl,  
Zuğulbayla  
Şüvəlanın arasındakı  
sahilin  
eyrisini unudum.  
Yadıma düşməsin  
Moskva metrosundan  
maya çıxmağım...

Ay Allah, kömək et,  
kömək et, ölümden əvvəl,  
çıxsın beynimdən  
Füzulinin,  
Pasternakın şeirləri

Unudum  
atamla gəzdiyim hər yeri...  
Kəsilsin  
İçərişəhərdə eşitdiyim  
qız toyunun qarmon səsi,  
yox olsun gözlərimdən  
öküzlərin  
şaxtadan buxarlanan nəfəsi.  
Ay Allah, kömək et mənə,  
kömək et, ölümden qabaq,  
bir bulud da  
papiroş tüstüsünə, divə, Tolstoya,  
bir də sənə oxşamasın göy üzündə.  
Kömək et, unudum  
sevimli valsın  
son taktlarını...  
Qoy ölümden əvvəl,  
yadıma düşsün  
Varşava hettosunda oxunan  
mahnilərin bilmədiyim sözləri.  
Qoy Praqadan götürülüb,  
dünyada qoyulsun  
Yan Qusun  
gözləri əskiylə bağlanmış heykəli.  
Qoy qulağımda olsun  
xunveybinlərin səsi,  
qoy əzilsin əlimdə  
yumularkən gözlerim,  
tapılmamış dəmanın reseptitək  
Türkmençay müqavilesi...

Ay Allah, kömək et mənə,  
kömək et, ölümden əvvəl...

1968



\*\*\*

Var – dövlətim  
qalmadı ki, üstündə gözün olsun.  
Mənə də qar qalmadı ki,  
üstündə izin olsun...

1969

\*\*\*


Məni bir günün içinde  
tutub,  
hökümü vermek olar.  
Elə həmin günde  
küreyimi  
dayamaq olar divara.  
Di gəl,  
min il,  
yüz min il,  
günbegün,  
aybaay, ilbəil  
güllolomək  
lazım gələcək məni...

1969

\*\*\*

Qaçdı dəniz, qaçdı səma bu axşam,  
Quşların səsi də tək qoydu məni.  
Üstümde qalmayıb, sürünbər getdi,  
Buludun yamacda düşən kölgəsi.

Soxuldu ömrümün səksəkəsinə,  
Dəmir çəkmələrin etkesən səsi,



Əl-qolum zəncirlə niyə bağlandı,  
Taleyin vəkilsiz məhkəməsində?

Yağış da tərs kimi dəliyə dönüb,  
Nə evlərə yanır, nə papaqsızı,  
Bu nursuz suların keçib əline,  
Dünya miyoldayır həyatımızdə.

Hələ ki vaxt qalıb, utanma, nahaq,  
Utanma mənimlə insan olmaqdan,  
Söyüd budağından yazdığınış şeir,  
Qalacaq qəhrəman heykəli kimi.

Güneş baş götürüb qaçandan sonra,  
Yumduñ gözlərimi bağlanıñ deyə,  
Nə xeyri olacaq min dəfə bağlan,  
Qapısız bir evdə pəncərə kimi...


1969

\*\*\*

Görürəm ot basır, toz-torpaq örtür,  
Kimsəsiz sözlərin karvan yolunu.  
Deyirəm, dediyim daşlara dəyir,  
Yayda kor quyuya düşən vedrətək.

Yuxumdan muradsız kəhərlər keçdi,  
Yuxudan ayıldım göz qabağında.  
Kim yazıb adımı çaldı dörd mixla,  
Fələk bağlılığı qapının üstə?

Bilmirəm hardadır kələfin ucu,  
İçimdə özünə kim yuva salıb?  
Hələ ki gec deyil gərək öldürüm  
Olduğum insanın əliylə məni.



Sözümü ağızında qoyma, ay Allah,  
Allahsız bir kimse yalan tutantək!  
Bu meydan, bu şeytan, bu tütək səsi,  
Bu da tənhalığın səlahiyyəti...

1969

Fikirləş,  
tələsmə,  
yaxşı bir şey yaz...

1969

\*\*\*

Üreyi sözlə dolu  
adam kimi ölücək,  
yoxsa açıb tökücək  
içindəkili  
bloknotum?  
Qarğalar alacaq  
başının üstünü,  
ya gəyərçinlər?  
Bu neçə min sözdən  
hansı qalacaq  
kimin yadında?  
Bu son səhifəsiyle  
sabahacan  
bağlanacaq bloknotum,  
ya əbədi?  
Açılsa,  
kim açacaq onu?  
Xalqım,  
düşmən,  
ya meh?..

1969

\*\*\*

Ay Allah,  
al bu qələm,  
bu da alnim!



Mən sənin  
yer üzünə düşən  
kölgələrini yiğib,  
bir nəhəng,  
qurama gecə tikmişəm özümə.

1969

\*\*\*


Bəlkə qorxmaq vaxtı çatıb?  
Zavodların tüstüsüyle  
Xaç çevirir sinəsində  
Bakının titrəyen əli...

Ocağımız nədən söndü?  
Kim tapdadı yolumuzu?  
Bizi tapmaq asan şeydir,  
Axtaran tapılmayacaq...

Qarayanız insanların  
Doğulduğu bu yerlərdən  
Gündə neçə qatar keçir?  
Üreyimdən nələr keçir...

Bu çiçeklər nədən soldu?  
Kim söndürdü son cırığı?  
Bizi görmək asan şeydir,  
Gören göz tapılmayacaq...

1969



\*\*\*

Ürəyimin qapısı  
Şehərdən açıq qalıb,  
Könlüm bu gün ruhumu  
Qovub yollara salıb...


Dərd məni üstəleyər  
Sən dadıma çatmasan,  
Aydınlığa çıxmaram  
Sən qolumdan tutmasan...

Adaları dənizə  
Deyirlər divlər atıb,  
Məni bu tənhalığa  
Kaş biləydim kim satıb...

Bu qaranlıq yollarda  
Azib itərem, inan,  
Bəxtimin tək şamını  
Sən gəlib yandırmasan...

Dünya Günəşi içir,  
Quşlar cənuba köçür,  
Bu əbədi Güneşin,  
Bu qayğılı quşların  
Gözü qabağında bil,  
Ürəyimdən bir nisgil,  
Fəqət xoş fikir keçir.  
İnanmırınsa, gel bax,  
Bu mən, bu sən, bu Allah!

1969



\*\*\*

*Svyatoslav Rixterə*

İndi lap asta de, yorulub dünən,  
Özü də tez qurtar dedikləri.  
Ömrümüz bir yana, tale bir yana,  
Unutma metroya gecikənləri.

Konsert qurtarandan sonra dön geri,  
Gözlə hamı getsin, tək qal azacıq,  
Bayaq ağladığın prelüdləri,  
Get, oxu bu dəfə bomboş salona.

Söykən əyrisinə qara royalın,  
Bax, boş sıralarda oturmuş dərdə,  
Gözlerin yumulub öldüyün anda,  
Diril gözətçinin addım səsindən.


Çıx böyük şəhərin yad gecəsinə,  
Get taksiler duran evin yanına,  
Maşın gələnəcən dayan dünyada,  
Kimsəsiz məzarın başdaşı kimi...

1969

\*\*\*

Ac qarına  
yatdığını gecələrdə  
mənə bir ağızdan  
lay-lay deyir  
bütün ömrüm boyu yediyim  
qoyunlar, toyuqlar, balıqlar.  
O gecələr yuxuma  
taxt-tacından düşmüş  
padşahlar girir...

1969



\*\*\*

Külək ağalıq eləyir küçələrdə.  
Səs-səsə verib  
şəhərin  
bütün açıq qalmış qapıları.  
Bu küləkdə, bu səsdə  
kimi gözlədiyi qatarın  
gecikməyindən qorxur,  
kimi  
ölüb-gedənlərinin  
gələcəyindən...  
Keşikdə duran  
qarayanız milis serjantının  
yadına  
bir nar ağacı düşür.  
Qırmızı ulduzlarla dolu  
yaşıl bir səma...  
Uzadır əlini oğlan  
budaqlara sarı.  
Ayılır röyasından  
barmaqları küləyə dəyen kimi.  
Divan tutur o gecə  
qarayanız milis serjantı  
oline keçən oğru-moğruya.  
Rəhməsiz yumruğa dönür  
nara həsrət qalmış əl...


Acımdan ot yeyək,  
daş gəmirək,  
Allah rastımıza  
ölü maral,  
yaralı dovşan çıxaranacaq!  
Səksənək  
yarpaq xışlıtlisindən,  
ürkək  
kol qaraltısindən.  
Dalaq səksəkəli yuxuya...  
Başımızın üstünü  
ilk qış alanda  
qoy düşsün yadımıza  
doğma dəstəmiz,  
baş-başa verib,  
isinmeyimiz.  
Qoy düşsün yadımıza  
dəstəylə basmarlayıb parçaladığımız  
ceyranın ilhq qanı...  
Ağlayaq.  
Ulayaq.  
Ölək.  
Amma məşəmizin  
hər tərəfini,  
hər ağacını görək...

1969


\*\*\*

\*\*\*

Gol gedək,  
yavaş-yavaş,  
görək nə gəlir başımıza.  
Yalquzaq canavarlartok  
unudaq dəstonin,  
sürünün nə olduğunu.




Sənin bir ahindan  
yüz min yel dəyirmanı  
furlanar...  
Sənin barmaqların  
Varyete səhnəsinə  
lüt - çılpaq çıxmış  
çöp kimi ariq  
qız uşaqlandır.



Yetişməmiş qız uşaqları...  
 Sənин ahın, barmaqların  
 dağda təkənin ayağı altdan  
 qaçmış bir daş kimi  
 gəlir üstüme.  
 Bilirəm,  
 o daş  
 gicgahıma doyocək  
 əvvəl-axır.  
 Və mən öldüyüm anda  
 alışib,  
 iki nəhəng möşələ döñecək  
 tekənin buynuzları.  
 İşığa qərq olacaq  
 dünya başdan-başa.  
 Və o işıqda  
 görəcəksən getdiyimi.  
 Gedərkən ciyimlə  
 şkafın üstündən  
 yerə saldığım  
 farfor balerinanın  
 qırıntılarını...  
 Bir ah çəkəcəksən dərindən.  
 O an  
 fırlanmağa başlayacaq  
 yer üzünүн yel dəyirmənləri.  
 Varyete səhnəsinə çıxacaq  
 barmaqların yenə.  
 Dirilib,  
 onlara qoşulacaq  
 farfor balerina.  
 Oynaya - oynaya  
 yüz min dəfə  
 adımı piçıldayacaq səna...

1969



\*\*\*  
 Azacıq sulanıb  
 hakimin gözləri,  
 dikilib onillik pencəyinin  
 didilmiş qollarına.  
 Qulaq verib,  
 prokurorun nitqine,  
 arabir həsrətlə baxır  
 qabağında oturmuş  
 cavan caniyə.  
 Onu cavan bir qızın,  
 dünya gözəlinin  
 evində tutublar...

1969

\*\*\*


Buludlar  
 restorandan  
 təzəcə çıxmış gürcülərtək  
 ağır, temiz, mehriban.  
 Bağımız it günündə...  
 Meyvələr quru,  
 hovuz çatlaq,  
 quyu kor...

1969

\*\*\*

Çörek pulu tutdu  
 ayın-günün qabağını.  
 Qara gün gəldi...

1970



\*\*\*

Gün-güzəran  
görünmür gözümə  
gözlerim taleyimin  
elinə dikilən gündən.  
Sen də səhər-axşam  
deyirsen  
yaşamaq lazımdır  
indi mənə.  
Indi mənə  
şəir yazmaq lazımdır,  
yaşamaq yox...

1970


\*\*\*

Neçə ağaç  
şikəst oldu bu qış  
Əlsiz-ayaqsız  
gəlib çıxdı yaza  
meşələrin çoxu...  
Indi yarpaqlar  
uşaqlar kimi səslə,  
uşaqlar kimi təmiz.  
Ötən qışdan xəbərsiz.

1970

\*\*\*

Gəl, qoluma gir,  
gedib bir baş çəkək  
heyvanxanaya.



Sinəm sözə dolub,  
açıb demek istəyirəm sənə.  
Üzündü...  
qəfəsə mürgü vuran  
bir nəhəng aslana tutub...

1970

\*\*\*


Yadıma salma, qurban olum,  
bu gün ad günündür.  
Sənə bir şey  
ala bilməyəcəyəm...  
Bir kəsin de ömrünə  
girmək qismət olmayıb mənə.  
Haminin qapısı ağızında  
dayana bilmisəm ancaq.  
Sənin də.  
Taleyim bu dünyaya  
əlibəş göndərib məni...  
Odur, yadıma salma,  
qurban olum,  
bu gün ad günündür...

1970

\*\*\*

Sevirem deyən dodaqlara,  
Güneşə baxan uşaqlara,  
Dənizə çıxan qayıqlara,  
Bir yaşış yağır gecə, səhər.

Her damla bir çiçək, bir gül,  
Bir arzu, bir söz,



Bir tale, bir bəxt getirir,  
Bəzən bir ümid, bəzən göz yaşı.  
Getirir bir çiçək yağışı.

Bir yağış yağır gecə, səhər,  
Boyayır rənginə dünyamı,  
Böyükür sevinc, sönür kədər,  
Bir yağış yağır gecə, səhər...\*

1970

\*\*\*

Sinəmizdə  
aha dönüb çıxacaq  
bir xatirə də  
tapa bilmirəm.  
Ömrümüzdən  
nə adalar,  
nə ağ ilxi keçdi.  
Bir dəfə də girmədik  
qaraçı yuxusuna...


1971

\*\*\*

Mənə bu gün  
qocalmışan dedilər.  
Öləcəyimi deməyin.  
Mənə bu gün  
Qocalmışan  
dedilər...

1971

\*Mahnı metni. Musiqisi Emin Sabitoğlunundur.



\*\*\*

Nə daş qaldırdım,  
nə at çapdim.  
Nə bir yadı  
azad insan edə bildim,  
nə özümü.  
Dünyaya baxmağa gəldim...

1971

\*\*\*


*Molla Pənah Vəqifə*

Külək əsir bayram günü.  
Bu gün.  
Arabir parkdan  
bir ölüvay orkestrin  
sesini getirir evimə külək.  
Evimdə  
pendir-çörəkdon savayı  
heç nə yoxdur.  
Bir də beş-on çımdık  
Mokko qəhvəsi qalıb  
domir qutunun dibində.  
Bu gün gözlərim dikilib  
bayraqlardan sekiyə düşmüş  
ölü qartal qanadlarının  
kölgəsinə...

1971

\*\*\*

Yaz, yaz,  
ən haram çörək də  
achiqdan gözəl,  
ən yavan çörək də



ölümden dadlıdır.  
Hələ ki sözə dolur sine,  
yastığa baş qoymaq günah,  
həyatdan bezmək allahsızlıqdır.  
Aç gözünü, bax,  
gör bir nə qədər  
məsafə var yer üzündə!  
Aç gözünü,  
dol, yaşa, gül,  
yaz, boşal, öl...

1971

\*\*\*

Hər axşam,  
ilin bütün fəsillərində  
rastına çıxır bu adam.  
Gözleri həmişə sönük  
yerisi xam,  
əlleri olacsız.  
Elə bil indicə alıb  
anasmın  
ölüm xəbərini.  
Çiyində tabutla düşür  
bu beş nömrə tramvaydan...

1971

\*\*\*

O yay, hər gecə,  
Bakinin kimsəsiz küçələrində  
bir marş çalınardı!  
O səslənən kimi

Bayıldan Qaraşəhərə qədər  
hamı bilerdi ki,  
mən,  
dost-aşnadan ayrılib,  
sərkoş, müdrik bir niyyətlə  
özümüz asmağa gedirəm...  
İndi bezən,  
əlim ağır  
bazardan geri dönəndə,  
qapısı bağlanan kimi ləftimizin,  
yenə qəflətən səsə gəlir bir orkestr,  
mavi marş çalınır.  
Mavi marş çalınır  
mən  
onuncu mərtəbəyə  
qalxana kimi...

1971

\*\*\*

Daha nədən,  
kimdən yazır?  
Qürbet elin vağzalında,  
yarı ayıq,  
yarı xoflu  
mürgü vuran  
zənci kimiyəm.  
Cibimdə pul,  
ürəyimdə vətən sözü,  
gözlerimdə vətən özü,  
öz üstümdə vətən gözü yox.  
Aldanmiram, uymuram  
neçə aydır, bəlkə il  
pencəre işığına,  
Xəzər sahilindəki,

69

dildə ev dediyimiz  
qapılı-pəncərəli  
bu yalçın qayalara.  
Neçə ildir Bakıda  
gözümə dəymir mənim  
rahat nəfəs alan kəs.  
Belkə var,  
Allah bilir,  
kim bilir, belkə də var...  
Baxıram, yorğun-yorğun  
finxırırlar arabır  
arabadan açılıb  
faytonlara qoşulmuş  
bu əsilsiz yabilər...

1971


\*\*\*

Gecə gəy üzü ulduzlarla dolu.  
Biri,  
neçə min günəş boydadır  
bəzi ulduzların.  
Bəs niyo qərq olmuruq  
onların işığına,  
yanmiriq istisinə?  
Uzaqdırlar, çox uzaq,  
özgə dərdi kimi uzaq...

1980

\*\*\*

Üreyim yol çekir bir közə dönüb,  
Yollar da ters kimi uzanıb, gülüm,  
Yuxumdan hər gecə ilxilar keçir,  
Bilmirəm nə olub, haradan bilim?  
Belə getsə, sinar quşların səsi,



Dənizin de səsi günbəgün batar,  
Yubanma, ezip, gəl qurtar məni,  
Arxadan dərd çapır, qorxuram çatar.

Halıma yanın gərək,  
Sosin düşəndə yada,  
Öten günləri qoru,  
Yaxşı bax, verme bada,  
Ayrılıq bir dənizmiş,  
Son uzaq, yaşılı ada...

Tez ol, xəbər yolla, görün necəsən,  
Gözlərin necədir, yerisin neçə,  
Yaman darıxmışam mən sendən ötrü,  
Barı bir soraq ver, özün golincə.


Yerini bilmirəm, bilsəm gelərəm,  
Könlünü alaram, sevərəm yenə,  
Xezerin köksündən qalxan dumana,  
Qarı şanı büküb, gətirrəm sənə...\*

\*\*\*

Duman gölü bürüyər, suda üzər sonalar,  
Üzümüza hər yandan dəyər körpə nəfəsi,  
Qorib bir nəğmə deyər mehin, qamışın səsi...

Soslar deyər: Sonalar,  
Sonalar, ay sonalar,  
Dünyada təzə nə var?  
Yox olubmu həyatdan  
Xoş sözə, etibara,  
Eşqə həsrət qalan göz?  
Yalqızlıqda dolan göz?  
Sonalar, ay sonalar,  
Dünyada təzə nə var?

\*Mahni mətni. Musiqisi Emin Sabitogluundur.



Duman gölden çekiler, sularda ışık güler,  
Yenicə çağlayanda şən yaşamaq həvəsi,  
Qarib bir nəğmə deyər mehin, qamışın səsi...<sup>\*</sup>

1982

\*\*\*


Bir kəsin  
yadına düşmək  
isteyirəm yaman,  
bir kəsin yuxusuna girmək.  
Sağlığımı içilmək  
isteyirəm yaman.  
İsteyirəm  
arzalarımın  
əlindən tutan,  
xatirəmi  
yerdən qaldıran olsun.  
Bir kəsin gülüşünə,  
birinin ahına  
dönmək,  
bir pəncərədə yanıb,  
bir pəncərədə  
sönmək isteyirəm yaman...

1982

\*\*\*

Məni unut, unut,  
yaddaşın da  
bir yük olub ömrümə.  
Tekliyində qalan  
sesim,

\*Mahni mətni. Musiqisi Aydın Əzimindir.



doğrum, yalanım  
özümə gərekdir hələ.  
Sendən çox  
özümə gərekdir  
sənsiz qalmağım...

1982

\*\*\*

Unutma,  
bu gecə yerinə girəndə yum gözlerini,  
yorğanı da lap başına çək ki,  
zil qaranlığa batasan.  
və orada  
bir anlıq zülmətdə yadına sal məni.  
Onda, orda görecəksən ki,  
az da olsa,  
gözlerimdən işıq düşür üstünə...

1982


\*\*\*

Bu dünyanın söz-söhbəti,  
ikiüzlü həqiqəti.  
gəlib qulağıma dolur.  
Bu dünya şeir yazmağa  
mənə bu gün mane olur...

1982

\*\*\*

Bu gün bir şerim üstündə  
Allah dayanıb ağlayıb.  
Beş-on şeir də yazmaqçın  
Məni hələ sağ saxlayıb.



Bu gecə qulaqlarımı  
Qaranlığın səsi dəyib,  
Yazılmamış şeirlərin  
Ruhu bədənimi geyib.

Əllərimlə şeir yazır,  
Neyinse tərs iradəsi,  
Kimsesiz sohnədə qalxır  
Ümidlərin ağ pərdəsi...

Çiynam yenə də söykənir  
Evimizin divarına.  
Bu günüm göz yaşı tökür,  
Uşaqlığın məzarına...

1982

\*\*\*

İndi yalvar bu yolların  
Döngəsinə, ayricina,  
Bu yolların qıraqını  
Kollar basıb yana-yana.

Bu yollara çıxıbındı,  
Hara dönesən biryoluq?  
Döngəleri didilibdir,  
Ayrıcıları yoluq-yoluq.  
Bir bahadır dizi üstə  
Düşüb göz yaşıni tökür,  
Əlacsız nağılların da  
Dərdini uşaqlıq çökir.

Bağımızda alma dəyib,  
Ömrün budağını əyib,  
Budaqların arasından  
Gözümə bir ölüm dəyib...

1982

\*\*\*

Bax, bu qara-boz buludlar,  
göy üzünүн bu günükü tutqunluğu  
nə səsiylə, nə nəfəsiylə demir ki,  
yağış yağacaq...

Bu göy üzü kiminse,  
bəlkə neyinse vəsiyyətidir  
yazılıb başımızın üstündə,  
gözlerimizin qarşısında tutulub...  
Ancaq bir kəs bilmir  
onu yananın dilini.  
Bütün sözləri tanış,  
ahəngi doğma olsa da,  
kimse oxuyub deyə bilmir ki,  
nə yazılıb bu gün göy üzündə,  
kimin vəsiyyəti durub  
gözlerimizin qarşısında.  
Kim olüb?

Bilmirik kimə ağlayaqq...

1982

\*\*\*

Dağların səsi uzaq,  
Evlerin eşiyi sazaq,  
Hardasa həsrət gizlənib  
Onu tapıb şerin yazaq.

Gedib ömür, neyi qalıb,  
Yad denizdə lövber salıb,  
Bu kimsəsiz gecələrin  
Könlünü bir şeir alıb.

Pəncərəmi duman tutub,  
Harayına duman çatıb,

1982

Bu gece ay işığında  
Neçə şerim mənsiz yatıb.


Ümid pashı, arzu seyrək,  
Külək necə olsun dirək?  
Bağda itən sözlerimə  
Səhər erkən şəh düşəcək...

1982

\*\*\*

Bu qayayla o qaya barışmaz,  
o çayın səsi yaxın qoymaz özünə  
bu çayın səsini.  
Bu izlərin iyəsi  
dişlə-dirnaqla dayanıb  
özü saldığı çığırın keşiyində...  
Burda hər kəsin öz laylası olub,  
hər kəs yırğalanıb öz beşiyində.  
Burda bir günəş yanır  
hamının başı üstündə,  
ikincisi alışib yansa,  
bir kəs salamat qala bilməz burda.  
Burda bir ürək dayanmaz,  
o biri dayananda,  
bir ayaq yorulanda,  
yorulmaz o biri ayaq.  
Bu mənzərəyle o mənzərə  
barışmaz heç bir vaxt  
və bir mənzərəyə  
döndə bilməzlər birləşib.  
Burda canlı yaşayır,  
başqa canlısı qoymaz yaxına,  
bu dünya insanlarındır,  
insanın yox...

1982



\*\*\*

Səsim yaralanıb düz ortasından,  
Yaradan qan axır göylərə, yerə,  
Səsimin qanına mən bulaşmışam,  
Yarasıyla çıxmışam küçələrə.

Günlərim üzülüb ömürdən qopur,  
Günlərim su kimi ölümə hopur,  
Danışsam, sevgilim, çəkil o yana,  
Səsimdən qan damar ağ paltarına...

1982


\*\*\*

Mənim bir pişiyim olacaq  
yer üzündə ən yumşaq.  
Bir kreslo tapılacaq oturmağa  
dünyadan da geniş,  
yer üzünən ən gözəl tütünüyle dolu  
bir ingilis qəlyanı  
ətirli tüstüsüyle  
büryecek məni,  
bir də nehəng divar saatı  
duracaq gözlərimin qarşısında,  
ömrümün  
ən gözəl çağını  
göstərə-göstərə...

1982

\*\*\*

Üzünüzü divara tutun,  
yer üzündəki heykəllər!  
Qranitdən yonulmuş



bir at belinə  
dipdiri,  
totuq bir uşaq minib,  
səyirdir qranit atı...

1982

\*\*\*

Yenə də uğuldadı bəcynam.  
Yenə də...  
Kimə,  
nəyə gəreyəm, Allah?  
Çoxmu qapı qalib  
bu ömrün koridorlarında?  
Kor əlində  
fotoşəkil kimiyəm...

1982

\*\*\*

Yorğun maral gözüne  
bənzəyən dəniz,  
bir də hardansa  
səhraya atılıb,  
ağlayan su pərisi  
düsdü yadına.  
Nəylə dolur,  
ürəyim nəylə dolur?  
İkicanlı dünya  
həmişə müharibə doğur...  
Bu gün yaman uzandı...  
Uzaqda dan ulduzu,  
Otaqda  
nest lampası yandı...

1982

\*\*\*

Gelişinə lap az qalib,  
Cəmi ikicə saat,  
Gəlmə, qurban olum, gəlmə,  
Bu gün də məni aldat...

Unut verdiyin vədəni,  
Ya da xəstələn yenə,  
Ancaq gəlmə, qurban olum,  
Sevinmək düşmür mənə...

Hər gün nəyisə gözləmək,  
Ömür, gün diroyimdir,  
Mənim sevinc, məhəbbət yox,  
Aynılıq çörəyimdir...

1983

\*\*\*



Bir yol görmədim dönməsin,  
Bir şam görmədim sönməsin.  
Allah mənə dil veribse,  
Niyə danışıb, dinməsin?

Çiçək dərmək isteyirəm,  
Dəniz görmək isteyirəm,  
Mən də bir az bu dünyada,  
Ömür surmək isteyirəm.

Sinə dağlamaq üçünmüş,  
Qapı bağlamaq üçünmüş,  
Gülüşlo başlanan günün,  
Sonu ağlamaq üçünmüş...

Şimşek niyə göydə çaxır?  
Çay neçin dənizə axır?  
Yad gözü heç, öz gözlərim  
Mənə hər gecə yad baxır...

1983



\*\*\*

Bu günü,  
bu günümü  
bir kəs görmür xoşbəxtlikdən.  
Bu gün, şükür,  
göz qabağında deyiləm.  
Gözlərdən uzağam  
təkcə Niyarımın  
otosundakı gözlərdən başqa.  
O da xoşbəxtlikdən  
mənə yox,  
qərənfilə qonmuş  
kəpənəyə baxır...

1983

\*\*\*


Bariş göz yaşınla, qaytar özünü,  
Kədərdən ayrılıq ağırdir, ağır,  
Addımla baxtının tozlu yoluyla,  
Dar gündə köməyə ölümü çağır.

Cüçərmək, gül açmaq kişilik deyil,  
İndi erkəklikdir baharda solmaq,  
Günəş yana-yana, işiq içində,  
Təkbaşına sönüb, qaranlıq olmaq.

Ölüm karşısındada hər gün, həmişə,  
Diz çöküb alçalmaq deyilmə həyat?  
Ömür dediyimiz səhnəyə baxıb,  
Ölümə əl çalmaq deyilmə həyat?

Qorxma yaddan çıxıb, unudulmaqdən,  
Diri məzarıdır insan yaddası,  
Ancaq şeir üçün yaşadır mənə  
Bu Yer kürəsinin torpağı, daşı...

1983



\*\*\*

Xançahının parıltısı qınında,  
Yarımın gözleri özgə yanında,  
Simurq quşu bu gün qonub oxudu,  
Aman, özgə damında, yar, damında.

Meşənin solunda, çayın sağında,  
Çəmənin göyündə, qarın ağında,  
Yarımın izləri qalır, ay Allah,  
Aman, özgə bağlında, yar, bağlında.  
Burdan bir atlı keçdi gün batanda,  
Quzular baş-başa verib yatanda,  
Yarın ağ örpəyi göründü getdi,  
Aman, özgə atında, yar, atında...

1983


\*\*\*

Yalan deyirlər,  
yalan sözdür,  
asənlıqla,  
gülə-gülə  
doğmayıb, yaratmayıb  
öz musiqisini Mozart.  
Belə asan,  
gülə-gülə ölü bilməz insan.  
Yalan deyirlər, yalan...

1983

\*\*\*

Otuz ikinci il olaydı.  
Olaydım Çığaqoda.  
Bir kafedə  
qəlyan çəkə-çəkə oturaydım.  
Və mütləq



bir svinq çalınaydı orda.  
Çalınaydı  
kökdən düşmüş qəhvəyi royalda  
Çalanı özüm,  
həm də zənci olaydım mütləq...

1983

\*\*\*


Gedirəm, yeno də qayıtməq üçün,  
Ömür evə dönüb - ev birotaqlı,  
Hara üz tutasan, hara qaçasan,  
Dünya da bağlıdır, qapı da bağlı.

Bu neft lampasının zəif işığı,  
Divara ələcsiz kölgələr salır,  
Allah şerimden də "sevinc" sözünü  
"Sənin deyil!" deyib, əlimdən alır...

1983

\*\*\*

Rəngi solmuş bir səslə  
deyilərkən "sevirəm" sözü,  
qadın səsində  
rəng seçə bilməyəndə  
həsrətin gözü,  
quru yurda,  
dağılmış ocağa dönür  
təbiətin özü...  
Odur sus, saxlama həyatımı  
rəngi solmuş səslə,  
soldurma yaşadığım bu  
əlvən dünyani,  
uydurduğum işığı belə



söndürmə gözlərimdə.  
Onsuz da bilmirəm,  
bilmirəm ömrüm kimdədir,  
ölümüm kimdə...

1983

\*\*\*

Səndən nə xəborı,  
nə sorağı var onun...  
Enişi də,  
yoxusu da  
sənsizdir bu yolun.  
Ancaq bu yol  
sənin izlərini üstünə ala-alə  
bir bağa sarı getmək istəyir,  
bu yol səninlə  
ağaclar arasında itmək istəyir,  
bu yol  
səni kiməsə yetirib,  
bitmək istəyir...


1983

\*\*\*

Gizlət ayın işığını,  
Bölkə bizi gören var,  
Qorxuram gecələri də  
Əlimizdən əlarlar.

Qar yağsa, heç kəso demə,  
"Qiş gəlib yer üzünə",  
Birdən baharı tutarlar,  
Düşüb qışın izinə.

Eşitsən ki, bahar gəlib,  
Evdən çıxma bir yana,



Nişana dönər, sevgilim,  
Çiçək taxma yaxana...

Bu qorxu nə vaxt başlanıb?  
Əsrin hansı ilində?  
Söz deməyə söz tapmırıam  
Bu torpağın dilində...

1983

qaçan duaların da  
dalınca gülə atılır indi...  
İnsan ömrü gazır  
ümidlərin meyitləri arasında  
Şeirlər irinləyir  
nəyinse yarasında...

1983


\*\*\*

Bir ovuc sərinliyi olmayan kölgə...  
Ağacı xəstədir,  
qızdırma içindədir bəlkə?  
Ya bəlkə bu kölgəni ağac yox,  
torpağa kiminse,  
nəyinse qapqara kədəri salır?  
Bəlkə bu kölgəni  
Allah bili-bile  
çıxarıb qarşımıma,  
indi də məndən söz gözləyir, söz alır?  
Kim sərinlənə bilər  
bu qızmar kölgədə?  
Kim bilir  
daha nələr görəcəyik  
vətən dediyimiz bu ölkədə...

1983

\*\*\*

Seslər ağırlı,  
renglər yaralı...  
Qanla dolub  
bütün məsfələrin gözü...  
Allaha sarı




İnsanların hamısı gözəldir, hamısı,  
həmişə yox ancaq.  
Hər nə vydururamsa,  
sonradan görürəm olub dünyada.  
Nə saatın, nə zamanın rəqəmlərinə  
uyma, aldanma, qardaşım,  
yeni eradan əvvəl yaşayırıq hamımız...  
Göz yaşı dənizindən tutulan balıq  
tarix dadındadır.  
Biz unutmuşuq hər şeyi,  
ancaq hər şey Allahın yadındadır.  
Hər gün yüz kərə irəli sıçramaqdansa,  
bütün ömrün uzunu  
cəmi bircə addım kənara atıb  
bir daş üstə otur.  
Oturub göy üzünə,  
və yollarə bax.  
Dünyada ən qədim şey göy üzüdür,  
ən köhnəlmış şey - yollar...

1983

\*\*\*

Nə qədər sual cavabsız qalarmış  
bircə gödək insan ömründə?  
Nə vaxta qədər




həyatın özünə belə  
 yeganə doğru cavab  
 ancaq ölüm olarmış?  
 Nə çağə kimi  
 heç nə bilmeyəcəyik yaşayarkən,  
 heç nə bilmeyəcəyik  
 ağlaya-ağlaya, güle-gülə?  
 Elə beləmi gedəcək?  
 Ya  
 gah ele, gah belə?  
 Ən nəhəng, içi dolu gomı də  
 bir gün görünməlidir axı dənizdə,  
 yan almalıdır axı sahile!..

1983

\*\*\*

Görünmək, heç olmasa gözə dəymək,  
 sevilmək istəyib,  
 xoşbəxt olmaq arzusuya  
 Bakının küçələrini gəzə-gəzə,  
 yenə gəlib çıxıram bura,  
 direnişəm dənizə.  
 Və gəmi dibi qoxuyan bu liman,  
 min insan sıfəti görmüş sular  
 sanki deyir:  
 "Doğumla ölüm arasında səbir var..."  
 Və qışın ən sazaqlı günündə  
 oynindən çıxıb yerə düşür  
 ümidişərin, arzuların libası...  
 Və yene soyuq,  
 yenə yay həsrəti, yenə günəş yası.  
 Və yene  
 yeganə təsəlli kimi  
 gəmi dibi qoxuyan dəniz havası...

1983



\*\*\*


... əzber də deyəcəklər şeirlərimi,  
 sözlərim də bəd ayaqda bəlkə  
 kiminsə yadına da düşəcək.  
 Beş-on qarayanız bala  
 məndən də çox,  
 məndən də aydın görəcəklər  
 şair ömrümün bağlanmış qapılarını...  
 Məzarım üstə  
 araq da içəcəklər yəqin.  
 Bilecəklərmi görəsən, ancaq  
 harada, nə vaxt,  
 kim yazıb şeirlərimi?

1985

\*\*\*

Sübhün qapısı ağızında  
 ora-bura gəzə-gəzə  
 bir musiqi akkordu,  
 bir dekabr gecəsi,  
 çaydandan qalxan  
 bir bəyaz bug yoxluğu.  
 Sobanın istisi,  
 qəlyanından tüstülenib, qalxa-qalxa  
 harasa uçan,  
 yer üzünə yorğun-yorğun baxa-baxa  
 uzaqlaşan bir dəstə ruh,  
 bir qapı,  
 bir yol,  
 bir sübh həsrətinin yoxluğu...

1985




\*\*\*

Hamı dağılışdı,  
çixıb getdi hər kəs öz  
iş-güçünün dalınca...  
İndi oturub yazı yazmalıyam.  
İnsanlar ölüm ayağına gəlib çıxıblar,  
ancaq bunu elə yazmalıyam ki,  
mən belisənmış,  
axırı yaxşı qurtarsın ölenlərin...  
Ölüm də istəyirlər –  
ildə bir-iki ümid də, işə bax.  
Bir ayaq üstə indi gal,  
gəl fırlan, fırlan, şair oğlu, valsda...  
Neyləyim!  
hansı ömürdən qaçım,  
hansı ölümü çağırıım köməyə?  
Qonaqlar da dağılmışdı tərs kimi  
şüşələr dolu,  
qədəhler boş qalsa da...

1985

\*\*\*

Bilirsənmi nədən,  
niyə öldün sən?  
Dünyanın en pis dərdine –  
susən, danışmayan insanın  
eşidə bilmək azarına tutulmuşdun.  
Bilirdin hardadır kimin fikri,  
kim necə yaşayıb,  
necə ölmək istəyir.  
Özü də, aman Allah, bu dünyada,  
bu zamanada!  
Yerli-dibli xəbərin yox idi



“MƏN” sözündən.

Bir də tək idin.

Ancaq bir qəribə yekəxanalığın  
vardı tənhalığında.

Razısanmı sözlərimlə?

Razi olsan da bir söz deməyib,  
başını aşağı salacaqsan o dünyada  
utandığından...

1985

\*\*\*

Zəhləmi aparan,  
bircə an da susmayan  
bir səs cəsidirəm.

Qılinc tərtəmiz parıldayırlı işıqda  
qana əlin bulanıb, al qana.  
höñküra-höñküre göz yaşı axıdırsan  
o məzarın üstüne.


Gərək indi yox, burda yox,  
qılıncla aranda bir addım  
olan gün qarşıyaydın,  
qılıncla sənin arandakı  
mesafənin üstündə göz yaşı tökəydik.  
Gərək atmayaydın o bircə addımı.

Açmayaydın  
indi bir an susmayan  
o səs yiyosının ağzını...

1985

\*\*\*

Professor, bilirəm,  
bu xəstəlikdən can qurtarmaqçün,  
bir zəhrimər içkidən,



bir də  
 azadlıq arzusundan ol çəkmək gerek.  
 Bir də gərək qulağıma dəyməsin  
 ağlayan körpə sesi,  
 bir də bizim ana dilin sözləri...  
 Professor,  
 sol əlim ağrıyanda  
 sağ əlim bağırır,  
 ayaqlarım tutulur, professor,  
 gözlərim bu torpağı görəndə...  
 Professor,  
 qurban olum, mendən keçdi deyəsən,  
 muğayat ol, professor,  
 iki qız övladımdan....

1985

\*\*\*

Təpədən enib suya yan aldı.  
 İndi su içəcək,  
 su içəcək ayı...  
 O yana-bu yana baxıb,  
 beş-on yol iyəldi aləmi.  
 Sonra bir suya baxdı,  
 bir də yuxarı.  
 Su içmədi nədənse.  
 Yanpörtü yeriye-yeriye  
 aşıb təpəni, getdi...  
 Su içən ayı görmək də  
 qismət olmadı mənə.  
 Yenə qaldım  
 şeirlə musiqi arasında  
 tək-tənha.  
 Yelkənlə gəmi görməyib,  
 su içən ayı görməyib...



1985

\*\*\*  
 Men bu əzabdan həm qorxur,  
 həm də onun arzusuyla yaşayırdım.  
 Men ondan həm utamır,  
 həm də vicdanımı soyundurub,  
 lüt-çilpaq çıxarırdım  
 onun qarşısına.  
 Özüm dilləndirib onu,  
 özüm də utanmaqdan  
 yerə girirdim onun qabağında...  
 Hardan gelib çıxıb bu əzab,  
 hansı cansız göndərib onu?  
 Axı dünyada heç bir vaxt  
 ən adı mətləbdən belə agah olmayıacaq  
 şeir yazan bəndə.  
 Axı mendən kənardadır ətraf, kənarda,  
 iqlimdə isə  
 bu ətraf eks olunmuş  
 güzgüdən savayı heç bir şey yoxdur, yox...

1985

\*\*\*

Nə bir söz, nə inilti,  
 nə göz yaşı, nə söyüş,  
 nə də hirsdon, əlacıszlıqdan  
 dodaq gəmirən dişlər.  
 Heç bir şey.  
 Birçə süst düşmüş gözlərin  
 laqeyd baxışı,  
 bir də qupquru qurumuş bədənin  
 zəncirlenməmiş hərəkətsizliyi...  
 Sağda-solda yalçın qayalar,



irəlidə və arxada tozlu torpaq yol.  
Qaçqın düşmüş vicdandansa,  
nə bir xəber, nə soraq...

1985

\*\*\*

Niyə avaz tərs gəlir,  
Zil deyilən pəs gəlir,  
Ömrün ən gözəl fəli,  
Əvvəl-axır nəs gelir?


Uşaqlıq tutub bizi,  
Harasa atıb bizi,  
Qiymətimiz var idi,  
Kim nisye satıb bizi?

Bizi soyudan qardır,  
Ömrün yolları dardır,  
Eşitmışım hardasa,  
Yar yatan vətən vardır...

1985

\*\*\*

Solmuş gül-çiçek təpəciyidir  
indi sənin məzarın.  
Ətrafindakı laqeyd daşlarda  
tanımadığım adamların adları,  
bir həyata,  
bir də ölümə doğulduqları



iller yazılıb...  
Mavi göy üzündə  
ucları qaralan qovaqların  
kölgəsi düşüb üstüne...

Bir mühəribədən sonra,  
o birindən əvvəl öldün.  
Mühəribe görmədin.

İndi de  
solmuş gül-çiçek təpəsinin  
altında qalıb,  
görmürsen  
başın üstə  
qanad itiliyən qaranquşları...

1985


\*\*\*

Toplar min-min atılsa da,  
Bu sırrı Allah bilir,  
Məndən mənə bu dünyada,  
Ancaq yuxular gelir...

Unudulur ən xoş günün,  
Ən mötəbər qoxusu,  
Aləmə meydan oxuyur,  
Adı insan yuxusu...

Ürəyimdən düşən sözlər,  
Ayaq altında qalır,  
İnsanı insan gününə,  
Allah yox, insan salır...

1985




\*\*\*

Gözə görünməz bir səadət gəzər,  
gəzər bu otaqlarda, mətbəxdə,  
nə pəncərəyə əksi düşər,  
nə görünər güzgüdə,  
şəhərə çıxar, çıxar səninlə,  
taksiyə minib səninlə  
sən arxada əyləşəndə  
şoferin yanında oturur səadət,  
hər an səninlə, hər an yanında,  
di gəl ki, bir an görünməz,  
görünməz gözlərinə səadət,  
göstərməz özünü, səsini çıxarmaz,  
min yol çağırısan da onu,  
ağlasan da, gülsən də,  
ele hey gəzər ha, gəzər buralarda,  
gözə görünməz səadət  
sənə baxa-baxa,  
görünməyə-görünməyə gözlerino...

1985

\*\*\*

Bu gecə sessiz-səmirsiz geldi,  
goldi üstüne.  
Ağaclara, kollara, qoxulara,  
axırda da qaranlığa döndü.  
Qırğı belini gün işığının...  
İndi qorx.  
Qorxusuz yaşamaq olmaz insana.  
Mərd adam sanırsansa özünü,  
qorxmałisan  
tüfəngsiz gəzdiyin bu meşədən də,  
evdə qoyub getdiyin tüfəngdən də...




Səndən bir addım aralıda  
nə vaxtsa kökündən çıxan pahidin  
çürüyən gövdəsi qaralır.  
Özü min ildən çox  
sən indi qorxduğun yerlərə baxırdı.  
Gündüz işiqda, gecələr qaranlıqda...

1985

\*\*\*

Ölüm ayağında can verən  
bir xəstenin yanında  
oturmuşam sanki.  
Yastıq üstə ora-bura vurmuxur  
olmayan xəstenin başı,  
əlleri havada gəzir,  
nəyisə, kimisə tutub,  
saxlamaq istəyir xəstə.  
Onun ozablarına baxa-baxa,  
bir-bir yadına salıram  
eşitdiyim, bildiyim xəstəlikləri.  
İnkar etmek istəyirəm hamisini.  
Ancaq onun dərdinə nə dərman,  
nə mənim inkarım əlac ola bilər.  
Çünki  
ele ağrı olur ki,  
ondan ancaq  
ölüm qurtara bilir  
xəstenin  
başı üstə oturan adamı...

1985




\*\*\*

Sarı qamışların dibi yaşıl, tünd yaşıl,  
bu rəngin iyi də tünd,  
qara lil qoxuyur uzaqdan belə,  
səhər erkən yaşılbashlar  
səs-səsə verib, qaqqlıdaşanda da  
tünd yaşıl rəngi solmur, açılmır.  
Sarı qamış dibinin  
seyrəlmir, çekilmir qoxusu,  
azacıq azalsa da barıt iyindən...  
Günəş yavaş-yavaş açıb, ağardanda  
suyun üzünü,  
bu suyun qiymətinə qalxır,  
yaman bahalanır insan ömrü.  
Görən gözlerin xoşbəxtliyini  
görən göz olmur, hayif,  
çünki həyat yox olub, görünmür  
sarı qamışların arasında...

1985

\*\*\*

Getmə, yaxın durma o daşa,  
o daşın altında gizlənen əqrəbdən  
indi qurtarsam seni,  
sabah o qayadan çıxan gürzənin  
yolunu kəsə bilməyəcəyəm,  
uzaqda olacağam bəlkə...  
Qasırğanı, tufanı döndərib,  
yatırda bilərem, ancaq  
zəlzələnin tilsimi  
mənim əlimdə deyil...  
Odur, inanma, güvənme mənə,  
gedəndə, daşlara, qayalara



baxa-baxa yeri,  
yatanda  
qasırğadan, tufandan qorunmuş yerde uzan  
və yuxuya getməzdən evvel dua elə,  
dua elə ki,  
zəlzələ olmasın bu gecə...

1985

\*\*\*

Səher beş oldu, cümlələr,  
Gelin bir nöqtə qoyaq,  
Yorğan-döşək olan yere  
Baxır daha əl-ayaq.

Musiqi də radiodan  
Bir saatdır yox olub,  
İndi neçə-neçə dildə  
Səmaya söyüş dolub.


Qoyun-quzu səsə gəlib,  
İndi örüş vaxtıdır,  
Peysərimin yastıq ilə  
İndi görüş vaxtıdır.

Gedib bu saat yatmasam,  
Günüm yarımcıq qalar,  
Yuxuda məni gözleyən,  
Bir adama sözüm var...

1985

\*\*\*

Keçmişə əlvida demək olmaz,  
gələcəklə  
vidalaşa biler insan ancaq.  
Alabəzək, qurama,  
zinqirovlu papağı başında




dar ağacından asılmış telxək kimi  
 görünür mənə  
 bu günlərin hər gülüşü, hər sevinci.  
 Yoruldum, yoruldum bu gün.  
 Həç cür  
 özümün xoşuna gələ bilmirəm yene.  
 Dilim de gəlmir, nədənse  
 özümə xoş gün arzulayım...  
 Qapının arasından  
 bir zolaq işıq düşüb döşəməyə.  
 Ele bil kimse fanarla işıq salıb,  
 gecə qaranlığının içiyə  
 harasa getdiyim  
 ucsuz-bucaqsız səhraya...

1985

\*\*\*

Bizdən qorxmayın, yox,  
 qorxun bizdən sonra gələnlərdən...  
 Bir kəs bilmir niyə, nəylo,  
 hansı niyyətlə gəlir onlar.  
 Bir kəsin də ağlına gələ bilməz  
 haradan çıxacaqlar  
 bizdən sonra gələnlər...  
 Nəğmələri necə,  
 nəğmələrinin sözü necə,  
 nədən olacaq?  
 Öldürməyəmi gələcəklər ancaq,  
 yoxsa  
 nəsə deyəcəklər size  
 başınız üstə  
 qılınc qaldırmaqdan qabaq?  
 Qorxun,  
 qorxun bizdən sonra gələnlərdən...

1985




\*\*\*  
 Buralar haradır?  
 Kimindir buralar?  
 Yox, bu qarayanız insanların  
 biri də  
 mənim didilmiş xoyalımun  
 uydurması deyil.  
 Hər kəs özü-özünü uydurub bu şəhərdə.  
 hər gün mini keçir yanından,  
 neçə mini də uçub gedir  
 başımın üstündən.  
 Bu şəhər məskəni deyil məlakələrin.  
 Cənnət qapısı da deyil bu şəhər.  
 Gözü açılıb yumulan kukla kimi  
 doğulan gündən baxıram  
 bu yerin adamlarına.  
 Məlakə dəymir gözümə aralarında,  
 məni də qanadlı görmür heç kəs.  
 İnsan hər tərəfdən görünmür, çünki  
 kəpənək yaxşı görünür  
 mon gördükərimdən...

1985

\*\*\*

Sifətin nə vaxtdır yadımdan çıxb,  
 Tanıya bilmirəm küçədə səni.  
 Sənin sorağınlə keçmişə baxıb,  
 Qaytara bilmərəm ölüb gedəni.

Dilə gəlsə belə hansı məzardan,  
 Soruşa bilərəm necə olmusan?  
 Allah bilir, səsin gələcək hardan,  
 Allah bilir, harda yuva salmışan.



Adam qadir deyil geri dönməyə,  
Keçmişlə gələcək görüşmür heç vaxt,  
Keçənə, gələnə hey dəyə-dəyə,  
Bir günün içində qurdalanır baxt.

Yaddaş qıflı vurub öten günlərə,  
Qapı döyə-döye olmaz yaşamaq,  
Gecədən bir parça kəsib səhəre  
Vura bilməz indi şeytan da yamaq...

1985

\*\*\*

Göl kilsəyə gedek,  
səninlə kilsədən çıxmaq isteyirəm.  
İsteyirəm  
görsünlər, belə görsünlər bizi,  
bizi bir yerdo.  
Kilsə zəngləri çalınsın,  
Bakının küçələrində də,  
getməsin burnumuzdan  
kilsədə yanın şamların iyi.  
Göl gedek,  
sonra çıxaq kilsədən,  
şəhərə çıxaq birbaş.  
Və baxaq yanımızdan öten  
adamların sıfətinə.  
Görək evə qədər  
gözümüzə dəyəcəkmi  
İsa peyğembərə oxşayan  
birçə kişi, ya qadın...

1985

\*\*\*  
Barmaqların gəzdi, gəzdidi  
samən sarısı saçlarda,  
barmaqların sənə inanmışdı,  
ələcsiz olur axı  
barmaqlar qurbətdə...  
Sənəsə yazılmamış şeirlərini  
azdırırdı  
samən sarısı saçların  
cəngəlliyyində,  
sinəndə qalan sözlərin  
ürəyinə belkə məlhəm olacağına uyub...  
Olammazdı heç bir vaxt, şair...  
Güneysiz dağlar,  
dörd yani qızılız dağlar,  
sənə inanan barmaqlar...  
Ürək azarı bir yana, Nazim Hikmət,  
qurbətdə məhəbbətin,  
bir də məsafənin infarktı...

1985

\*\*\*

Neyləmək olardı axı o anda?  
Ya gərek  
Satırndan baxaydın dünyaya,  
ya dünyadan üzülüb başlı-ayaqlı  
bir uzaq ulduza döneydin...  
Əlindən nə gələ bilərdi  
axı o dəqiqe?  
Başa düşüb, anlamaq olmazdı heç nəyi,  
heç nə görünmürdü çünki.  
Bir iz də görünə bilməzdi  
o qatı dumanda.

101

İnsan beyni yorğun qoca səyyahdır,  
səhrayla harasa  
üz tutub gedən səyyah.  
Neyləyə bilər o, nə gələr əlindən?  
Bircə anlıq, bir anlığa  
başını sinəndən qaldır,  
qaldır, ay Allah...

1985

\*\*\*

Şeirlərim qalır mən gedə-gedə  
yerdə qalır, yalquzaq izi kimi...  
Kim düşəcək bu izlərə,  
kim gələcək arxamca  
şeirlərimə baxa-baxa?  
Bir qaya dibində yaxalayıb,  
başımı pəncəmə qoyub yatarkən  
tüfənglə vursa məni,  
Allaha qurban olum.  
Vay o gündən  
başına boyunduruq salıb,  
apara kiminse qapısına bağlamağı...  
Yağ, yağış, qadan alım, yağ,  
yaxşı-yaxşı yağ  
dünyanın mən gələn,  
mən gedən yerlərinə.  
Şeirlərimi yer üzündən yuya-yuya,  
gözlərimə dola-dola yağ, yağış...

1985

\*\*\*

Sol əlimlə sağ əlimin  
Arasında duman, dağ,  
Hansı əlim qurbətdədir,  
Hansı ölü, hansı sağ?

Sol əlimlə sağ əlimin  
Arasıyla çay axır,  
Hansı əlim batır suda,  
Hansı sahildən baxır?

Sol əlimlə sağ əlimin  
Arasında yağar qar,  
Hansı əlim istidədir,  
Hansı çöllərdə donar?

Sol əlimlə sağ əlimin  
Arasında qapı var,  
Hansı əlim döyər onu,  
Hansı görəsen açar?

1985

\*\*\*

Yuxumda,  
yuxumun kollarında, daşlar arasında,  
yapışış daşların kölə-kötürlüyündən  
bir gürzə dərisini dəyişir.  
Ağrıdan içinde zariya-zariya,  
anasından omidiyi süd burnundan gölə-gelə,  
qabıqdan çıxır gürzə.  
Yuxumda,  
yuxumun kollarında,  
daşlar arasında  
ilan ağlayır...

1985

\*\*\*

Meydan ölüm meydanı,  
Yalçın qaya dörd yanı.  
Ölen tapmaq asandır,  
Burda öldürən hanı?


Qaynar axır  
Atın qanı,  
Köpüklənir,  
Qızır canı,  
At soyirdir  
Qulyabarı,  
Hörür, hörür  
At yanını.

Burda ölen diridir,  
Diri mindən biridir.  
Meydan ölüm meydanı,  
Bura vətən yeridir...

1985

\*\*\*

Səbirsizəm, tükenmişəm, partlayıram,  
çıxa bilmir sinemden,  
daşa dönüb ana dilin neçə sözü,  
səbirsizəm, dözəmmirəm,  
kişnəyin,  
at heykəlleri, kişnəyin,  
kişneyin məscidlərin,  
kiləslərin qabağında,  
batırın əzanların, zenglərin səsini,  
bəlkə daş atların  
bağırtısı oyada bilər



sinədə daşa dönmuş sözləri,  
bəlkə tunc madyanların əmcəyindən  
süd axmalıdır boğazımı,  
açmaq üçün boğazımın yolunu.  
Kişnəyin, at heykəlleri, kişnəyin...

1985

\*\*\*

Mektub yazsan, yağış yağan gündə yaz,  
Şəklini eyvanda çəkdirib göndər,  
Soyuq olsa, şaxta vursa aləmi,  
Şəkildə yay olsun, bağda üzüm dər.

Soruşma heç kəsden Bakı necədir,  
Küçələr yenə də külək əlində,  
Gecələr araqlan qızmış cavanlar,  
Dünyanı söyürər ana dilində.


Vallah, deyib-gülən günlər də olur,  
Tanışların çoxu ölməyib hələ,  
Dərd, azar törənib, artsa da hər gün,  
İntihar həsrəti gəlməyib hələ.

Tekcə xəbersizlik sıxır adamı,  
Səs çıxmır Allahdan, radiolardan,  
Bahar əvvəlkitək çiçəklə gelir,  
Qişın gəldiyini bilirik qardan...

1985

\*\*\*

Sözümüz sözdü, bir şey olmasa,  
göz deyməsə bu ayın sabah gələcək gününə,  
o sabahkı günün on ikinci saatında  
qopub uçmasa yerində Yer külesi,  
dodaqlarımızda ana dilimiz




arabir rus sözleri ilə,  
 qulaqlarımız bir-birimizin səsində,  
 gözlerimiz bir-birimizin üzünə,  
 gözünə baxa-baxa  
 oturacağıq danışdıgımız yerdə,  
 süfrəmizdə bir qalaq qutab,  
 olimizdə araqla, ya şərabla dolu qədəhlər,  
 ciyinimizdə vətən göyünün çəkisiz ağırlığı.  
 Və qarşımızda Xəzər olacaq,  
 bir şey olmasa,  
 göz dəyməsə bu ayın sabah gələcək gününü.  
 Qarşımızda Xəzər olacaq  
 o sabahki günün on ikinci saatında,  
 Qopub uçmasa yerində Yer kürəsi,  
 qarşımızda Xəzər olacaq,  
 onu görmək üçün bu gündən,  
 bax, bu gündən gözlerimiz dolsa...

1985

\*\*\*

Qaldırma o daşı.  
 o daşın altında bəlkə  
 gözləri yaşarmış  
 bir eqrob yatıb.  
 Baxma dərədən qalxan dumanın üzünə.  
 özzəşuna gəlməyib o bu dağlara bəlkə?  
 Niyə, neçin hər gün ya çıxırsan,  
 ya çıxməq istəyirsən bu küçələrə?  
 Bilirsənmi  
 nə ağır yük düşüb ciyininə yolların?  
 Yaman dərddir  
 sinən üstə gedənlərin  
 əvvəl-axır oləcəyini bilmək.  
 Hələ torpağına, daşına, asfaltına axan



insan qanını,  
 üzüqyulu üzünə yixılan  
 qocaları, sərxaşları demirəm...  
 Dəymə, çox dəymə, el vurma,  
 tərpətmə bu dünyani!...

1985

\*\*\*

Dağlar torpağın dalğalarısa,  
 yer üzünə  
 firtına tikəsidir bu yerlər...  
 Vo kondlərimiz uzaq zamanlardan bəri  
 hər gün, hər an batmaq qorxusunda,  
 insanlarımız ölüm ayağında,  
 keçmişlə bu günümüz bir qayıqda...  
 Yoxdan, heçdən  
 yelkən qaldırmaq olurmuşsa,  
 bu dalğaların belində, yedəyində  
 bu qayıqda  
 elə yoxdan heç o üzmək nəsibmiş bizi...  
 Bilinməz nədir,  
 hardadır  
 bu dənizin sahili, limanları,  
 hara yan alıb,  
 lövbər salar  
 bu yerlər, bu kəndlər...

1985

\*\*\*

Ayrılma o sarı,  
 yox sapsarı yağışa açılmış pəncərədən.  
 Gözərini yumma  
 islanmış yolun qarşısında.  
 Tutma




əllərinlə qulaqlarını,  
eşit, eşit  
xəzif yarpaqlara döyen  
ağır damlaların sesini.  
Bir uzaq ümidiñ  
üzüne haxırsan bəlkə,  
bəlkə sarı yağışa dönmüş  
bir yuxulu həsrətlə  
göz-göze,  
üz-üzə dayanmışan...

1985

\*\*\*

Onun süfrəsi dama-dama,  
rəngi yaşıl,  
üstü dolu.  
Onun süfrəsi açılır  
söhbətlərin, xatirələrin üzünə,  
bağlanır yad gözlərə,  
tutulur maaşla eşidən qulaqlara.  
Çörək – çörək dadır,  
şərab – şərab.  
Yağış çiləsə,  
həyətdən evə keçir onun süfrəsi.  
Onun süfrəsi  
ən gözəl xatirədir gördüklerimdən.  
Onun süfrəsi  
qalib bayraqıtək  
açılır hər sehər...

1985



\*\*\*

Gedir, gedir baş götürüb,  
Saxlama, qoy dəysin daşa,  
Çilik-çilik olsun yollar,  
Sonra otur, yolsuz yaşa.

Unut getməyi, gəlməyi,  
Ağır yükdür biziə ayaq,  
Bizimçinancaq yuxuda,  
Yanıb sönə bilər mayak.

Ürəyini sıxma bir an,  
Demə “bəs yollar neçindir?!  
Qardaş, bizim gözlərimiz  
Ancaq yol çəkmək içindir...


1985

\*\*\*

Yoxdur daha sənin gözünün yaşı.  
Sevincdən ağlayan günər quruđu,  
İndi yüz meşəni bir ocağa çat,  
Tüstüsü ucalmaz, görünməz odu.

Quşlar yaralanıb, uçanda göydə,  
Torpaq dizi üstə düşüb, ağlayır,  
Qayaya dayayır sırtını külək,  
Yağışın yolunu bürkü bağlayır.

Çürüyən ağaclar ölüm qoxuyur,  
Otların üstüyle salınmır cığır,  
Buludlar yenə də min şəkil ahr,  
Çaylar əvvəlkitek dənizə axır.



Aləm çəşib qalıb, hər şey qarışib,  
Aşıq yuxusunda kökə gəlmir saz,  
Kaş ki bircə günlük geri dönəydin,  
Gözlərin yenə də dolaydı bir az...

1985

\*\*\*

Gəlib lap gözlərimin  
qabağında dursan da,  
yenə də uzaqdan, güclə  
görəcəyəm səni.  
Çünki ilk gəlişinlə  
keçmişlərə getdin.  
Ən əcaib yuxulardan da  
uzaq, əlçatmaz xatirələrə...  
Bir insam tutub,  
saxlaya bilməmişəm əlimdə,  
hamısı düşüb bəxtimin burulğanına,  
xatirələrə batıb...  
Günlər doğar-doğmaz yosun bağlayır,  
ömür yamyasıl su içində.  
Bütün ümidiłr qaya dibi qaranlığında.  
İçim, çölüm  
gözsüz mağara balıqları...

1985

\*\*\*

Salam, salam,  
bağ hasarına düşən kölgəm, salam...  
Yaman bezikmişdim  
qışın kölgəsizliyindən, yaman.



110

İndi sənə baxa-baxa,  
arxamdağı günəşə də  
salam verirəm, kölgəm.  
Salam, işiq,  
salam, yay,  
salam, isti,  
salam, kölgəsizlik həsrəti, salam...

1985

\*\*\*

Necə qulaq asa bilirdi,  
qulaq asa bilirdi o adama...  
Yadında qalırdı sözlərə, cümlələrə  
fikirlərə bürünmiş səsinin  
istisi də, soyuğu da.  
Onun yaddaşı  
dəqiqələr yiğilmış sandıq idi.  
Özü də deməzdi, danış!  
Gözləyirdi...  
Sonra sənin sözlerini  
özüne deyərdi bir-bir,  
danışardı nağıl kimi.  
O xoşbəxt günlərdə  
öz nağıllarına qulaq asa-asası,  
yuxuya gedərdim mən,  
nənəmin,  
rehmetlik nənəmin səsini  
yorğan kimi üstümə çəkib...

1985

\*\*\*

Bir çəpər qırığında  
döyülen uşaqlığın  
hiçqırığı bu gün çıxa,  
göz yaşı axa yer üzünə, aman Allah,



111

qırıq ıldən sonra,  
yarpaqları toz basmış  
bu zeytunun yanında...  
Bəlkə günahlardan ən böyüyü  
ağacın gözü qabağında ağlamaqdır,  
bəlkə baltadan da pisdir  
ağac dibinə daman göz yaşı...

1985


\*\*\*

Yol ver, çəkil,  
qoy ötüb keçsin bu buludlar da,  
vaxt ayır, yer ver  
qoy Afrikanın hansısa küncündə  
bir insan da acıdan ölsün,  
bir sərxoş da üzü üstə yerə dəysin qoy  
Saratov limanında –  
oğrun-oğrun axan İdelin  
gözleri qabağında...  
Bu dünya tekce sənin deyil...  
Üzüquylu yıxılıb ölmək,  
bulud kimi keçib getmək,  
tokcə sənin almına yazılmayıb  
bu dünyada...

1985

\*\*\*

Çıskını payız gününün,  
kimsəsiz bir parkda çalınıb ölen  
valsın ot basmış məzarının,  
duman içindən çıxıb,



112

qan öskürə-öskürə  
gözlərinin içine baxan  
insan azarının,  
bəzən gözəl,  
bəzən sözgelişi deyilmiş sözlərin,  
açılan gündən  
yumulmaq qorxusuya yaşayan gözlorin,  
həmişəlik keçmişdə qalacaq sabahın,  
gələcəyin sinəsindən çıxacaq ahın,  
təkliyin sinəsində  
xaç çəkən elin təntənəsi, bayramı?  
Yüz neçə illiyi?  
Aman Allah, sənə söz atmaqdır  
Çexovun yubileyi...

1985


\*\*\*

Özümü zorla,  
darta-darta çəkib,  
şəirlərimə gətirdim.  
Gördüm yena  
bir sözə,  
bir Allaha bəndəm.  
İkisi də sap kimi nazik...

1985

\*\*\*

Kim? Niye? Haçaq?  
Bilmirəm.  
Kimə? Niye? Nə vaxt?  
Bilmirəm.



113

Kimden? Neçin? Nə zaman?  
Bilmirəm.  
Hardan? Hara?  
Bilmirəm.  
Niyə? Neçin?  
Bilmirəm!  
Bilmirəm!  
Bilmirəm!

1985

\*\*\*

Gecənin dağınıq qaranlığından,  
Keçib düz dənizə üz tutur külək,  
Yelkonlər küləklə dolmaq istəmir,  
Bu külək dənizin nəyinə gərək?

Ayrılıq düzündə insan baxtının,  
İzleri qurumaz suyla dolubdur,  
Ümid bel bağlamır yenə sabaha,  
Geləcək elə bil çoxdan olubdur...

Bir yuxu dayanıb qapım ağızında,  
Tozlu astanaya düşüb kölgəsi,  
Qapımı açmağa çağırır məni,  
Yozulmaz yuxunun kimsəsiz səsi...

Bu bağlı dünyanın torpaqlarında,  
Bilmirəm, nə üçün salınıb yollar,  
Yaxşı ki, qapımı döyen yuxunun  
Səsini batırıdəniz səsi var...

1985

\*\*\*

Bu küləkdən,  
bu şimal-şərq küləyindən  
hansısa bir xoş günün iyi gəlir.  
Pəncərə pərdəsi yırğalanır o xoş günün  
unudulmuş,  
fəqət gelişisi də, deyilişi də  
gözəl olmuş  
sözləri kimi.


Bu küləyin səsi də  
hansısa bir qadının səsinə yox,  
dalğalanan qəhvəyi saçlarına bənzəyir...  
Haçaq, nə vaxt?

Bir yer, bir qadın, beş-on söz,  
bir külək,  
və qəhvəyi qadın saçları var idi...  
Daha yadimdə heç nə yox, heç nə,  
bugünkü külək işə  
oyada bilmir yaddaşimdə yatan  
xatırələrin çoxunu...

1985

\*\*\*

Sən allah, birdən-birə, xəbərsiz  
görünmə görümə.  
Nə keçmişim,  
nə gələcəyim hazırdır  
sən görməyə indi.  
Payızda  
düz dörd ay var hələ.  
İndi gizlənməyə,  
nə arxasında  
boz yağış yağan



bir pəncərəm,  
nə də sözlərində itə biləcəyim  
bir şerim var.  
Ada kimi dörd yandan açıq  
dörd yandan kimsəsiz,  
dörd yandan arxasızam indi...

1985

Görməmişəm mən onu,  
Zina fala baxanda,  
Şikəst əli kasadan,  
Doğru falla çıxanda.

Belkə ilan dovşanı  
Yol üstündə boganda?  
Uşaqlığım olmayıb,  
Mənim yağış yağanda...

1985

\*\*\*

Qumlu sahilin üstüylə  
isti sürünür,  
heysiz dənizin köksündə  
qayıq görünür.

Bir cansız yelkən sallanıb,  
dor ağacından,  
elə bil külək asılıb,  
dar ağacından...

1985

\*\*\*


Qayalarla insanlar gen  
düşüb bir-birinden,  
meşələr o yana, bizlər bu yana üz tutmuşuq,  
nəhəng su yiğimdir,  
dəniz deyil Xəzər artıq,  
qaya kimi möhkəm,  
meşə qəder gözəl,  
deniztək geniş olmaq,  
gülünc gəlir daha bizi.  
Torpaqla ayrılıq başlanıbsa,  
bu yolların heç biri qurbanə getmir,  
və bir cığır keçmir vətəndən...

1985

\*\*\*


Bu yağış yad yağışdır,  
Yağsa da indi burda,  
Uşaqlıqda mən onu  
Görməmişəm heç harda.

Şüvelən yollarında,  
Rast gəlməmişəm ona,  
Nənəmlə çox gedərdik,  
Ətağanın yanına.



\*\*\*

Bəlkə də bir daha yanmaz,  
İndi sönən o pəncərə,  
Gündə neçə işiq sönürlər,  
Gözlərimiz görə-görə.



Bizim göydə durnaların,  
Hər gün qatarı pozulur,  
Yuxular sona yetməmiş,  
Artıq hardasa yozulur.

Kimisə qorxu bürüyür,  
Kiminse titreyir eli,  
Qaranlıqda duran qaya,  
Qalib ölümün heykeli.

Səsdən səsə heyən olmaz,  
Əgər tutulubsa diller,  
Daha qatar düzə bilməz,  
Bizim göydən keçən illər.

1985

\*\*\*

Yatan küçük kimi yumşaq  
bir ürək rahatlığı.  
İrelidə nə qızmar günəş var,  
nə dağlardan sağılmış dumdan.  
İreli aydın,  
arxa arxayı...  
Xoşbext,  
özü-özünə inanmayan bir gün.  
Özü-özünə qorxu gəlmoyən,  
doğulduğundan utanmayan bir gün.  
Yaddan çıxmayıb  
bir küçə adı,  
bir telefon nömrəsi.  
Sağa getdin-xoşbextlik,  
sola vardın-xoşbextlik,  
irəli aydınlıq, arxa arxayınlıq.



Yerində dayanıb tərpənməsən,  
bircə addım atmayıb qımlıdanmasan,  
yanından keçəndə  
səndən arxayıñ ötüb, keçəcək Allah...

1985

\*\*\*

Hara baxır, niyə baxır,  
Daşda iz qoyan gözlər?  
İşığa apara bilməz,  
Daş üstə qalan izlər.

Yağış yumaz, gün yandırmaz,  
Bu izləri min illər.  
Kimsə deməz: "Daha bəsdir,  
Yorma daşı, dur, yetər!".


Gecənin içində itər,  
Gündüzə nişan olar,  
İzler gecə qaranlıqla,  
Gündüz işıqla dolar...

1985

\*\*\*

Bu tarım çəkilən simlər,  
Bu son mızrab, bu son səs,  
Nəğmə uzaqda oxundu,  
Burda qaraldı nəfəs.

Süzüb sindira-sindira,  
Kim "Ruhani" oynadı?



Nə qoşmanın özü qaldı,  
Nə ustادının adı.

Seyrəl deyib, gəlmə deyib,  
Dağdan duman aldılar  
Yerdən, göydən üzülüşüb,  
Bir simdə yurd saldılar.

İndi gəlin toy-düyüne,  
Əgər qalıbsa hevəs,  
Bu tarım çökilən simlər,  
Bu son mızrab, bu son səs...

1985


\*\*\*

Bu insanların üzü toz rəngində,  
qızmar istidən keçən  
torpaq yol qoxuyur bu insanlar.

İlan yatar,  
can qızıdar  
burda yatan  
körpələrin qoynunda...  
Bu torpağa yağış yağmaz,  
qar düşməz.

Bu torpağın arxları bir nəgmədən,  
quyuları  
birçə sözdən quruyar.  
Bu yerlərdə  
aşıqlar bürkü çalar,  
bürkü ağlar gəlinlər...

1985




\*\*\*

Gəl, şeir, gəl,  
ancaq asta-asta  
dırnaq üstə gol.  
Görən olmasın səni,  
yerini bilməsinlər.  
İşiqdan gizlənə-gizlənə,  
qaranlıqla gol.  
Özü də bir sözün, bir misran  
eşidilməsin, şeir.  
Dilin lal olsun,  
bizim ana dilimiz...  
Bizdən daha keçdi,  
keçdi deyəsən,  
barı sən qorū,  
salamat yetir bura özünü.  
Gəl, kənara atmışam qələmləri,  
səni onsuz da zaman  
barmaqlarının iziyle  
yazdırır mənə...

1985

\*\*\*

Bura buradır, başqa yer deyil,  
şeirlərimin itən yeri də,  
tapılan məskəni də buradır,  
o tindən bu tənə qədər bir yer,  
bu yerin üstündəki ev,  
evin içindəki diriliyim,  
nəfəs almağım,  
su içməyim,  
havam, çörəyim, ömrüm,  
ömrümün sözlərə,



sözlərim şeirlərə düzülüb,  
günahlarımı yumaq istemeyi,  
məni öz xəcalətimdən çıxarıb,  
bura, ancaq bura bağlamağı,  
məni burda saxlamağı ki,  
işdən-gücdən qalımayım mən,  
bu tİNlƏ o tİN arasında uçan sözlər  
mənə dəyib, bu dəftərə düşsünlər...

1985

\*\*\*

Şimala get, mən de sənə  
Cənubdan məktub yazım,  
Yazım ki, kökə gelməyir  
Yad pərdələrdə sazım.


Neçə nəşəm oxunmadı,  
Yaddan çıxdı neçəsi,  
Şimala pay verib, aysız  
Qaldı cənub gecəsi.

Gülüm, bəlkə bu sözləri  
Yazan dəli əlidir,  
Yox, sevgilim, kəsilsə də,  
Dilim güney dilidir...

1985

\*\*\*

Səhor günəş doğmayacaqsə,  
nə mənəsi var gecə çırraq yandırmağın?  
Qaranlığa alışmaq vaxtı yetib bəlkə?



Bəlkə içəridən yanıb  
işıldamağa başlamışdır gözlərimiz?  
Kim isə bilmədiyim, eşitmədiyim dildə  
nəsə oxuyur, oxuyur,  
bilmirəm laylay deyir, ya mərsiyə,  
kimdən ötrü oxuyur...

Yağış yağmayaqsa sabah,  
torpağa bu gün dən atmağın  
nə mənəsi var?

Bəlkə quraqlığa öyrənmək dövrü başlanıb?

Bəlkə içimizdən şumlanıb,

içimizdən göyərməliyik indən belə?

Kimse çırraq yandırır,  
kimse yer şumlayır,  
günəşə ve öküzlərə  
laylay deyə-deyə...


1985

\*\*\*

Yöndəmsiz bir ümidi  
şeri bütövlükdə də olmasa,  
misra-misra ölüm ayağına  
getirib, çıxara bilərsə,  
o ümidi uzaq, uzaq,  
qan iyi gəlir o ümidi...

Buz dodaqlı arzulardan da uzaq,  
uzaq, qışın yatağındakı öpüşdən,  
uzaq, qartek yağan sevincdən,  
məhəbbət nəğməsi deyən saxtadan uzaq...

Nə olur – olsun,  
burda ölmək olmaz ümidi uğrunda,  
yaşamaq da olmaz məhəbbət namına.  
Uzaq, uzaq  
ölümündən də, ömründən də indi uzaq,



indi şeir yazmaq mövsümüdür burda,  
misraları bəd ayaqda, qara gündə  
gəlib bir-bir,  
üzünə duracaqlarsa da...

1985


\*\*\*

Heç olmasa, her yüz gündən bir,  
bir gündə bircə saat  
yadınıza salın on bir yaşınızı,  
yadınıza salın o günləri,  
görün o günlərdə nə qədər yaxın, əziz,  
doğma adamlarınız var idi,  
çoxu da sağ, sağ idi hələ  
sizin on bir yaşınız olanda.  
Yadınıza salın o vaxtin  
neft plitəsinin iyini,  
yan-yana salınan yorğan-döşəkləri,  
qohumların, qonşuların üz-gözünü,  
yadınıza salın,  
salıb görün ki, yox idi o vaxt  
indi yaşadığınız günler,  
bu günün dərdi-səri,  
görün, görün necə qəribə idi,  
gözel olmasa da, on bir yaşınız...

1985

\*\*\*

Hardasa məndən uzaqda  
Əlim əlime deyir,  
Əlsiz qalan bir ömürdə,  
Ölüm ölümə deyir.



Qığılçım qoparıb yerdən,  
Kölgələr alovlanır,  
Ötən günlerin oduna,  
Gələn günlər də yanır.

Ahim gedir aran boyu,  
Dağlara dəye-dəye,  
Ahımdan qalan izlər də,  
Başlayır közərməyə.

Taqətdən düşən günlerin  
Əsir dizləri tir-tir,  
Əlsiz ömrə öz yanında  
Ayrılıq yer göstərir...

1985

\*\*\*


Sizin bağda yuxu varmı,  
Yağış yağırmı orda?  
Bizi qışda şaxta vurdu,  
Cücermədik baharda.

Keçən yayda çox şey qaldı,  
Beş-on şeir, tar səsi,  
Yuxunuza heç girirmi,  
Körpə uşaq nefəsi?

Dənizdən çoxmu uzaqdır,  
Sizin bağıınız bu il?  
Payızda kimsəsiz olur,  
Yayda qaynayan sahil.

Qapınızı axşam üstü,  
Döyen olurmu birdən?  
Ömür deyəsən tez keçdi,  
Ötən yay olan yerdən...

1985



\*\*\*

Ömrün qabağında durub,  
Bilmirəm, qapı hanı?  
Divarda elan götürəm:  
“Vse biletı prodanı...”

Gəlmisəmsə, görməliydim  
Axı mən də dünyani,  
Hara dönüm, hara gedim,  
“Vse biletı prodanı...”

Qapı ağzında illerle  
Kim saxlayır insamı?  
Əger ömrün hər anına  
“Vse biletı prodanı...”

Buz bağlamış minaredən  
Ölüm deyir əzəni,  
Allah da keçə bilmədi,  
“Vse biletı prodanı...”

1985

\*\*\*

Yorulma, sən allah, yorulma,  
getmə yuxuya durduğun yerde,  
damıb ürəyimə, damıb, yaman damıb ki,  
o taya bulud göydən yerə enib,  
salam verəcək bize.  
Bir tanışımız da  
göy üzündən gələcək...

Aralanma, sən allah, aralanma,  
çox uzaqlaşma bu dənizdən,  
görürəm, görürom ki, o köpüklənən dalğa

qayaya dəyib, dağılmaqçın gəlmir,  
gəlir ki, bize salam versin.  
Bir tanışımız da  
dənizdən gələcək...

1985


\*\*\*

Kaş böyüye-büyüye səsi çıxayıdı,  
nəğmə deyə bileydi ağaç,  
bileydik, ilin hansı fəslində  
nədən oxuyur, nəcə oxuyur ağaclar?  
Və uzaqdan, lap uzaqdan eşidəydi  
ən uzaq bir qovağın səsini,  
bileydik ki, göyərçin, ya başqa bir quş  
qonub onun budağına, sevinir qovaq,  
ya da qulağımıza onun  
dili, acısı dəyəydi,  
o an başa düşəydi ki,  
kimise asmaq isteyirlər  
fəryad qoparan ağacın budaqlarından...  
Kaş səsinə səs, harayına hay  
verə bileydik ağacların,  
kaş bir xor səslənəndə irəlide,  
bileydik ki,  
meşə var qarşımızda...


1985

\*\*\*

Yuxu iyi gəlir  
hər yandan yenə.  
Yorğan-döşək axtarır buludlar



126



127

yer üzünə baxa-baxa.  
Yollar, küçələr mum kimi yumşaq,  
qarşındaki divarların gözləri qapanır.  
Arabalar keçir  
evin qabağından,  
yuxularla yüklənmiş öküz arabaları.  
Və lay-lay cirildayır  
araba tekerləri...

1985


\*\*\*

Əl barmaqlarının dırnaqlarında şəkil,  
hər dırnaqda bir heyvan əksi,  
iki el meşə, barmaqlar ağaclarımı?  
Yoxsa oduna indi barmaqlar doğranmalı,  
barmaqlar yanmalı sobalarda, ocaqlarda?  
Yox, acı qoxudan,  
yanan barmaqların ağrısından  
oturmaq olmaz buralarda,  
elə istidənse, belə soyuq yaxşıdır,  
barmaqlar dona-dona,  
dırnaqlar şəkilsiz,  
gömgöy dodaqlarla  
Allaha dua eləyə-eləyə  
en dəli bir ümidi  
yayı gözləyə-gözləyə...

1985

\*\*\*

Bir yanda, bir yerde olsam,  
xoşuma gəlse oralar, yapışsam oralara,  
birdən-birə Allaha dönəcəyəm




ve ovcumda görünəcək  
bir ev, bir uşaqlıq, bir yol...  
Və bir torpaq ki,  
döyüb-döyüdüyüm uşaqlığım, tonhalığım  
gelib gözümün qabağında duracaq,  
deməli, kor olmaq qorxusu  
kürəyimi yerə vuracaq mənim.  
O anda birdən anlayacağam ki,  
bu nə şair həsrətidir,  
nə konyak gücü, nə qurbət qorxusu...  
Vetəndir,  
bir evlik, bir uşaqlıq, bir yolluq...

1985

\*\*\*

Kim qaldı?  
İndi kimə salam verim?  
Yadına salıb, keçirdim bir-bir  
gözlerimin qabağından  
bütün yaxın, uzaq ölülerimi...  
Hamisini en xoş çağında diriştəm.  
Üzlərindən təbəssüm çəkilməmiş  
salam verdim hamisina.  
Bir bahar fəslinin çadırına yiğdim  
onlarla,  
bəlkə yüzlərlə bu dünyada  
həsrətlə yaşayıb,  
bu dünyadan həsrətiylə ölenlərimi.  
Ayrıldıq...  
Və ayrılığın səhrasıyla  
yeridim yavaş-yavaş,  
hara getdiyimi bilməyo-bilməyo.  
Ancaq gördüm, başımı  
sinəmdən qaldıran kimi,



gördüm hara getdiyimi.  
Uzaqda kiminse yaddaşı gözləyirdi məni,  
gözləyirdi salam vermək üçün...

1985

\*\*\*

Ağ qapıya kölgə düşüb.  
İnsan kölgəsi.  
Royal səsi gəlir  
ağ qapının dalından.  
Kimsə həzin-həzin,  
Şopenin valsını çalır  
ağ qapıya düşmüş insan kölgəsinə...  
Yağış kölgəsi çıleyir  
payız kölgəsində duran  
başıaçıq müsiqiçinin üstüne...

Çiyini titrəyir  
ağ qapıya düşmüş insan kölgəsinin.  
Ağlayır insan kölgəsi.  
Bir polyak oğlunun,  
dirilmək istəyen bir insanın  
səsinə ağlayır insan kölgəsi.  
Damır, damır  
valsın açıq yaxasına  
damla-damla  
göz yaşının kölgəsi...

1985

\*\*\*

Bir yuxuya ki fil girə,  
fil girə yuxuya Afrikadan, Hindistandan,  
ən yaxın heyvanxanadan bələ



min kilometr uzaqda görülen yuxuya,  
neyləyəsən, neyləyəsən  
bu yuxudan ayılandan sonra?  
Neyə, nəcə yozasan bu yuxunu,  
ya kimə, harda danışasan onu?  
Axı neçin, neçin fil girsin,  
fil xortumla şeypur çalsın  
burda, ay kişi, burda görülen yuxularda?  
Yox, deyəsən ya mən dəliyəm, xostəyəm,  
ya hardasa bir filin ruhu azib yolunu,  
çaş salıb aləmi,  
qarışdırıb yuxuları,  
bu yuxuya açmaq isteyir, bəlkə  
ruhunun kor gözlerini...

1985

\*\*\*

Yağır, yağır, yaman yağır,  
çoxdan yağır...  
olmasayı navalçaların səsi,  
yağışın köpüklü şirltisi,  
deyerdin qoy yağsin, qoy aksın,  
yağmurдан savayı bir şey yoxdur,  
olmayıb, olmayıacaq dünyada,  
həyata, yerə elə biz də göydən  
yağa-yağa gəlib çıxmışq,  
anamız qara bulud,  
atamız şimşekdir,  
günəş işe düşmən eməlidir,  
kimsə qurutmaq isteyir bizi,  
əlimizdən almaq isteyir  
köpüklənən navalçaların səsini,  
sözümüzü, nəgməmizi...

1985




\*\*\*

Səhər gelsə o qorxduğum,  
təngə gəlmış arzuların bexti getirecək,  
geçə gəlsə,  
yorgun yuxular can qurtaracaq məndən.  
Sərxoş olsam, yaxınlarımın,  
ayıq olsam,  
öz canım qurtaracaq canımdan.  
İnan, çıxnindən düşüb,  
torpağın belino yük olacağam.  
Bəlkə bir ruh çəkisində  
qalacağam buralarda,  
gözlərə görünməyə-görünməyə.  
İçimdən bir-birinə salam verəcəklər,  
maşın sürəcəklər içimdən neçə-neçə.  
Və kimsəyə deyə bilməyəcəyəm ki,  
cəikdə yağış yağır, qar yağır,  
bir kəsin tutə bilməyəcəyəm əlindən.  
Ruhum da mənə benzəyəcək,  
mən ruha indi oxşayan kimi...

1985

\*\*\*

Adımı neyloyırsən?  
Adsız bir insan qalmaq isteyirəm  
bu qədər öz adı olan bitkilərin,  
şeylerin,  
adı olan ayların, günlerin arasında.  
Nə fərqi, canım, ne millətdənəm?  
Qarabuğdayı bir insan oğluyam,  
zəncidən xeyli bəyaz,  
Nörveç balasından yüz qat tünd,  
baş dolandırıram




neçə xalq, neçə millət,  
bir də beş-on dəniz arasında.  
İşim-güçüm  
sən bilmədiyin bir dildə,  
bu dilin xəbəri olmadan  
şəirlər, nağıllar yazmaq.  
Yox, onu da bilmirəm,  
bəlkə burda həsrət içinde,  
bəlkə buranın həsrətiyle  
gedəcəyəm dünyadan...

1985

\*\*\*

O kənd çağırsa səni,  
çixma o kəndin sözündən,  
uşaqlığın sözünü vurma yere.  
Ömrün dolaşq düşmüş yollarından,  
qoy heç olmasa, bircə cığır açılsın  
o kəndin lal, səssiz harayına...  
Bütün öten günlərimiz,  
sükuta dönən gedim fəryadıdır,  
o fəryad gəlib çatammasa qulaqlarımıza,  
qulaqlarımız sükut eşitməyə alışmasa.  
Bir ağac, ya bir insan kölgəsi  
ömrün ən işqli gününə düşməlidir,  
düşməlidir mütləq,  
çoxdan quruyub kəsilmiş bir ağacın,  
ölüb getmiş bir adamın kölgəsi.  
Və o kölgəyə ayaq dəyən anda  
açılmalıdır uşaqlığın dili,  
bir kənd çağırmalıdır səni  
sükuta dönən fəryad səsiyle...

1985




\*\*\*

Axır ki, galib çıxdı Bakıya.  
Neçə ay nigaran  
qalmışdıq, necə nigaran...  
Deyirdik, Allah bilir,  
harda itib-batıb,  
harda, kim məzar qazib ona.  
Nə bir məktubunu almışdım,  
nə də yuxumuza girmişi bədbaxt.  
Yavaş-yavaş çıxırdı  
adamların yaddaşından da.  
Sesinə oxşayan  
bir səs dəymirdi qulağımıza  
adamlı dolu bu boyda şəhərdə.  
Yerişinə benzəyen  
insan ayaqları da dəymirdi gözümüzə,  
nə şəhorin mərkəzində,  
nə mikrorayonlarda.  
Gəlib çıxdı axır ki.  
Kaş gəlməyeydi...  
İndi gözləməyə bir kimsəmiz yox...

1985

\*\*\*

Gəlmeyin, sən allah, gəlmeyin.  
Bura gələn yolların qıraqında  
bir ağac, bir kölgə yox,  
bu yollarda qalan izlər  
yanır, hey yanır gün altında,  
başının üstündə görünməyib  
bircə ulduz belə,  
bura golən yollar  
heç vaxt keçməyib gecədən...




Gəlməyin bura, gəlməyin,  
yormayın ümidinizi,  
ayaqlarınıza heyfiniz gəlsin.  
Orda qalın,  
gündüzler çiçəklərə,  
gecalər ulduzlara baxın,  
unudun buraları, unudun...

1985

\*\*\*

Elə bu rəngdəyəm, öz rəngimdə,  
yamyaşıl otlar arasında sürünenə də,  
qumral düzlərin qırıpınmayan  
göz açılığında da,  
ağ qarın yağan, qalan, əriyən,  
gəldi-gedər həqiqətində də,  
elə bu rəngdəyəm, öz rəngimdə.  
Dəyişə bilməməyim,  
rəngdən rəng ala bilməməyim,  
hər yerdə, həmişə görünmək xofunda,  
daima göz qabağında olmaq qorxusunda...  
Hər gün burda,  
hər gün görünə-görünə,  
hər gün başqa rənglər görə-görə.  
Bir rəngin məhbəs kamerasında  
ömürlük dustaq,  
rənglərin azadlığına çıxmaq arzusunda,  
rənglərin yad, düşmən  
olduğunu bili-bile...

1985



\*\*\*

Gəl, gəl, sənə bir sözüm var,  
keçən ilin xatiresi.  
Niyə cəmi səkkiz, bəlkə on  
günün qalıb yadımda?  
Niyə səni  
əvvəlindən axırına kimi təzədən,  
özü də tamam başqa cür,  
başqa yerlərdə,  
ayrı adamlarla yaşamaq isteyirəm?  
Neçin içində o yerlər,  
o adamlar oldu ancaq?  
Birço gün olmazdım:  
Parisdə yaşamım səni  
keçən il?  
İçində  
ikicə saat  
okean ola bilməzdimmə?

1985

\*\*\*

Biz bir yerdə,  
ikimiz  
həyat qura bilərik,  
və ikimiz birədi,  
el-ele verib,  
Allah uydura bilərik  
qurdugumuz həyat üçün...  
Ancaq, gülüm,  
həyatın içində yer tanışa da,  
Allahın hökmü olsa da,  
biz  
bir yerdə ola bilmərik  
heç bir vaxt...

1985

\*\*\*

Səni yuxu basdı durduğun yerde,  
Allahı duayla yorduğun yerde,  
İndi son sözünü bu qum deyəcək,  
"Yorğun gözlərini tez yum" deyəcək...

Barmaqlar göz olub kağıza baxır,  
Şeirlə şairin göz yaşı axır,  
Kimsə quyu qazıb, ya tələ qurub,  
Sonsuz bir sehrada ağ yelkən durub...

Dəli sözlərini sapa düzəndə,  
Açılan mənaya ürək dözəndə,  
Deyirsən kaş həyat, kaş insan ola,  
Ömür də, ölüm də kaş bir an ola.

Özün axıdasan qanı damarda,  
Yapışib qalmaya ciynin divarda,  
Düşdүүн ağ gündə, ya da ki darda,  
Bir dəfə bilesən, hardasan, harda...

1985

\*\*\*

Yox, ondan sən deyən bir xəberim  
yoxdur, yox...  
Deyirlər bir dəfə, hansısa yolda  
kölgəsinə baxa-baxa gedəndə,  
ağlayıb birdən.  
Bir də,  
gecə yatanda,  
yuxuda ağacdən asılmış qağayı görüüb.  
Bir-iki ümid dəyişib,  
beş-on iş yeri.

137

Əvvəlkitek dolanır, heç dəyişməyib.  
Danışanda səsi çıxmır,  
susanda qəribə şeirlər deyir...

1985


\*\*\*

Ağ ay, sönük ulduzlar,  
yoxsul, yamaqlı gecə...  
Qaranlıq dilənir  
külek səsiyle.  
Korluqdur, korluq...  
Şorab içmiş öküz gözütək,  
qızarıb nə isə üfüqdə.  
Bir adamın üreyi getmir  
nəğmə səslənəndə, şeir deyiləndə.  
Korluqdur, korluq...  
Yenice açılıb sohər,  
cəmi bir gün qalıb sabaha,  
birçə gün.  
Əlimizdən gələn də,  
yenə cəmi birçə günü, bu günü  
yaşamaq olacaq ancaq.  
Korluqdur, korluq...

1985

\*\*\*

Buraxmaz, daha buraxmaz səni  
boğazına, bədəninə sarılmış budaqlar,  
min il insan həsrətində olan bir ağac  
ayrıla bilməz nə kədərindən,  
nə sevincindən,




balta da bata bilməz indi,  
min ilin boşluğununda  
qıvrıla-qıvrıla insan axtaran budaqlara,  
bu öten əsrlərin ağac həsrətinə  
kimsə zor gələ bilməz,  
qatıl ola bilməz bir köpəkoğlu ona.  
Bu ağac, bu budaqlar ayrılıq olub min il,  
min-min hakimlərin, dövlətlərin,  
inqilabların içində dura-dura,  
sağ-salamat saxlayıb ayrılmı,  
qoruyub həsrətini,  
və baş əyməyib nə bir dövrə,  
nə bir baltaya,  
ağac qalıb, ağac həmişə.  
bu torpağın insan həsrətiyle doğulub,  
insan həsrətiylə xışıldayan, yarpaq tökən  
ağacı olub min il...

1985

\*\*\*

Suallardan birinə  
bir cavab verən lazımdır axı,  
bu yollardan heç olmasa, birinin  
hara getdiyini deyən.  
Axı bu meynəliklərdə azıb qalana  
bir kes bir salxım üzüm verib,  
ən yaxın təpənin yerini göstərməlidir,  
göstərməlidir ki, heç olmasa,  
o təpənin üstündən  
başqa bir təpəyə qədər görəsən  
nə var, nə yox dünyada.  
Və biləsən ovsunçunun evi harda,  
yaraya məlhəm qoyanın evi hardadır...  
Bir kəndə elə-belə, əlibos getmək olmaz,



gerək bir kəndə gələndə  
başqa bir kəndin adını verəsən.  
Bele olmaz, olmaz vallah,  
yel kimi kimsəsiz, yel kimi köksüz...

1985

\*\*\*

Rəhmet demək olmazmı  
iki gün əsib,  
bir gün yatan küləye?  
Niya baş çekən yoxdur  
ölən qışın məzarına?  
Qırmızı lalələr başdaşdır  
basdırılmış ağ qarların...  
Neçə yuxunu öldürür  
hər şəhərin işığı?  
Neçə arzu basdırılır  
insan səslərində hər gün?  
Yadımıza düşmür, görünmür gözə,  
ruhu inildeyir, ancaq  
ürəkdə yixilib, qalxa  
bilməyen ümidişlərin,  
ötən günlərin...  
Ehtiyatla gezin, addımlayın evdə-eşikdə,  
əzməyin ayaq altda, basdalamayın  
əzizlərinizi...

1985

\*\*\*



Beynimə el vura bilmirəm,  
qızdırma içindədir beynim bu gün.  
Neçə saxta sözün, həyasız yalanın

insandan üz döndərmiş  
insan üzünүn soyuğu dəyib beynimə.  
Beynim qızdırıb bu gün.  
Özümlə baş-başa verib,  
özümlə danışa bilmirəm bu gün.  
ayrı düşmüşəm tənhalığımdan,  
ən isti xatirələrim belə  
yağışa düşüb məndən uzaqda,  
töyüyüb yaddaşım,  
nəfesi qaralıb ötən günlərimin bu gün.  
İçim kənar, yad, soyuq.  
İçim qurbət,  
içim özümdən, ana yurddan uzaq.  
Uzaqdan baxıram özüm özümə,  
görürəm, qızdırma içindədir beynim,  
qızdırımalıdır soyuq dəymis beynimin  
gəzdiyi doğma yerlər.  
Və bu yerlərin qayaları  
günbatanın rənglərinə söykənir...

1985

\*\*\*

Bir pişik xumarlanı indi,  
yumaqlanıb, adamın qucağında.  
İçəridə pul dərdi olmaya,  
bayırda dava-dalaş səsi, söyüş.  
İçəri isti,  
bayır qarlı ola kaş  
Bir da, aman Allah, sənə qurban,  
divarda bütün sevdiyin insanların,  
şəkilləri ola kaş  
Düşə sevdiyin insanın əkslərinə  
torşerin bənövşəyi işiği...  
Düşməyə yada,



ötən pis günlərdən biri də,  
gələcəyin bir qara günü də  
dəyməyə gözünə  
arxasında ağ qar yağan pəncərədə...

1985

\*\*\*

Orda, bax indicə, bu saat,  
o telefon budkasına girən kimi  
pəncərədən ötmüş külək  
səslənəcək bütün qonşu evlərində  
telefonlar.  
Bütün qulaqlara, qonşu qulaqlarına  
bir səs, eyni səs dəyəcək telefonlardan  
bax, bu küleyin,  
burdan ötüb,  
pəncərənin şüşələrini cingildətmış  
dəli küləyin səsi.  
Bir qonşu bilməyəcək  
kimə zəng vurur külək,  
nə demək istəyir  
telefon budkasının tozunu  
sovura-sovura.  
Bir kəs görməyəcək  
telefon budkasında vurnuxan  
küləyin gözlərini...

1985

\*\*\*

Dəlilik gəlməsə də birdən-birə,  
cəhənnəmə ki,  
bu gündən sabaha qədər baş

dolandırmaq olar  
axmaqlıq içinde,  
bir cüt sərsem təbəssümlə ciyin-ciyinə  
yaşamaq olar iyirmi dörd saat,  
iyirmi dörd saatın beş saatinə  
bu məmələkətin trass yolunda,  
yeddi-səkkiz saatın Gəncə motclindo,  
o birilərini, Allah bilir, harada, necə,  
ancaq o dediyim təbəssümlə,  
ciyin-ciyino,  
çox sərxoş olsan, baş-başa,  
axmaqlıq içinde,  
əger dəlilik,  
dəlilik golməsə, birdən-birə,  
göz görə-görə...

1985

\*\*\*

Sonra da bir əhvalat  
baş verdi o gün.  
Bu gün də biri.  
Sabah da  
nəsə olmalıdır,  
olmalıdır mütləq,  
sabah özü olacaqsə əgor.  
Olmasa,  
başına gələn əhvalatlardan  
ən ürəyimdən olmayıçı,  
ən müdhişi  
mənimçün,  
sabahsız gələn bir günün  
özü olacaq.  
Nə yaman çox işlənmiş dilimizdə  
“oldu”, “olacaq” sözləri...

1985



\*\*\*

Bağların bağı daş bağlayıb,  
ağacların dönüb üzü  
nankor göydən,  
naşükür torpaqdan.  
Göz görən nə varsa,  
sinəsi dağlı,  
söz gələndə  
ya ağız, ya qulaqlar bağlı...  
Bir sözə bənddir  
yenə insan,  
yazılmamış şeir kimi.  
Körpünün bir ucu o tayda,  
bu tayda o biri ucu.  
Üstüylə gedəni isə  
yenə də yol,  
yenə həmin,  
yenə köhnə yol...

1985

\*\*\*

Dağlarda dağ, səhrada səhra qorxusu.  
Dağlarda səhra,  
səhrada dağ yuxusu.  
Orda da, burda da insan ömrü keçir,  
keçir sevinc içindən, dərd içindən  
tunelə girib, gedən qatarlar kimi.  
Ancaq bu tunelin ucunda  
ışıq ucu görünməz.  
Bilinməz sevincin axırı nədir,  
nəyle qurtaracaq dərd.  
Odur bilinməz, sevinc nədi, dərd nədi.  
Səhra kimin, dağ kimin,  
insan ömrü kimindi...

1985



\*\*\*


Sən allah, dəyişmeyin,  
deyişmeyin bu dünyani.  
Çayların axarı  
baş götürüb  
denizlərə üz tutmayacaqsa bir gün,  
arabir  
duman içinde,  
yox olub, görünmeyəcəksə adalar,  
insan oğlu bəxtiyar olub,  
sevincə qərq olacaqsa ömürlük,  
bir şerim  
yada düşməyəcək  
bəd ayaqda...

1985

\*\*\*

Ölməkdən ötrü mənə  
bir neçə qələm,  
bir qalaq kağız,  
siqaret, tütün,  
bir az da musiqi gərəkdir.  
Ölməkdən ötrü mənə,  
bütün dünya  
və bir otaq lazımdır.  
Qış,  
bahar,  
yay,  
payız,  
bir də,  
bir insan ömrü lazımdır mənə  
ölməkdən ötrü...

1985




\*\*\*

Bəlkə bu qədər də,  
bu yaşda bu qədər də  
tələsmək lazım deyil daha?  
Bəlkə dəyişmək lazımdır  
hisslərin gəlim-gedim cədvəlini...  
Bəlkə daha götür-qoy etmək  
vaxtı çatıb,  
göydən gələn səslərə  
qulaq vermək vaxtı?  
Baxtı gətirse, ya özü istəsə,  
vaxtında ölü biler hər insan,  
Allaha oxşatmasa özünü yaman,  
özü də bəd ayaqda ancaq...  
Kimin xeyrinədir  
yekunu vurulmuş ömür?  
Axı kainat yorulmadan, usanmadan  
deyir, deyir hər an,  
necə ayrılməq olar ondan.  
Fəqət sükut içində deyir,  
deyir susa-susa...

1985

\*\*\*

Qadan alım, stansiya rəisi,  
doğrudanmı  
*qatarların da vaxtında*  
gəlib-getməyi  
Allahdan asılıdır?  
Axı mən də Allah bəndəsiyəm,  
tələsirəm o dənizin sahilinə yaman.  
Stansiya rəisi,  
axı Allah yaxşı bilir,




məni kim gözləyir orada,  
Mon cəhennəm,  
yixma bütün dərdlərimizi  
Allahın üstünə,  
qoy minim,  
qoy gedim bu qatarla,  
stansiya rəisi.  
Öz gecikən qatarını gözləye bilməz,  
qırx beş yaşında adam.  
Məhəbbətə yubanmaq olmaz bu yaşda,  
stansiya rəisi...

1985

\*\*\*

İndi də yağmurlu payızdan sonra,  
bacalarından tüstü qalxan  
bir kəndin qış günü,  
sonra yenə ağaclar, stansiyalar, yol...  
Bir-bir gəlib,  
bir-birinin evini yıxan  
və sənə bu yolda meydan oxuyan  
xatirələrin zoraklığı...  
Sonra yenə vaqon pəncərəsi,  
konyak,  
içinə səs-səs, qoxu-qoxu dolan  
ne vaxtsa doğulacaq şeirlərin toxumu.  
Və axır ki, néhayət, şükür,  
tozə menzərə:  
Bacalarından tüstü qalxan  
bir kəndin qış günü...

1985



\*\*\*

Yenə həyata qaytarmaq isteyirəm  
Köhnə dostları.  
Xatirəmdə külə dönmüş öten günləri  
dirildib,  
keçirmək isteyirəm yenə  
“Metropol” restoranının qapısından.  
Aman Allah,  
necə tanışdır mənə  
bu sözleri yazan al...  
Bir-iki həftə yaşayıb o günlərdə,  
yenə bu evə qayitmaq istayırem.  
Kömək umuram o köməksiz zamandan...  
Ancaq bir-bir getdi o köhnə dostlar...  
Kimi qapıdan, kimi özündən,  
kimi yadimdən çıxıb...

1985

\*\*\*

Suyu qaçmış hovuza  
Bənzəyir dəniz indi,  
Soğğun yerlərdə qalır  
Saldığın hər iz indi,  
Toy günü yarı ölmüş  
Gəlinlərə bənzəyir  
Ağ paltarlı buludlar...

Sən gələndə  
Çiçeklər açıldı,  
Sən gələndə  
Daşlar da gül açardı,  
Sən gələndə  
kədər mendən qaçardı...



Gündüzlərin səması  
Nədənsə indi bumbuz,  
Gecələr başım üstə  
Nə ay yanır, nə ulduz,  
Nədənsə bu xoş baharda  
Sarı yarpaqlar açır  
Söykəndiyim ağaclar...\*


1985

\*\*\*

Yer üzünün bir yerində də,  
bütün insan və quş tarixi boyu  
bir kəs belə, baxmayıb mənim qədər  
Qaranquşların uçuşuna.  
Qaranquşların səsi gözüm görə-görə,  
qulağım eşidə-eşidə  
bir məsciddə, bir kilsədə deyilməmiş  
dualara dönüb,  
və bu duaları mənə oxuyub qaranquşlar,  
Allah bilir, mendən nə uma-uma,  
nəyi, kimi görə-görə mənim yerimdə.  
Və mən bəliqirilmiş onda anlamışam,  
qanmışam ki,  
eşitsəm də qaranquşların duasını,  
görsem də özlərini  
əl uzada bilməyəcəyəm onlara,  
Allah ola bilməyəcəyəm.  
Quşların Allahı qanadsız imiş,  
mənimki əlsiz-ayaqsız...

1986

\*Mahni mətni, Musiqisi Mobil Babayevindir.



\*\*\*

Bu ariq atların kölgəsi qara,  
Günəş şahə qalxıb, torpaq kişnöyir,  
Mən hara, gördüyüm bu ilxi hara?  
Hər gün gözlərimə gör nələr dəyir...


Bezikib, lap təngə gəlirəm herdən,  
Elə bil hər əzab, dərd mənə qalıb,  
Sonsuz qadın kimi acı düzlərdən,  
Hansı qüvvə mənim yolumu salıb?

Burani göz nədir, qarğış da tutmaz,  
Burdan yağış qaçıb, üz döndərib qar,  
Bir səsin dalından o biri çatmaz,  
Bir səsdən huylanmaz bu ariq atlar...

1986

\*\*\*

Yaralı-yaralı,  
torpaqdan aralı,  
buludlar keçir.  
Qanımı içir  
bu qərib mənzərə,  
yapışış canımdan  
gözlərim görə-görə.  
Neçə yaxınım,  
bu günə  
yana-yana baxanım,  
baxa bıləcəyim  
yoxdur burda,  
qalmışam darda,  
tək-tənha,  
baxa-baxa bu aləmə.




Nə deyim dilimə,  
dilimdə söz yoxdur  
bu günü deməyə,  
bu günü söyməyə.  
Qalmışam tək-tənha  
dünyanın burasında.  
Kaş bileydim harasında...  
Torpaqla  
yaralı buludlar arasında...

1986

\*\*\*

Gel, gel ata-anadan qalmış  
yetim həsrət,  
gel daha keçib,  
gel ocağıma,  
mənimkilerle birgə yaşa, bir böyü.  
Oğulluğa götürürəm səni də,  
yad yetim, yad həsrət.  
Abır-heyadan da keçib,  
xəcalet yeti deyil,  
gel, döş de verim, əmizdirim səni,  
həsrəti saxlayan, həsrət böyüdən  
şair südürüd...  
Gel, qoy yüngülləşsin  
çiyindəki yetimlik yükü,  
gel, səni də uzadım  
bizim dilin beşiyinə,  
yırgalayıb laylay deyim ana kimi  
sənə də yad həsrət  
yad həsrət - doğma şeir...

1986



\*\*\*

Aralananda  
gözlerin mavi pərdəsi,  
bir qadın göründü  
royal səsində bitmiş  
çiçəklərin arasında...  
Bu qadın mənzərəsində  
bir karvan yolu,  
yolun sonunda karvansara,  
karvansara günbəzinin üstündə  
bir ipək sevinc bayrağı  
yırgalanır, yırgalanır...  
Və bunlar hələ musiqi yox,  
bircə tək akkorddur,  
qadına yönəlmış dualardan  
ilk duanın  
ilk sözü...


1986

\*\*\*

Uzaq qaraştıdan ilxılar türküb,  
Mənə bir söz göndər səsinə büküb,  
Bu yaz açılmasa köhnə yaralar,  
Deməli, hələ də vaxt var, ümid var.

O batan gün deyil, nə işə olub,  
Qırubun gözünə yenə qan dolub...  
Qişın buz çağında gələndə bahar,  
Qorxudan qar üstə çiçəklər açar.

Daha işıq salmır nə günəş, nə ay,  
Boş beşik başında oxunur laylay,  
Ömür sehrasının tən ortasında  
Neçə işıq ağlar işıq yasında.



Beyninə qan sızb, ən adı sözün,  
Gərək ölməyəydi, görəydi özün,  
Gecənin üstüne biri də çöküb,  
Mənə işıq göndər bir söze büküb...

1986

\*\*\*

Bəlkə gedib damla-damla yiğim,  
qayaya dəyib,  
çilik-çilik olmuş dalğan?  
Bəlkə o buludu  
qoymayım dağılmağa?  
Amma necə?  
Bəlkə unudum tok olduğumu?  
Özümlə durub-oturmayım inden bələ?  
Bəlkə şəir yazmayım daha?  
Yox, gülüm,  
qayaların və buludların  
dadına yetmək olmaz menə.  
Menə  
yaşamaq da olmaz,  
mən şeir yazmalıyam...

1986

\*\*\*

Qaçıb,  
gecənin içinde də  
gizlənmək olmur daha.  
Birini yumub,  
o biriylə səni nişana  
alan kimsənin



açıq gözünə bənzəyir ay,  
ulduzlar  
tüfəng lüləsindən çıxmış  
qırmalar kimi gəlir üstünə...

1986


\*\*\*

Quşlardan xəbərsiz  
bir gündür bu gün.  
Əllərim sıxlıq  
yenə də həsrət,  
ikiəlli salam verir mənə.  
Və bircə quş səsi eşidilməyən  
bu həsrətin içinde  
biləsydim sözlərini  
bir dua oxuyardım.  
Quş səsi istərdim göylərdən.  
Ancaq dua bilmirəm.  
Bildiyimi,  
şəirlərimi oxuyuram  
üzümü qibləyə tutub.  
Şair sevmeyən Allah  
şəir sevirmi, görəsən?

1986

\*\*\*

Darixanda pis darixıram.  
İnsan darixmağı deyil bu,  
insan ömrü deyilən şəxə  
heç bir dəxli yoxdur bu darixmağın...  
Bir vəhşi heyvanın



qəfəsdə ağaran dişləri  
çixır qəlbimdən,  
gəmirir, gəmirir varlığımi.  
Belə günlərdə  
bel bağlaya bilmirəm özümə,  
özümə etibar eləmirəm.  
Çünkü özümə yox,  
şəirlərimə bənzəyirəm darixanda.  
Bu da ölümdür.  
Quduz olub öldürülmüş  
canavarın, itin ölümü.  
Qızmar gün altda ölüm...

1986


\*\*\*

Partiya iclaslarında  
nədənso  
uşaqlığım düşür yadına.  
Görürəm İbrahim dayının  
Rusiyadan alıb getirdiyi  
Zoyka adlı inəyimizi,  
bağımızın hasarına daraşan  
sarıyanız narın qumu,  
şinabbub yuvasını,  
dümağ buludlarla dolu göy üzünü.  
Ürəyim açılır  
partiya iclaslarında...

1986

\*\*\*

Bir park alleyası görünürəm  
sabahın hansısa uzaq şəhərində.  
Bir payız başlanır




üzümə gələn o günlərdə,  
 və orda bir yad yağış  
 başlayır yağmağa...  
 Hava temizlənir sabah,  
 ot ətriyle dolur  
 sabahki parkın alleyası.  
 Açıldıqca yarpaqların yaşılı  
 nədənse bu günün yarası da açılır,  
 sabahki parkın alleyasında.  
 Açılır  
 sabaha hələ xeyli qalmış,  
 sabaha dəyməmiş ömrün ayağı...

1986

\*\*\*

Yavaş yeri,  
 ürkütmə o uşağıın baxdığı  
 yasəmən kölgəsini.  
 Üzü dönməsin bızdon kölgələrin də...  
 Ağac kölgəsi  
 ağacdan düşə biler yerə ancaq,  
 ürkütmə,  
 çıxıb getməsin burdan  
 ağacılar, kollar...  
 Sonra bir körpə gözünə  
 bir yasəmən kölgəsi dəyməz,  
 yox olar sərinlik.  
 Yer də kasadlaşır, söhbətlərimiz də.  
 Onsuz da üç nöqtəylə yazılır  
 dilimizin neçə sözü.  
 Odur asta yeri, yavaş gəz.  
 Basdalama  
*yasəmən kölgəsindən baxan*  
 körpə gözlerini...

1986



\*\*\*


Xəbərlər var,  
 xəbərlərdən xəbərim yox...  
 Bu gün yəqin  
 kiminsə neçə yüz illik məzarına  
 tozə-tər çiçəklər qoyulub,  
 bir başqası öldüyü üçün yox,  
 meyidi iyənecək deyə  
 basdırılıb torpağa...  
 Hardasa açıq-aşkar İlahi qüvvə kimi  
 bir dünya gözəli görünüb gözlərə.

Hardasa çirkin bir qadın görkəmi  
 şübhə doğurub Allahın varlığına...  
 Kimse sərkoş olub ağlayıb,  
 kimse içməyə bir şey tapmadığından.  
 Hardasa ömür güc gəlib ölümə.  
 Hardasa ölüm ömrün kürəyini vurub yero.  
 Hardasa yenə illor uzunu  
 bar getirmir meyvə ağacları.  
 Hardasa almalar dəyir yulğun budaqlarında.  
 Nələr olmur yer üzündə hər gün, nələr?  
 Xəbərlər var,  
 xəbərlərdən xəbərim yox...

1986

\*\*\*

Sizinlə barışa bilmirəm mən.  
 Eyni ağaclar  
 tamam başqa-başqadı üreyimizdə,  
 adları dilimizdə bir olsa da.  
 Ayri-ayrı yerlərə gedir  
 üstüylə addimladığımız



eyni yollar.

Yaşadığımız günler, aylar  
bir dövrün, bir zamanın içinde deyil,  
eyni yerde, eyni vaxtda  
görüşə bilmərik biz.  
Ayrılıq da başqa şeydir  
bu dünyada,  
sizdən ayrı düşmək deyil...

1986

\*\*\*

Biriniz buraya gəlin bu axşam,  
Başım sığal üçün qəribəyibdir,  
Bu səher heyrottə yerə baxmışam,  
Gözümə bir qərib kələgə dəyibdir.


Görmüşəm kəlgəmin düşdürü daşlar,  
Ovulub torpağa dönmək istəyir,  
Gəlen beşillikdə, əziz yoldaşlar,  
Ulduzlar deyəsən sönmək istəyir.

Qupquru quruyub yerin gözləri,  
Qaralan qaralıb, solan solubdur,  
Yağış duasının bütün sözleri,  
Bu eldə-obada unudulubdur...

1986

\*\*\*

Niyə açıldınız,  
yuxu görən gözlərim?  
Neçin yenə bu divar saatına,  
rongi solmuş bu divara



başladımız baxmağa?

Yuxudan nə tez doydun, sağ gözüm?  
Nə tez üzün döndü yuxulardan,  
sol gözüm?  
Məni gecə koru eləmeyin,  
yox olmasın ömrümüzdən qaranlıq da.  
Bağlanın, gözlerim, bağlanın...

1986


\*\*\*

Nə deyə bilərsən mənə?

Onsuz da  
bilində hər şeyi bilirəm,  
bilməyəndə öz adımda  
qəribə, uzaq bir səs kimi  
səslənir qulağında.  
Dünyanın hansı sırrını aça  
bilərsən mənə,  
hamısı dünyanın özündən əvvəl  
açıldığı halda?

Özü də ömrün her anı sirlə gəlib  
sirlə gedən bir dünyada...  
Bilirəm,  
bu tində birinin ürəyinə  
biçaq girəndə,  
o biri tində ana bətmindən  
ağlaya-ağlaya bir uşaq çıxacaq.  
Və neçə ilden sonra o uşaq  
ya bu tindən sakitcə keçən,  
ya da əlində biçaqla duran olacaq.  
Demə,  
bir söz demə,  
nə deyə bilərsən mənə?

1986



\*\*\*

Üzümlər başım üstə,  
üzümlər salxım-salxım,  
amma necə qalxım  
el uzadım gilelərə,  
indi mənə göz dağı olmuş  
bu ağ, qara,  
salxım-salxım gülələrə?  
Bu gün qalxa bilmirəm,  
bu gün yerdə,  
bu gün qumda qalan günümdür mənim,  
bu gün ilan günümdür.  
Sürünürəm,  
bu gün doğrum  
yalan olan günümdür...

1986

\*\*\*

İki babam,  
iki nənəm ölüb.  
Bir ata basdırımişam.  
Bir anam var  
o da xəstə.  
Bəs kim alsın  
indi könlümü mənim?  
Ana yurdda,  
bəd ayaqda,  
ata-baba məzarı da,  
ana azarı da  
həyan olaydı gerək...

1986

\*\*\*



\*\*\*

Sabah  
bu yolun qırağında olmasa da,  
axırında bir ağaç tapacağam.  
Sabah  
ağaç kölgəsində oturub,  
bir şerin bütün misraları  
gəlməsə də,  
beş-on sözünü tapacağam.  
Sabah  
bu sözləri bir-birinin yanına düzüb,  
bir yol təsviri tapacağam.  
Sabah  
bu yolun qırağında olmasa da,  
axırında bir ağaç tapacağam...

1986

O meşə yuxu idi.  
Uşaqlıq yuxusu...  
O yuxu  
indi də görünəcəkdi,  
uşaqlığın qış aylarında  
oduna doğransa da...  
İndi  
o meşənin yerində  
şumlanıb uşaqlığın yuxusu.  
İndi  
o yuxunun təpeləri,  
yamacları üzümlük,  
düz yerləri Allah bilir nə...

1986



\*\*\*

Hardayam,  
Hardayam mən?  
Bura  
bir yandan işıq sahm,  
birçə anlıq.  
Çıxa bilməsem də buradan,  
heç olmasa,  
görüm  
hardayam...

1986

\*\*\*

Bir tanış daş-qaya yox,  
salam verib,  
hal-əhval tutmağa.  
Bir ağac ala bilmir könlümü,  
yarpaqları  
yad dildə xişildayır çünki.  
Yerisindən, kölgəsindən  
nə bir qadın,  
nə bir erkək tanıya bilirəm,  
diksini, qanılmıram  
arxadan açılan bir yad öskürəye.  
Dayanıram,  
sırtımı bir ögey divarın  
qırmızı kərpiclərinə söykeyib.  
Baxıram qarşısından  
ötüb-keçən Dubultı adamlarına.  
Yaxşılı-pisli, hamısı özgə.  
Burda, bu şəhərdə  
yeganə tanışım, yeganə doğmam  
sərənəslılığumdur, sərənəslılığum...

1986

\*\*\*



Gözlerim aydın olmaq isteyir,  
xoş xəbərin  
yalanı da gəlib çıxmır...  
Ürəyim açılmaq isteyir,  
dil gəl ki, qarşısında  
açılib çıxmağa bir şey, kimsə yox...  
çoxdan bəri  
bir Allah bəndəsi  
muştuluq ala bilməyib məndən...  
Qaranlıqda qara qarğı kimi  
görünməz olmuşam.  
Vallah,  
dediklərim giley, ahu-zar deyil.  
Ancaq bu üzlə də ölmək istəmir adam.  
Üz gülə-gülə,  
bu dünyadan bir-iki şad xəbərlə  
getmək isteyirsən o dünyaya...

1986

\*\*\*

Kaş  
yer üzündə oturub,  
söhbət eləməyə  
bir adam olaydı...  
Dünyada tək qalandı  
yaman darıxır adam.  
Allahdan  
görəsən kimə, hara  
şikayət eləmək olar?...

1986



\*\*\*

Yer üzündə yüz illerle duran  
 ən möhtəşəm məscidlərdən, kilsələrdən  
 qat-qat artıq etibar doğurur məndə  
 milyon illerdən bəri  
 axar suların səsindən başı çıxan  
 bu qara daşın tənha mötəbərliyi.  
 Gəl, gəl oturaq o daşın üstündə,  
 üzbeüz, gözbögöz...  
 Varlığıma gözlənilməz bir sillə dəyib,  
 duman içində axır fikirlərim  
 başdan-başa.  
 Odur, bu çağlayan çayın  
 səsini batıra-batıra,  
 insan qulağı eşitməmiş  
 bir fəryad bağırışıyla  
 sual verirem sene:  
 – Bu qara daş varmı bu dünyada?  
 Varsa, çıx get, qayıt göylərə,  
 məscidlərin əzanından,  
 kilsələrin zəngindən xoşallanmağa.  
 Mən də özümə – günümə dönmə,  
 ürəyi rahat, qəlbə sualdan qurtulmuş.  
 Bilim ki, yer üzü var, çay var yer üzündə,  
 çaydan başı çıxmış bu qara daş var.  
 Mötəbər yerlər var bu dünyada...

1986

\*\*\*

Bunlar burda baş qoysalar yere,  
 Yer kürəsini çarpayı,  
 vətən torpağını yastıq sanıb,  
 coxmu yuxu görə bilərlər burada?




Haradan,  
 kimin gücü ya səxavəti hesabına  
 yuxu gələ biler  
 burda yere baş qoyub uyanıla?  
 Yox, bir o qədər də çox  
 yuxu qalmayıb daha aləmdə,  
 yuxular da götür-qoyaqla gəlirlər  
 geləndə bura.  
 Yuxuların qit dövrü başlanıb artıq.  
 Öz yuxusu olanlarsa, buralarda  
 her əlli kənddən, bəlkə birində,  
 şəherlərində, bəlkə iki-üç adam...  
 Yuxudan, gecələrdən bomboş,  
 əli boş, içi boş  
 çıxarlar  
 burda yastiğə baş qoyub yatanlar...

1986

\*\*\*

Axşamüstü  
 qaranlıq bir küncdən  
 gecə gələcək yuxular.  
 Baxır sənə bic-bic,  
 yuxular güdür səni  
 bir-birinə göz vura-vura,  
 işığın sönməyini  
 gözləye-gözləye.  
 Axşamüstü süd iyi gəlir,  
 gecələr qan-qan deyib,  
 səni qaraya basıb,  
 soyuq tər içində  
 oyadan yuxulardan...

1986



\*\*\*

Hardansa bir sarı çiçək düşdü  
atın qasqasına.  
Dayandı at dağ yolu qurtarmamış,  
yetməmiş bir kəndə, bir yaylağa...  
Ətraf yox, bütün dünya yalçın qayalar,  
sildirim, quşqonmaz bir ələm.  
İnamsız bir ümidi dərə  
axtaran gözlər,  
bu gözlərin qorxusuna  
qüvvət verən aran həsrəti.  
İndi buraların təmiz havası zəhər,  
sakitliyi ən dərin məzar sükütu...  
Gör bir atı dörd naliyla  
hara mixlədi hardansa düşmüş  
bir sarı çiçək.  
İndi, gör, nə çökir  
at qasqasında saralan çiçəyə bərəlmış  
bir cüt insan gözü...

1986

\*\*\*

Donma, donma,  
səbr ele  
indicə Günəş doğacaq,  
isti işiq düşəcək üstünə.  
Görürsənmi,  
şərqdə üfüq qızarır?  
Yox, yox,  
canavar gözü deyil, günəşdir!  
Donma, sən allah, donma...

1986



\*\*\*


Nə yaxşı ki,  
bu daş varmış  
bu ayrılıqda.  
Nə yaxşı ki,  
yağış yağmırımuş bu ayrılıqda.  
Bir az  
bu daş üstündə dincəlib,  
arxayı durub getmək olar  
islənməmiş meşə yoluyla.  
Bu ayrılıqdan  
başqa ayrılığa sarı...

1986

\*\*\*

Baş götürüb gedir,  
köçmür,  
qaçıր töyüyü-töyüyü,  
qarala-qarala nefesi  
dəniz səsi.  
Suyunu, balıqlarını yığib ortaya,  
dörd yandan çəkib sahilərini  
bağlama eləyir özünü dəniz,  
və qürbətə üz tutur  
bu dəli küləyin kürəyi üstə.  
Köhnə xalının naxışları kimi  
solur göy üzündə qağayılar,  
quma hopur sutək  
qağayı kölgələri...  
Və bu köhnə dəniz yerinin  
quru yurdunda  
boğaza gəlir xatirələr  
bulanan sərəxoş ürəyi kimi...

1986



\*\*\*

Rica edirəm, yalvarıram,  
o Günsədən bir az bu yana dur.  
İndi dənizə bax.  
Gördünmü, nə gözəldir Xəzər?  
Gördünmü, necə istidir Güneş?  
Gördünmü,  
soni necə  
göre bilir gözlərim?  
Orda dur, qımlıdanma, ömrüm...

1986

\*\*\*

Gəmiyə baxa-baxa  
dənizi də yadımdan çıxartdım.  
Gəmiyə baxa-baxa  
unutdum gördüklorimi,  
tanıqlarımlı.  
Yadıma görmədiyim limanlar düşdü.  
Qəribe diller  
dəydi qulaşlırama.  
Bir tanış insan üzü gördüm  
gəmiyə baxanda.  
Gəmiyə baxa-baxa qaldım...

1986

\*\*\*

Darlıhma, gözlə,  
indice gəlirəm.  
Allaha bir söz deyib,  
birçə insan ömrü yaşayıb,  
gəlirəm.



Çox çəkməz, çox uzanmaz,  
nədir ki, vaxt üçün  
bir insan ömrü?  
Heç nə, heç bir şey.  
Bir doğum, bir ölüm  
və onların arasında  
Allaha deyilən birçə kəlmə söz.  
Ya – hə, ya – yox....  
Gözlə, sevgilim torpaq,  
gözlə,  
meşələrlə xumarlanan,  
dənizlərlə bərələn,  
çaylarla axan gözlerinə  
qurban olduğum...

1986

\*\*\*

Sabah səhər tezdən  
gəl bura,  
gəl yadıma sal özünü,  
o qoca meşənin ayı cığırı.  
Gəl, qaldır gözlərimdə  
bu qış baltalanmış ağacları,  
qızart gözlərimdə ebədi solmuş  
itburnu, moruq kollarını.  
Meşə içimin yay bürküsündə  
bir sərin meh dəymışıdı üzümə,  
yadindamı?  
Bax, onun haradan əsdiyi çıxıb  
yadımdan,  
gel, ayı cığırı, gel,  
yadıma sal meh yerini...

1986



\*\*\*

Bayrama nə qədər,  
necə gün qalıb?  
Bolke bu gündür bayram?  
Bu gündürsə, mübarek,  
mübarek olsun  
çalğısız, oyunsuz bayramım,  
qurbansız, qoyunsuz bayramım,  
noğməsin poşdən deyən,  
qaranlıqda elvan geyən bayramım.  
Bayram gəlib,  
sevin, könül,  
başına gün dolanıb,  
oçaq, tonqal  
yer altında qalanıb...

1986

\*\*\*


Kimdən indi üz döndərib,  
kimin üzünə gedəsen  
gülo-güle?

Kimin gözündən gen düşüb,  
kimin gözündən axasan  
yad yanağında özünü silə-silo.

Ay Allah,  
qanın da haqqı,  
nahaqkı olurmuş?  
Necə? Niyə?

Gel, insan oğlu,  
gəl indi yat,  
gəl indi oyan  
bilə-bilo...

1986



\*\*\*

Axı diri insanların kölgəsi  
çox qala bilməz  
bir yerde,  
bir divarda.  
Elə isə nə olub bu kölgəye,  
nə olub mənə?

1986

\*\*\*


Yağış yağacaq  
bu gün də yenə.  
Mənse yuxuda  
iri,  
iri bir günəş görmüşdüm  
bu gecə.  
Yenə...

1986

\*\*\*

Gel bura, birlə oxuyaq,  
Görək nə çıxır bundan,  
Uzaqda fit verən qatar,  
Kaş çıxməsin yolundan.

Kimdən istəyirsən, soruş,  
Məni tanımır heç kəs,  
Odur qorxma, gel oxuyaq,  
Sən iki səs mən heç səs...



Qatar burdan yaxşı keçdi,  
Bir şey olmadı, şükür,  
Oxu, esl məqamıdır,  
Ay doğur, gecə çökür.

Başla, xisin-xisin ağla,  
Arabir dizinə vur,  
Bele oxu, bu yerlərin  
Başqa nəğməsi yoxdur...

1986


\*\*\*

Bağ yolunda tənha işıq yanır,  
yandırarı çıxıb gedib,  
görənləri yatıb çıxdan...  
Bağ yolunda külək əsir,  
yırğalanır tənha işıq,  
yandıram  
qayıtmır geri,  
görənləri  
oyanmır yuxudan...  
Bağ yolunda  
çıyın-çıyınə verib,  
harasa gedirlər tənha işıqla külək...

1986

\*\*\*

Günəşli yay günündə  
göylərə qalxıb,  
buludlarda yolunu azan  
və  
qarlı-şaxtalı qış günündə




yuvasını tapan  
göyərçin kimiyəm.  
Uşaqlıqda azib,  
bir bağlı yuva qarşısında  
durmuşam neçə ildir.  
Dimdiyimden  
qan damır yerə...

1986

\*\*\*

Nə yazasan?  
Qar eriyir buralara düşen kimi.  
Boyanmaq istəmir qar rənginə  
bu əller,  
neyləmek olar?  
Bilməzsən bu cığır hara gedib çıxır  
getməsən üstüyle.  
Getsən hara gedəsən?  
Bəlkə bu al qalstuklu pionerin  
yadından çıxmayaçaq  
vetən haqda oxuduğu yad sözə?  
Çıxmasa  
bir də yay gələcəkmi bu yerlərə?  
Yox, addımlarımız yena də  
qarı əriməz yerlərdə səslənə bilər,  
yuxularımız didərgin düşə bilər  
ana yurd dediyimizdən.  
Ancaq öz zərərinə yazmalısan  
bu günün oxunmayıacaq nəğmələrini.  
Bu yerlərin öz qarı yağmaq üçün...

1986




\*\*\*

Üzbəüz durmuş iki evin birinin  
pəncərəsindən quş çıxar,  
uçar o biri evin açıq pəncərəsinə.  
Sonra yenə geri,  
sonra yenə ora,  
bir pəncərədən o birinə,  
bir evin içindən, o biri evin içində.  
Bütün günü qanad çalar quş,  
bir günlük yol gedər quş,  
ora-bura uça-uça...  
Göy açıq,  
göydə quş yolları açıq,  
dağlar, düzlər,  
bağlar, meşələr açıq.  
Quşsa uçar, hey uçar iki ev arasında,  
uçar yerə quş təri tökə-tökə,  
iki muncuq gözü bərəlo.  
Və quş uçan iki ev arasında  
eşidilməz, eşidilməz quş səsi.  
Arada  
quş nəğməsi yaranmaz...

1986

\*\*\*

Bu iliq,  
bu şəffaf ah,  
köksündən çıxmış ses  
əllərimin içində...  
harda,  
necə saxlayım,  
nəylə qoruyum ahını?  
Bilmirəm neyleyim.



çaşib qalmışam  
dünyanın tən ortasında,  
addım atmaqdən da,  
külekden də qorxa-qorxa.  
Ahını  
necə saxlayım əllerimin içində?  
Neyləyim dağılmışın?

1986

\*\*\*

Tekliyimin sürgünündə,  
Bu tənhalıq qurbətində,  
Üzümə bir günüm gülsə,  
Vətəndən xoş xəbər gəlsə,  
Deyərəm gül, sürgün yeri,  
Deyərəm Öl, sürgün yeri,  
Harayıma yetən gəlib,  
Çekil, qurbət, vətən gəlib...


1986

\*\*\*

Hələ gülmə, gülməyinə çox qalıb,  
“Hə” deməyə hələ necə “yox” qalıb,  
Kaman yerdə, göydə hələ ox qalıb,  
Bu dünyanın tünlüyündən bezikmə,  
Tünlük bizi her tərəfdən sixibdir,  
O dünyada ruh ruh üstə çıxıbdir...

İnsan oğlu gördüğünə söz deyib,  
Kor olsa da, gözlərinə göz deyib,  
Tanrı ömr verib sonra döz deyib,  
Teklik özü tək qala bilmir daha,  
Evimizi tünlük yaman yixibdir,  
O dünyada ruh ruh üstə çıxıbdir...

1986



\*\*\*

Bir yəhər durmadı həsrət belində,  
 Bir qəpik qalmadı yolcu əlində,  
 Yenə qarğış gezir insan dilində,  
 Nə yaman ağırmış bulud kölgəsi,  
 İçimdə qaralan köçəri səsi...


Deyəsən ölümün məndə gözü var,  
 Bəlkə də deməyə qardaş sözü var,  
 Elə bil sinəmdə dəvə dizi var,  
 Nə yaman ağırmış bulud kölgəsi,  
 İçimdə qaralan köçəri səsi...

Üzük var, taxmağa bir barmağım yox,  
 Yollar var, ayaqsız yol yormağım yox,  
 Yamaq vurmağa da öz bayrağım yox,  
 Nə yaman ağırmış bulud kölgəsi,  
 İçimdə qaralan köçəri səsi...

1987

\*\*\*

Nə vaxtsa sevdiyim, fəqət  
 nədənse unutduğum  
 dolu, ağır akkordlu bir musiqi kimi  
 çıxdın qabağıma.  
 Və çalındın, sesləndin  
 yaddaşımın neçə simi  
 sınmış yorğun sazında...  
 Bir səsə, bir akkorda, bir indiyə  
 büründük bir anda,  
 büründük ki, bircə an  
 qalib dominantada  
 enək yenə də tonikanın ayrılığına.



Və indən belə  
 bir daha gələ bilməyək üz-üzə,  
 bir də çahnmayaq bir akkordda.  
 Bilek ki,  
 ömür qurbətdir payız günündə...

1988

\*\*\*

Bıldım, bezdim,  
 tengə gəldim həqiqətdən, doğrudan.  
 Yalan həsrətindəyəm...  
 Elə bil erkek məclisində  
 gözəl qadın yadına düşüb...  
 Gel, gözəlim,  
 gal, sevgilim Yalan...


1991

\*\*\*

Narın qumtek süzülür  
 Barmaqlar arasından  
 Eşitdiyin, dediyin  
 Boş həqiqət, boş yalan...

Rəngsiz qan axıb gedir  
 Sözlərin yarasından,  
 Yaşadığın günlərin  
 Ağından, qarasından...

Diri çıxa bilsən də  
 İnsanlar dünyasından,  
 Can qurtara bilməzsən  
 Quş səsinin yasından...



Gəlib bura çıxmışan  
Dünyanın harasından?  
Geri dön, qayıt geri  
Zərərin yarısından...

1991

\*\*\*

Doymaz divarlar yağışdan,  
su axar aynaların üzüylə,  
yağış yağır  
neçə gündür şəhərdə,  
yağış göy üzüylə,  
göy üzünün qara bulud gözüyle.


1991

\*\*\*

*Orxan Vəliyə*

Hamamçının  
böyük qızı gözeldir.  
Başmaqçının  
kiçik qızı gözeldir.  
Dəlləyin də  
ortancılı gözeldir...  
Böyükün gözleri,  
kiçiyin sözləri,  
ortancılın dizləri gözeldir.

1991



\*\*\*


Boylumusən, xanım?  
Aslandanmı, ayıdanmı  
düşdü analığına toxum?  
Qarnını kim döndərdi ana bətninə?  
Doğacağın kim olacaq?  
İlk nəfəs dolan kimi ciyərlərinə  
nərildəyəcək, böyürcək,  
yoxsa ağlayacaq doğacağın  
insan evladı kimi?  
İnsan getirəcəksənə dünyaya,  
onda qaytar, indidən qaytar  
aslanların, ayıların  
insan olmaq röyasını.  
Geri qaytar heyvan toxumlarını,  
kəsilməsin, boğulmasın  
yarı yolda  
bir musiqi də...

1991

\*\*\*

İraq ana qarğışından,  
Viran könül bayquşundan,  
Uçan evin üst daşından,  
Yaman gəldi bu sel, yaman,  
Axıdı fəlek yağışından.

İraq tərsin düz sözündən,  
Yalançının yaşı gözündən,  
Millət çıxanda özündən  
Başına çarə qıl, insan,  
Haqq yoluna çıxır yalan.



İraq quyu nənəsindən,  
Can verənin çənəsindən,  
Elin qara tənəsindən,  
Canın çıxar, qurtar canı,  
Yerde qalır haqqın qanı...

1991

ağırlığı, bahalığı  
bu yoxluq bazarında,  
bu ölüm azarında.  
**Hamımız**  
ömür sürürük  
durub ölümün hüzurunda...

1993

\*\*\*

Yenə min qara yuxum  
Bir səhərlə çin oldu,  
Yenə məni aldadan  
Bir insan, bir din oldu...

Yenə sevincə uydu  
Damarım, qanım, etim,  
Yenə burnumdan gəldi  
Ölümə xəyanətim...


Yenə məni eşikdə  
Gözləyir qara köpək,  
İstəyir əvvəlkitek  
Gah ulayaq, gah hürək...

Fəqət sona dönmedi  
Günün dediyi ağı,  
Yenə vaxtında düşdü  
Divara gün işığı...

1991

\*\*\*

Yer üzündə  
ən gözəl, ən müdrik  
bir məzar tənhalığı,  
her ötən günün




\*\*\*

Sevinməyə vaxtmı var?  
Sevinməyə baxtmı var?  
Sevinc indi uzaqdır,  
Sevinc burda yasaqdır,  
Körpələri demirəm,  
Burda ən ulu, qədim  
Abidələr uşaqdır...  
Sərin deyil yenə də,  
Yurdda ağac kölgəsi,  
Yenə dərdə sığınib  
Azərbaycan ölkəsi...

1993

\*\*\*

Yuxularının  
yarasından axan qan da  
qalır  
özgə döşeyində,  
yorğanında.  
Nə ev var, nə eşik,  
nə də



dara yetir.  
Nə onu, nə bunu gördüm...  
Açıq pəncərədən  
çaya baxa-baxa,  
sularla axa-axa  
günləri başa vururam  
ömrün axırına çıxa-çıxa...

1993


\*\*\*

Soyuqdur, deyəsən ilan yatıbmış,  
sənin qucağında məndən irəli.  
Başında əl gəzib,  
fərqi yox, ya mələk, ya şeytan əli...  
Yuxudan oyadıb səni bir anlıq,  
sonra özü yatıb.  
Yenə qaranlıq...  
Ayın neçəsidir? Qurtarib sayı  
bütün günlərin.  
Ya aprel, ya avqust, ya da mart ayı...

1995

\*\*\*

Gəl, gəl, qurbanın olum,  
Bircə xoş anın olum...  
Fəsilləri, ayları,  
Lal olmuş harayıları,  
Ona-buna pay eylə,  
Orda-burda zay eylə,  
Saraylara tay eylə,  
Amma daxma yerini,



184

Min nəfəsdən birini,  
Hələ sağlamdırını,  
Məndən əsirgəmə, gəl.  
Gəl, gəl, qurbanın olum,  
Bircə xoş anın olum,  
Özün uça saray qal,  
Sənin viranın olum...

1995

\*\*\*

Kaş bir bağım olaydı,  
Hovuzu da dəyirmi,  
Çox yox, ağac ekəydim,  
5-10-15-20


Səhər idman eləyib,  
Baş vuraydım hovuza,  
Eneydim bu yaşından,  
25-ə, 30-a...

Cavanlaşaydı canım,  
Bükülməyəydi bel, diz,  
Yubiley keçirəydim,  
90-95 və 100...

1995

\*\*\*

Səndən doğma, səndən yaxın,  
Bir ayrılıq, bir həsrətmış,  
Sənsiz yaşadığım günlər,  
Dörd yüz illik əsarətmiş.



185

Bilməzdim, susuz dünyada  
Səsinin bulağı varmış,  
Mirvarinin doğmalığı,  
Bacanağın bağı varmış.

Gəl, keçək bu daş-kəsəkden,  
Keçək cəmət yolu kimi,  
Qoy tarixdə adım qalsın  
Nüşabənin qulu kimi...

1995

\*\*\*


Bu quşcuğaz mənimdir,  
Tek inamım, dinimdir,  
İki gözüm solubdur,  
Quş səsiyle dolubdur...

Bu quş mənim quşumdur,  
Baharımdır, qışımdır,  
Dünən bu günüm idi,  
Sabaha dönüb indi...

Bu quş da uçub gedər,  
Getməsə ondan betər,  
Bu nə qəribe dərddir,  
Canım bir quşa bənddir...

Bu quş səsi haraydır,  
Viran qalan saraydır,  
Gözlər qara, köks ala,  
Ya anadır, ya bala...

1995



\*\*\*

Əlvida, qurtaran yay,  
Payız gəlir qabaqdan,  
Bu yay sonuncu korə  
Gürzə çıxır qabıqdan...

Olan-qalan üzümlər,  
Əncirlər də yiğildi,  
Bu yayın sevincəri,  
Deyəsən lap ağ oldu.

Narin qum daha qızdır,  
Yandırırmır ayaqları,  
Bir az soyuq bərq vurur,  
Xəzərin mayakları.


Yosun yaman çoxalıb,  
Daha ləpədöyəndə,  
Bədən dənizdən ürpür,  
Ayaq suya dəyəndə.

Gələn yayı oturub  
Gözləyək düz doqquz ay,  
O doğulan günəcən,  
Əlvida, qurtaran yay...

1995

\*\*\*

Bu yaziq, bu yetim isti,  
Bomboş, sonsuz səhrada,  
Nə Allah var, nə də doğru,  
Nə bir ağac arada.



Nə yalan var, nə əyləncə,  
Nə bir ümidi yeri var,  
Burda biryolluq bağlanıb,  
Hətta ah keçən yollar.

Burda min il kəsilməyib,  
Cücü-müçü havası,  
Bu heçlikdə göz oxşayır,  
Siçan-miçan yuvası.

Bu düzenlik düzlük deyil,  
Yerin bir hissəsidir,  
Kiminse sonsuz sevinci,  
Kiminse qüssəsidir...

1995

\*\*\*  
Səni də ələ alıb,  
Məni ələ saldılar,  
Olan-qalan çiçəklər  
Saraldılar, soldular.

Yenə də öz sözümlə,  
Öz üzümə durduclar,  
Göydə uçan üç quşdan,  
İkisini vurdular.

Ömrün ağ bayraqları,  
Yenə yellə doldular,  
Bir ay, bir də min ulduz  
Buna şahid oldular...

1995

Yoranda, özünü yor,  
Voranda, özünü vur,  
Yaranda, özünü yar,  
Allah görüb, bağışlar...

Saxla, özünü saxla,  
Bağla, özünü bağla,  
Ağla, öziünü ağla,  
Allah görüb, bağışlar...

Sayıl, özündən sayıl,  
Ayıl, özündən ayıl,  
Ayrıl, özündən ayrıl,  
Allah görüb, bağışlar...

1995

\*\*\*  
Sənin də gözlərin  
kor oldu bahara,  
mənim də gözlərimə  
çoxdan beri payız gəlib.

Nə torpaq,  
nə göy üzü  
bu korluğa məhəmdir,  
nə də xatirələrimizdə  
var bir şəfa bulağı.  
Qonşu torpaqlarda da yox  
gözümüzü dünya işığına  
açacaq bir loğman.  
Qonşu göylərdə də yəqin yoxdur  
dünyamızı işıqlandıracaq bir günəş...

1995


\*\*\*

**Kimdən küsüb bu dəniz?**  
**Neçin**  
 giley-güzar toruna düşdük biz?  
 Niyə dalgalanıb, külək əsəndə,  
 sakitleşmədik  
 külək kəsəndə?  
 Axı neçin dərsimizi  
 özümüzdən aldıq,  
 yazımızda yuva saldıq?  
 Axı süst düşmüs dənizin  
 mavi kağızında ağaran  
 qağayı həsrətindən başlayıb,  
 qaya başında görünən qartalın  
 nida işarəsinə qədər  
 öyrənə bilərdik.  
 bu dünyanın əlifbasını!  
 Dünyanı öz dilində  
 oxuya bilərdik  
 Bilərdik sevincini, yasını.  
 Dünyanın öz dilində  
 ağlayıb, güle bilərdik...  
**Kimdən küsüb bu dəniz?**  
 Kimin toruna düşdük biz?...

1995

\*\*\*

Öldün, getdin,  
 bağışla, ağlaya bilməyəcəyəm sənə.  
 Bilirsənmi  
 neçə ağaç kəsilib  
 gözlerimin önündə,  
 qayalardan atılan



neçə şəlalə intiharı  
 görmüşəm?  
 Özüm də bilmirəm,  
 neçə ulduz basdırılmışam  
 göylerdə,  
 neçə insan ümidiñin meyidini  
 buza qoymuşam qəlbimdə?  
 Yer üzünə gələndən bəri  
 gündüzlər aydan,  
 gecələr günəşdən  
 yetim qalmışam hər gün.  
 Bağışla,  
 çoxdur ölenlərim,  
 sənə ağlaya bilməyəcəyəm...

1995


\*\*\*

Buludlar göylərə mixlanıb qalar,  
 Onları tərpədən külək olmasa,  
 Düzlüyü, doğrunun qiyməti olmaz,  
 Dünyada fırıldaq, kələk olmasa.

Gözlər açılandək torpaqla dolar,  
 Beyin şüsha təkin qırıssız qalar,  
 Ürək də heç nəyə gərəksiz olar,  
 Dalaq, kor bağırsaq, böyrək olmasa.

Qaranlıq görməyən işıq aramaz,  
 Tükün qiymətini biler başı daz,  
 Mələklər də xeyrə-şərə yaramaz,  
 Allaha şeytanlar gərək olmasa...

1995




\*\*\*

Quldarın qulsuz günü,  
 Yolçunun yolsuz günü,  
 Şairin pulsuz günü,  
 Yenə baş alıb gedir,  
 Başa daş olub gedir...  
 Gedir daşa dəyməyə,  
 Gözdə yaşa dəyməyə,  
 Dəyib daşa dönmeye,  
 Dəyib yaşa dönmeye,  
 Dönüb şama, çıraqa  
 Yavaş-yavaş sönməyə...  
 Sönüb zülmət olmağa,  
 hər yana-sola, sağa  
 Qara işiq salmağa,  
 Yenə doğma qalmağa...

1995

\*\*\*

Bu yolun qəm yolcusu,  
 Bir az sərsem yolcusu,  
 Gedir dizləri gücsüz,  
 Yerdə izləri gücsüz,  
 Göydə sözləri gücsüz,  
 Başısağı gedir,  
 Dil deyib ağrı gedir,  
 Dünyanın bir yoluyla  
 Bir cüt ayağı gedir,  
 Yuxusayağı gedir...  
 Nə soldan salam alır,  
 Nə sağdan salam alır,  
 Nə çöldən salam alır,  
 Nə dağdan salam alır,




Yoldan üzülmüş yolcu,  
 Yola süzülmüş yolcu,  
 Özündən çox-çox qabaq  
 Yolu kəsilmiş yolcu...  
 Özünü gülleləyir  
 İçindən dualarla,  
 Özü özünə dəyir,  
 Sözü sözünə dəyir,  
 Dizi dizinə dəyir,  
 Üzüquylu yixılıb,  
 Quzğun gözünə dəyir...  
 Götüründə bir anda  
 Quzğunlar dövər qurur,  
 Quzğunlar dövər vurur...  
 Yer üzündə yolcu var,  
 Yer üzünə sərilmış,  
 Ömür-gündən dərilmiş,  
 Leş olmuş, ruzu olmuş,  
 Quzğunların bir günlük  
 Çörəyi, duzu olmuş...  
 Bu yolun qəm yolcusu,  
 Bəlkə sərsem yolcusu,  
 İçindən dualarla  
 Bu yolda güllelənmiş,  
 Məhkəməsi, cəzası  
 Götüründən ələnmiş....

1996

\*\*\*

Biz sizlərdən uzaqdayıq,  
 Siz də bizlərdən uzaqda,  
 Biz ölürik, siz də yəqin  
 Dirilərsiz bəd ayaqda.

Pozulmaz sonsuz tarazlıq,  
 Düz gələr Allahın sözü,



Bir bu dünya, bir o dünya,  
Tərəzinin iki gözü...

Biri ömür, biri ölüm,  
Biri gecə, biri gündüz,  
Düzlük varsa kainatda,  
Hər şey əyri, yalnız bu düz...

Xeyir şərmiş, şər xeyirmiş,  
Hər ikisi bir ad imiş,  
Qılıncla cəllad başını  
Vuran da bir cəllad imiş...

Fərqi yox, baş harda gedir,  
Ya bu qatda, ya o qatda,  
Gedir müqəddəs colladın  
Mübarək qılınçı altda...


1996

\*\*\*

Soruşursan hardayam?  
Burda, burda, burdayam,  
Əslində Allah bilir,  
Harda, harda, hardayam.

Soruşursan necəyəm?  
Nə aqil, nə doliyəm,  
Neco görmək istəsən,  
Qardaş, elə eləyəm...

Yenə də əvvəlkitek  
Bir qələməm, bir özüm,  
Nə göylərdə, nə yerdə  
Yenə də keçmir sözüm.



O bağdakı xan söyüd  
Budaqlarını əyib,  
Gözlərim tez-tez dolur,  
Bəlkə mənə göz dəyib,

Huşum korlanıb bir az,  
İçməsem də bir qram,  
Yaddaşımın içində  
Gizlənpaç oynayıram.

Bir az ümid içində,  
Bir qədər qorxuluyam,  
Bu qorxunun ucundan,  
Bir qədər yuxuluyam...

1996

\*\*\*


Gözlərimin qabağında  
Yenə göy üzü durub,  
Gecəni ayla ulduzlar,  
Gündüzü güneş yorub.

Yenə möcüzə arzusu,  
Xeyir tapmaq həvəsi,  
Göydən isə yağır daha  
Yağış nəsi, qar nəsi.

İki səsin arasından  
Üçüncü səs çıxmadi,  
Məndən başqa o boşluğa  
Yenə heç kəs baxmadı.

Nə çoban oldum, nə qoyun,  
Bitib, ya dönüb yolum?  
Göy üzünə bıçaq verin,  
Allaha qurban olum...

1996




\*\*\*

Sənə yuxu görünən  
 bu dünyada  
 gerçəkdən körpələr ölürlər.  
 Şeytanlar gülür  
 yerlə sürünən  
 çiçəkli çəmənlərə,  
 deyib gülənlərə,  
 gedib gələnlərə.  
 Sənin yuxunda  
 acımdan ölenlər var, bala!  
 Oyan, oyan,  
 deyəcəkdir az qala.  
 Bağışla.  
 Yat!  
 Kaş səni də oyatmaya,  
 sənin də qəm qanına batmaya  
 bu dünyanın əlləri,  
 bu dünyanın türk əlləri.  
 Yat!  
 Oyatmasın sonı  
 uzaqda kişnəyən o at,  
 böyrümdeki saat,  
 nə də  
 qızanda dəliyə dönen  
 bu fağır, bu yalqız xalq,  
 bu zavallı camaat...

1996

\*\*\*

Yox, bu uşaqlıq deyil,  
 Əlacılıq, zəiflik,  
 Sərsəm yumşaqlıq deyil,  
 Mağlubiyyət içinde



Devrilmiş şahlıq deyil.  
 Bu göz yaşı kəsilməş  
 Bir göyerçin başıdır,  
 Şübhənin oturduğu  
 Bəxtin elçi daşıdır,  
 Gözümüzdən yumruq-yumruq  
 Damlayan göz yaşıdır.  
 Yox, bu uşaqlıq deyil,  
 Sərsəm yumşaqlıq deyil...

1996

\*\*\*

Bir gün o dağların quzey rüzgarı  
 Yetirir özünü sərin xəberlə,  
 Sine dağlarının əriyər qarı,  
 Qurtalar alverin dərin kədərlə.


Görərsən dibçəkdo gül nə gözəldir,  
 Gözünə bir yumşaq pişik də deyər,  
 Duysan doğan günəş hər gün ezelidir,  
 Qupquru budaqda almalar doyər.

Göydo himn oxuyar, qalx, deyər sənə,  
 Başının üstündə durna qatarı,  
 Həyat bir el kimi uzanar yənə,  
 Həm Allaha sarı, həm sənə sarı...

1996

\*\*\*

Yenə təngə gəlib dözüm hər şeydən,  
 Yenə yola çıxməq istəyir həsrət,  
 Yorulub quzeydən, bezib güneydən,  
 Doğudan, batıdan dönüb cəsarət.



Quyruğu, yalmanı hörülülmüş günler,  
Qulyabani: sürmüş yorğun at kimi  
Oxunmuş kitabtək görülmüş günler,  
Kəfkirsiz, əqrəbsiz bir saat kimi.

Quraqlıq çox çekdi, vaxt cedar-cadar,  
Xoş söz bu ellərə yağmir haçandır,  
Qəfəsdə bilinməz yer gendir, ya dar,  
Yenə darlıq çekən göydə uçandır.

Dünyanın hər günü toyla gələrdi,  
İnsan taleyinə bürünməsəydi,  
Göy üzü təsəlli ola bilərdi,  
Kor quyu dibindən görünməsəydi.


Eyvanda hörümçək tor hörür yenə,  
Bəlkə də toruna milçək düşəcək,  
Məndən bu dünyaya, bu yer üzüno,  
Bir qış sol əlimdən elcək düşəcək...

1996

\*\*\*

Adın nədir, ev yiyəsi?  
Səsin anamın səsi...

Başım üstən ağ buludlar,  
qara buludlar keçir.  
Ağ durnalar başım üstən  
qara yurdılara köçür.  
Başım üstə cin oturub  
səhər-axşam mey içir.  
Zəmileri qılinc ilə  
sərxiş şeytanlar biçir...



Adın nədir, ev yiyəsi?  
Səsin anamın səsi...

Ev yiyəsi, Allah göydən  
yerə nə ələyibmiş?  
Anam məni çaga iken  
kəfənə bələyibmiş?  
İllər tozuna batıram,  
burda artıq yer tuturam,  
eşiye qoyun məni.  
Ölsəm, dostlar, tabuta yox,  
beşiyə qoyun məni...

Adın nədir, ev yiyəsi?  
Səsin - anamın səsi...

1996

\*\*\*


Bəlkə bu yanmış çöl bağdı,  
Bəlkə qara rənglər ağdı,  
Uzaqda bir şimşek çaxdı,  
Gözlə, bəlkə yağış yağdı...

Təzolənər göy ormanlar,  
Yada düşər xoş zamanlar,  
Çıxar ağlından yamanlar,  
Gözlə, bəlkə yağış yağdı...

Dünyanın bir üzü savaş,  
Bir göz quru, o biri yaş,  
Odur yaşa yavaş-yavaş,  
Gözlə, bəlkə yağış yağdı...

Bu yol nə sol, nə də sağdı,  
Bəxt nə ölü, nə də sağdı,  
Aranda da sinən dağdı,  
Gözlə, bəlkə yağış yağdı...

1996



\*\*\*

Ah çekmə,  
yavaş nəfəs al  
o bulud dağları...  
Yadındamı, gözəl idi  
ötən yay?  
Sapsarıydı  
gündüz qum, gecə ay.  
Ora harayı?  
Ah çek,  
dolu nəfəs al,  
dağılmak isteyirəm...

1996

\*\*\*

*Nuşabəyə*


Elə şirin yatmışan ki,  
Hay qaçıb, haray gedib,  
Elə bil oxunan yerde  
Yuxuya laylay gedib.

Köksündən çıxan nefəslə  
Beynimdən ağıl çıxır,  
Yaddaşımın hər künçündən,  
İndi bir nağıl çıxır.

Bu gün məndən kədər nədir,  
Qorxu da qorxub qaçır.  
Bu yaşاقan görməmişdim,  
Yuxu da çiçək açır.

İndi bu sakit yuxuda  
Nə görürsən, sevgilim?  
Məni görsən, sərxoş görmə,  
Təmiz, ayıq gör, gülüm...

1996



\*\*\*

Hər ev, hər mərtəbə, göy üzü, dəniz,  
Həm eşq sevincidir, həm göz yaşıdır,  
Hər dağ, hər şəlalə, hər qaya, hər daş,  
Həm eşq heykəlidir, həm başdaşdır.

Hər bir quş ceh-cəhi, hər çiçək otri,  
Həm eşq nəğməsidir, həm dərd mahnısı,  
Hər gün, hər dəqiqli, hər insan ömrü,  
Həm toy şənliyidir, həm sevgi yası.

Küsme bu dünyadan, küsmə özündən,  
Baxt bizdən gah razı, gah gileylidir,  
Doğulub dünyaya göz açan gündən  
Hər oğlan Məcnundur, hər qız Leylidir...\*

1996


\*\*\*

Göyün sözü göydə qalar,  
Yerin sözü - sinəsində,  
Deyilməmiş sözlər vardır,  
Bəlkə quyu nənəsində.

Getmədik cin səsleyəndə,  
Hay vermədik harayına,  
Ağ qoçdan ayrılib getdik,  
O bir yana, biz bir yana.

Damdabaca tək ağladı,  
Ay göydə bədirlənəndə,

\*Mahni mətni. Musiqisi Cavanşir Quliyev.



Görmədik başımız üstdə  
Simurq quşu hərlənəndə.

Odunsuz qaldı meşədə  
Bir qış küpəgiren qarı,  
Vərəm tutub öldü fağır,  
Görə bilmədi baharı.

Ağ gəldi, qara su goldi  
Təpəgözün tək gözünü,  
Kor olub düşdük ömürlük,  
Bir başqa korun izinə.

Nağıl böyüyə bilmədi  
Bizimlə çiyin-çiyinə,  
Viran qalan uşaqlıqdan  
Bayquş səsi gəldi yenə...

gedəsən hansı səsə?  
Gözlərə nə görünür,  
dünya nəyə bürünür?  
Göydə uçan yuxular,  
indi yerlə sürünür...  
Neçin düşür yuxular?  
Ya əllər zəifləyib,  
ya yuxular daş olub,  
şer də tek qaldığından,  
xeyirə yoldaş olub.  
Gecə ay qorxusunda,  
gündüz gün qorxusunda  
yerə düşüb, sinariq  
ömür-gün yuxusunda...

1996

\*\*\*

Əqrəb var çiçəkdə yuva salıbdır,  
Bülbül var gül ilə dava salıbdır,  
Mən toyuq yerişli şahın görmüşəm,  
Dünyanın çox işin çətin görmüşəm.

Bəzən qapı iti qurdək ulayır,  
Bəzən qurd qapıda quyruq bulayır,  
Allah da bəndənin hırsına düşür,  
Dünyanın çox işi tərsinə düşür.

Ömrün yazı solur, sərt qışı gedir,  
Colladı sevənin öz başı gedir,  
Şairin qiyməti sözü qedərdir,  
Dünyanın ağrısı özü qedərdir.



Ocağa gedirsen, gözə göz dəyir,  
Yanan ocağa da bəzən göz dəyir,  
Ölümün ağaran dişlerinə bax,  
Bu gözəl dünyanın işlərinə bax...

1996

Neyinsə qorxusundan,  
kiminsə xoş yuxusu  
əlindən düşüb, sinib.  
Yuxu qırıntıları  
ayaq altda tapdanıb,  
küçələrə atılan  
siqaretlərdən yanıb...  
Bu yuxu daşlarından  
təsbeh oynadır kimsə,  
daşlar xeyrə cütłənib,  
hamısı gəlir nəsə,  
zilde qala bilməyib,  
yuxu da enir pəsə.  
İndi bu bəm aləmdə

1996

\*\*\*



\*\*\*

Bu dünya,  
bu Yer küresi  
göylərə açılmış  
bir dilənçi əlidir...  
Bütün dinlər  
Allahın deyil,  
Allaha yalvaran dilənçi dilidir...  
İnsanda inam yoxdur  
çəçokdə olduğu qədər,  
vaxtında açılıb,  
vaxtında solmaq,  
inamlı, Allahla dolmaq  
və hər yerde, hər zaman özü olmaq...

1996

Allah, bu yollamı gedəcək dünya,  
Beləmi başlanıb bitəcək dünya?  
Onda kəs dünyani, bir oraqla biç,  
Bir də bu şeircün günahından keç.

1996

\*\*\*

Yol göstərmək yaxşı şeydir,  
getməyə bir yol olsa.  
Yoldan sağa dönmək olar,  
dönməyə bir sol olsa.  
Əldən güzel nə olar ki,  
ol saxlayan qol olsa.  
Pəhriz saxlamağa nə var,  
evdə yemək bol olsa...

1996

\*\*\*

Allah bu gün yaman çəşib deyəsən,  
Ya da göydə yorğun düşüb deyəsən,  
Yer səyirir, bir az çəkmir yüyəni,  
Nökər qorxar, sevməz belə yiyyəni.



Qan axır, bu dünya qandan da umur,  
Damcını tez görür, selə göz yumur,  
Doğru böhtan olur, haqq düşür şərə,  
Ölüm də bölünür xeyirə, şoro.

Elə bil hər günün lənətlə gəlir,  
Gündüz də, gecə də minnətlə gəlir,  
Məni yixib, yerlə heyret sürüyür,  
Belkə göyləri də rüşvət bürüyür?

\*\*\*

Çay dəmsiz,  
fikirlər yönədməsiz,  
aləm qəmsiz.  
Yenə no çəkir, insan çəkir,  
yenə nə əkir  
insanlar yox, insan əkir.  
Yenə birçə kədər var,  
kədərlər yoxdur.  
Yenə birçə səhər var,  
səhərlər yoxdur.  
Yalnız arzu çoxdur  
bu dünyada.  
Kasibin qızı çoxdur.

1996



\*\*\*

Uzaqda görünüb sönen o işıq,  
Gecenin en güzel qısa sözüydü,  
Ya kasıb evində kədərli çıraq,  
Ya seyrək meşədə bayqus gözüydü.

Bir zəif meh əsib açır sinəmi,  
Sinəmdə nə qədər söz yeri varmış,  
Baxıram, unudub sevinci, qəmi,  
Dünyanın hər gözdə öz yeri varmış.


Bu iy heç nə ummur, yoxdur bir şərti,  
Dolunun döydüyü otlardan gəlir,  
O uzaq nal səsi, uzaq kişnəti,  
Tarixin getdiyi atlardan gəlir.

Bu yerlər boyanıb gecə rənginə,  
Hər ətri gecədir, səsi gecədir,  
Min şükür deyərdim verdiyi günə,  
Bilsəydim, Allahın özü necodır...

1996

\*\*\*

Buludlar yoxdur,  
hava bomboş.  
Quşlar uçdular,  
yuva bomboş.  
Gözdən uzaqdır  
yenə otlar.  
Boğuq kişnəyir  
qoca atlar.  
Təriflər deyir  
yenə dillər,



batır günaha  
bizim ellər.  
Neylim, İlahi?  
Uzalı qaldı  
yenə ellər.  
Varmı təsəlli?  
Şan çiçəklər,  
qara gülər...

1996


\*\*\*

Bu sərxoş küçəyle...  
Qol-qola verib,  
bu sərxoş gecəyle  
dayandıq bir ayıq  
dükan vitrinini qarşısında.  
Biz şərab yasında,  
o isə  
bolluqla yas arasında...  
Yağış çilədi qəfletən.  
Qurban olum sənə, Allah,  
sənə də, Vətən.  
Tek qalmadı  
bu sərxoş küçədə,  
bu elin  
şair övladı...

1996

\*\*\*

Bəlkə bir gün geri dönüb  
Ya qürbətdən, ya həbsdən,  
Sənin evdə olduğunu  
Duyacağam ilk nəfəsdən.



Ayrılıq sona yetəcək,  
Amma qəlbədə qom bitəcək,  
Sevinc bayramı bitəcək,  
Ya gerekdən, ya əbəsdən.

Birgə ömür sürəcəyik,  
Quştək yuva hörəcəyik,  
Ancaq birdən görəcəyik,  
Qanadlar düşüb həvəsden.

Görəcəyik olan olub,  
Ayrılıqda çox şey solub,  
Aramızı illər dolub,  
Küsməyə dəyməz heç kəsden.

Kölgəm parklarda qalacaq,  
Günlərimə nərd dolacaq,  
Yəqin inciyim olacaq,  
Həm Allahdan, həm "sobes" dən.

Özümü saxlayacağam,  
Dözümə bağlayacağam,  
Diksinib ağlayacağam  
Zərlər qoşa düşən səsden...

1996

\*\*\*  
Bilmirəm nə olub səninlə?  
Necə danışım səninlə?  
Gündüz  
ya gecə danışım səninlə?  
Nə deyim, deyim harda?  
Qızmar qumda ya qarda?  
Hansı dildə damışım səninlə?  
Zaman ötüb,  
hansı ildə danışım səninlə?...

1996

\*\*\*

Nuşabəyə

Gözünün yoluna çıxmışam indi,  
İndi gözlərinle məni çək, apar,  
Hər atdığım addım daha sonındı,  
Amma, qurban olum, məni tək apar.

Bu yolda bir kəsi qoşma yanımı,  
Gözümü yəhərlə, baxışımı sür,  
Sal məni dağ-daşa, yanma canıma,  
Çatlaşam, rəhmət de, nal töksəm – şükür.



Yalvarsam, ağlasam, çökəmə yüyonı,  
Seyirt ömrün boyu mənzilbaşına,  
Amma gözlərinle sür apar məni,  
Özün yetir məni qoca yaşına.

Qoy sənin qapında durub qocalım,  
Yalmandan ağarıb, dişdən saralıb...  
Apar, burda qoyma, qadanı alım,  
Başımın üstünü quzğunlar alıb...

1996

\*\*\*

Qulaqlarında laylay,  
Çoxları hələ subay,  
Qız əlindən tutmayıb,  
Arzu-kama çatmayıb,  
Getdilər bu davaya  
Qarayanız balalar,  
Neçə il, neçə aya?  
Analar qaldı evdə  
Günləri saya-saya...



Fələyin atlığı daş  
 Bizim yuvaya düşdü,  
 Vətən davaya düşdü.  
 Baxtinizi, balalar,  
 Qurban olum, söymeyin,  
 Qəlebəylə qayıtsaz,  
 Özünüzü öymeyin,  
 Qurban olum, öymeyin,  
 Eve şikəst gelmeyin...  
 Biğ yeri tər balalar,  
 Ürəyi nər balalar,  
 Balaca ər balalar,  
 Yurda nökər balalar,  
 Bizim əsger balalar...\*

1996

\*\*\*

Bu dünya başdan-başa,  
 İstərsən min il yaşa,  
 Doğru deyəndə yalqız,  
 Yalan deyəndə təkdir,  
 Gah düzlük, gah kəlekdir.  
 Ümid bəzən Allaha,  
 Bəzən birçə gülədir,  
 Dünya neçin belədir?...

Yaranıb her şey qoşa,  
 Qoşa da dəyir daşa,  
 Kime alqış deyəsən,  
 Boynun birçə kəndirlik,

Sinən bir güləllikdir...  
 Ümid bəzən Allaha,  
 Bəzən birçə gülədir,  
 Dünya neçin belədir?...\*

1996

\*\*\*

At belində şəklim yoxdur.  
 Dəvə üstündə do  
 şəkil çəkdirməmişəm.  
 Şükür,  
 bir diri də minmeyib məni,  
 yalnız beş-on ölü gedib,  
 mənim ciyinimdə,  
 yəher altında  
 şəklim də yoxdur, şükür...

1996

\*\*\*

Yubanıb köhnəlmışəm  
 Boz qış səhəri kimi,  
 Öten yay ölenlərin  
 Ölüm xəbəri kimi...

Şerim uşaq üzündə  
 Qoca gözünə benzər,  
 Dünyaya salam sözüm,  
 Sağ ol sözünə bəşər...

\* Mahnı mətni. Musiqisi Cavanşir Quliyevindir.

\* Mahnı mətni. Musiqisi Cavanşir Quliyevindir.

Ömrün gecə çağını  
Şehər bilib gəlmışəm,  
Yuyulan günah kimi  
Yubambil köhnəlmışəm...

1996

Budağa qonan quş  
orda vurulub ölməyəcəksə,  
uçacaq, uçacaq, uçacaq...

1997

\*\*\*

Yenidən başlayıblar  
Yer üzünü bölməyə,  
Guya yerlər az imiş  
Birçə kərə ölməyə...

Coxaldıqca yollarda  
Əlil, şikəst izləri,  
Cırıldayır içimdə  
Ümид protezləri...

Tərs kimi yağışlar da  
Günbəgün soyuqlaşır,  
Allah düz vurur bizi,  
Bölgəndə yaman çəşir...


Göylərin yazısından  
Nöqtə yeri görünür,  
Orda süzen qağayı  
Hələ diri görünür...

1996

\*\*\*

Qapıları taybatay açacaq,  
bir şimşek çaxacaq...

Bura işiqdır, işiq,  
mənə bir çıraq qaranlıq verin  
bu işiqda yol tapım özümə...




Soyuq olan yerdə  
saralmaq günahımızdır?  
İstidə  
qaralmaq günahımızdır?  
Tüfəng olan dünyada  
vurmaq bir yana,  
vurulmaq günahımızdır?  
Şəhər-axşam Allahı  
duayla yora-yora,  
onunla həmdərd olub,  
yorulmaq günahımızdır?  
Boğazından son nəfəs  
çıxan an günahımızdır?  
Ləp indicə doğulmuş  
bir uşağın nəfəsi  
başlanan günahımızdır?  
Yazdığım bu şeir də  
günahımızdır, ahmidir?...

1997

\*\*\*

Necə yetəsen,  
nə tehər qovuşasan Ona?  
hansı yolla,  
nə üsulla



siğınasan onun qoynuna?  
 Yox,  
 bəzən dözmək olmur bu oyuna,  
 elə bil  
 gəlib düşmüsən düşmən toyuna,  
 hamı nişan kimi baxır  
 sənin buxununa, boynuna...  
 O da ki, uzaqda,  
 bəlkə o da  
 sənin kimi sazaqda...  
 Onun yerinisə,  
 bir sormaq yeri yox,  
 göy üzündəsə,  
 bir dirnaq yeri yox...

1997

\*\*\*


*Nuşabəyə*

Nədən solmusan?  
 Nədən dolmusan?  
  
 Qızmar yay hələ gəlməyib,  
 Yarın da hələ ölməyib...

Əlsənmi sən, qolmusan?  
 Sona yetən yolmusan?

Ayna açıq, hava sərin,  
 Duayla dolub gözlərin...

1997



\*\*\*

Radio, o qadına de,  
 Bir mahni da oxusun,  
 Nənəm də bu gün dirilib,  
 Künçdə corab toxusun.

Sən yat, qurban olum, külək,  
 Yağış, mən ölüm, sən yağ,  
 Yaddaşma qonaq gəlib  
 Norveçdə gördüyüüm bağ.

Sən də, sevgilim, yuxudan  
 Asta oyan bu gecə,  
 Səssiz gəlib qıraqdan bax,  
 Gör qəşəngəm mən necə.


Bu gün yerdən götürüldüm  
 Ömrümün bu çağında,  
 Bir bax, pişik balasıyam  
 Allahın qucağında.

Hayif, bu gün bir günlüğüdür,  
 Laylay deyən də yalqız,  
 Vaxt var ikən xoş söz deyin,  
 Miyoldayım bir ağız...

1997

\*\*\*

Kimi boğulur hirsən,  
 kimi də böyük hissən.  
 Kimisi də  
 tüstüdən, hissən.  
 Zildə boğulan var



Çahargah üstə.  
Mensə boğuluram,  
Segah üstə  
özü də pəsdən...

1997

\*\*\*

Yorma məni  
bu dünyada.  
Bu dünya  
ağ dünyadır,  
sinəsi dağ dünyadır,  
qurumuş bağ dünyadır.  
Yorma məni, men ölürem,  
bu dünya sağ dünyadır...

1997


\*\*\*

Zülmət gecənin dərdini  
Səsiyle çay deyəndə,  
Necə yatım, qoca dünya  
Arada vay deyəndə?

Açıl-yumul nəgməmizi  
Günəşlə ay deyəndə,  
Necə yatım bu səs-küydə  
Səsler haray deyəndə?

Necə yatım göz yaşına  
Şerimi tay deyəndə?  
Birdəfəlik yatacağam  
Allah laylay deyəndə...

1997



\*\*\*

Hara baxır, nəyə baxır  
O zirvədən top palidlar?  
Bəlkə gözlərində ümid,  
Bəlkə balta qorxusu var...

Aşağıda gömgöy aran,  
Hələ yaydan saralmayıb,  
Qış da hələ uzaqdadır,  
Yollar qardan daralmayıb.

Bilmək olmur nə cücərir,  
Sular hardan-hara axır,  
Zəhərlənmiş bu dünyada,  
Qarışqalar hardan çıxır?

Meşələrin, düzlerin də  
Ömrü-günü bələlidir,  
Qış yuxusundan oyanan  
Ayılar cüt balalıdır...


Unudursan gördükərin,  
Hayanda, hansı eldədir,  
Görürsən ki, top palid da,  
Göy aran da bir əldədir...

1997

\*\*\*

Bu şəh neçə gözdən düşüb?  
Kimin, nəyin qəhərindən?  
Torpaq da göz kimi dolub,  
Bəxtinin bu səherindən.

Canıma üşütmə geldi  
Şəhli otlara baxmaqdən,  
Bildim, alçalmaq deyilmiş  
Söz götürmək hər axmaqdən.



Bildim, ölüm laylasıdır  
Həm dost, həm düşmən sözləri,  
Kaş ki bir an yumulmasın  
Torpağın şəhli gözləri...

1997

\*\*\*

Bəlkə elə o bulud  
Ötən ilki buluddur?  
Bəlkə bulud dəyişib,  
Sükut həmin sükutdur?

Səhərin hay-küyündə  
Qaratoyuq oxuyur,  
Quşcuğaz çöldökitek  
Ürkək, ayıq oxuyur.

Bu səs şerdən uzaqdır,  
Xeyirdən xəberi yox,  
Günəş sabah doğmasa,  
Bu quşun sahəri yox.

Yer üzündə ən qədim  
Bir şeir eşidirəm:  
“Vaqifim, ömür gedir,  
Gün gedir”, eşidirəm.

Şeir sükut üstündə  
Quş səsiylə çizilib,  
Bu dünyanın ən qədim  
Yazısıyla yazılıb.

Oxu, qurbanın olum,  
O xaldan yene də vur,  
Vallah, elə o bulud  
Ötən ilki buluddur...

1997

\*\*\*  
Salam, sulu qar, salam,  
Şükür, istidir evim,  
Nağıldan boylanırlar  
Simurq quşumla devim.

Xəşil bulayır nənəm,  
His verir neft lampası,  
Süfrədə göz oxşayır,  
Dəmir qabda manpası.

Anam çağırır məni,  
Ən doğma səsdə adım...  
İlahi, uşaqlıqdan  
Mən neçin yadırğadım?

Dayım durub qapıda,  
Dolaşıqdır dediyi,  
Gözlərində sevinc var,  
Ağzında araq iyi.

Sən demə, Almaniya  
Məğlub olubmuş bizi...  
İndi işə sulu qar  
Yağır yero, dənizə.

Salam, sulu qar, salam,  
Gözlərim xumarlanır,  
İçimdə his verərək  
Bir neft lampası yanır...

1997

\*\*\*

Hardasa bir qapı var  
Üstündə gümüş açar,  
Bir də bir quş var, enməz,  
Həmişə göydə uçar.

Güllər də yaralanar,  
Daşlar da aralanar,  
Yağış var, damlaları  
Yerə düşəntək yanar.

Buluqlar da yarımcıq,  
Göy otlar da yarımcıq,  
Kişnərtisi boğulmuş,  
Göy atlar da yarımcıq.

Barsız, sımaq buludlar,  
Rəngi qaçmış dodaqlar,  
Qapının qabağında  
Çağrılımamış qonaqlar.

Sevindirməz heç kəsi  
Gümüş açarın səsi,  
Ölsə də yerə enməz,  
Göydədir ev yiyəsi...

1997

\*\*\*

Hara çıxıb gedə biləm  
Bu sürətlə, bu cürətlə?  
İzin ver, yalan danışım,  
Sıxılımışam həqiqətlə...

Bütün bu aləm, bu həyat  
Neyin hesabı, sayıdır?  
Bolkə də sonsuz səxavət,  
Bəlkə də yetim payıdır...

Yubanır xoş xəber yənə,  
Sevinc gəlməyə ərinir,  
Əyri yol bir yana dursun,  
Düz yol divara dirənir.

Göydə süzən qanadlara  
Gözlərim bərəlib baxır,

Qağayı səsiylə çıxıb,  
Dənizə dözümüm axır.

Bu dünyaya gələn gündən  
Yerə-göye olmuşam yük,  
Özbaşına ölüb getsəm,  
Vətən, canına yüngüllük...

1997

\*\*\*

Dağlarımız, yaylağımız qalmadı,  
İndən belə qışlağadır köçümüz,  
El-obanın havalanan sazında  
Zil sindi, bəm ayağadır köçümüz.


Aran-aran bu dünyani dolanıb,  
Yayda toza, qışda qara bulanıb,  
Quru yurddan olanlara boylanıb,  
Görəcəyik uzağadır köçümüz.

İllər susar, eşidilməz holaylar,  
Günlər qız qarıyar, qalar dul aylar,  
Dağdan enib, düzdə qalar dolaylar,  
Həm soladır, həm sağadır köçümüz.

Bu köç ağladar, üzər ürəkləri,  
Canavarla öpüsür köpəkləri,  
Kəsib yeyər damazlıq inəkləri,  
Sinəmizdəki dağadır köçümüz.

El ağladı, ağlar yerin bilmədim,  
Haray çekdi, harayına gelmedim,  
Hayif ki, baxtum gətirdi ölmədim,  
Deyəsən, yad bayraqadır köçümüz...

1997



\*\*\*

Yatmış bildiyim ilan  
Sən demə oyaq imiş,  
Qəfil ölümlə aram  
İkicə barmaq imiş...

İşığına getdiyim  
Məzarda çıraq imiş,  
Dünya malından payım,  
Bir baş, bir ayaq imiş...

Sırrımı açdığını daş,  
Sən demə qulaq imiş,  
Qaniçənçün el qanı,  
Dupduru bulaq imiş...

Şirin bal sandığım dil,  
Sən demə bıçaq imiş,  
Şair olan yerde də,  
Göydə də qaçaq imiş...

Kefəni ağ bilirdim,  
Üçrengli bayraq imiş,  
Yurdum da, qürbətim də,  
Elə bu torpaq imiş...

1997

\*\*\*

Sənin yalqızlığın məndə də varmış,  
Çoxluğun, azlığın məndə də varmış,  
Yaradıb-qurmağın məndə də varmış,  
Sonra uçurmağın məndə də varmış,  
İmdad diləməyin, qapı döyməyin,  
Qonşuya gülməyin, dosta söyməyin  
məndə də varmış...  
Mənim də qalbimdə baş-başa verib,  
Göz-gözə dirənib, yaş-yaşa verib,



Bu ikili bəla, yanılı ağı –  
Azadlıq eşqiyle qul rahathığı...  
Doğrunla yalanın məndə də varmış,  
Gedənin, qalanın məndə də varmış,  
İlahi, heyrətə gəldim bu gecə,  
Oğul da Vətənə belə oxşarmış...

1997

\*\*\*

Beynimdə sərin yer tapa bilmirəm,  
Bir fikir dincələ bilmir beynimdə,  
Dolaruş bir yana, dövran bir yana,  
Şairlə insan düz gelmir beynimdə...

Məlek də, şeytan da dartır özünü,  
Allah qəti demir yenə sözünü,  
Geləcək günlərin ağlar gözünü,  
Bircə ümidi silmir beynimdə...


Ağ gün də, sən demə, qaraqabaqmış,  
İnam da, inkar da çürük dayaqmış,  
Bilmədim kim yatmış, kimlər oyaqmış,  
Bircə uşaq üzü gülmür beynimdə...

1997

\*\*\*

Məni mütləq tapacaqlar  
Dalımcə mələk salıb,  
Hər yazında, hər şerimdə  
Barmaq izlərim qalıb.

Olmayan günahlarımı  
Boynuma alacağam,  
Yaddaşların məhbəsində  
Əbədi qalacağam.



Hələlikse, tam sərbəstəm,  
Sərbəstəm ölenəcən,  
Bu dünyadakı yerimi  
O dünya bilənəcən.

Sərbəstəmə, demək baxtım  
Yamanca gətiribdir,  
Allah məni bir ömürlük  
Zəminə götürübdür...

1997

\*\*\*

Bu dünya görüş yerimizmiş  
həyat dediyimizlə.


Bu dünya  
Allahla ayrılıq nöqtəsi,  
inamın yuxudan əvvəl  
nağıla çevrilən gecəsiyim.  
Ayrılıqdan ayrılmayacağımız  
yolayıcı imiş bu dünya.  
Bu dünya  
şeytanların həbsxanası,  
mələklərin sürgün yerimis...

1997

\*\*\*

Neçə baharla, payızla  
Yox oldu ömrün illəri,  
İndi məni düşündürür,  
O dünyamın fəsilləri...

Cənnətə gəlirmi bahar,  
Cəhennəmdə olurmu qış?  
O dünyada ölüm yoxsa,  
Burdaklı ölümə alqış...



Payız varsa, nazik kəfən  
Saxlamaz yağış yaşımi,  
Onda alıb geyinərəm  
Özrayıln plasımi...

Ağlım bir şey kəsən gündən  
Düşündüm, o dünya nədir?  
Guya illərlə yaşayıb,  
Bilmişəm, bu dünya nədir...

Bacarsaydım dəyişməzdim,  
İnanın, mən ölüm, mənə,  
Bizim doğma cəhənnəmi  
O dünyamın cənnətinə...

1997

\*\*\*

Ay işığının  
sapsarı kəndiri  
düşüb dəniz sularına.  
O kəndiri  
boynuma dolayıb,  
asmaq isteyirəm özümü Aydan,  
ayağımın altdan  
konara atıb  
Yer kürəsini...

1997

\*\*\*

Nuşabəyə

Nifretin yatan yerini,  
Qəzəbin batan yerini,  
Duaların göy üzündə  
Allaha çatan yerini,  
Gözlə, bılıb gələcəyəm...



Çiynindən atma daşımı,  
Dizinə qoyum başımı,  
Bilsəm ki, gözləyənim var,  
Bir daş ilə göz yaşımlı,  
Gözlə, silib gələcəyəm...

Məni hardasa yuxudan,  
Oyadıb, şəir oxudan  
Bir cəlladin gözlərinə,  
Baxıb ilk dəfə qorxudan,  
Gözlə, gülüb gələcəyəm...

Gözlə bu gün, sabah məni,  
Yolda qoymaz Allah məni,  
Əcəl ondan tez tərpənə,  
Yıxsa bir yad günah məni,  
Gözlə, ölüb gələcəyəm...

1997

\*\*\*


Ağac yorğun,  
Pişik yorğun,  
Vaqif yorğun...  
Ağac yatır,  
Pişik yatır,  
Vaqif yatır...  
Oyanırıq.  
Oyanırıq üçümüz də.  
Ağac yanır,  
Pişik azır,  
Vaqifse şeir yazır.

1998

\*\*\*

Nuşabəyə

Oyanma, yuxuda dəniz görürsen,  
Alemi kirimiş, sessiz görürsen,  
Görürsen sahilin qumu sarıdır,  
Yumşaq barmaqların qumu arıdır...



Dənizdə bir qayıq, yelkən görürsen,  
Dənizi ləp sehər erkən görürsen,  
Görürsen o qayıq yuxuda üzür,  
Başının üstündə qağayı süzür...

Bu yuxu sənindir, burda nə ki var,  
Mamırlı qayalar, xəzif dalgalar,  
Suları qaraldan bulud kölgəsi,  
Sənə laylay deyən Allahın səsi...

Oyanma, evimiz soyuqdur yenə,  
Yorğun dəyəcəyəm yətə gözüne,  
Oyanma, orada dəniz, güneş var,  
Mənə dəyib sınır şirin yuxular...

1998

\*\*\*


Allah varmı,  
yoxmu Allah?  
Na bu gün, nə sabah,  
bu sualın dənizinə  
girib, batan deyiləm.  
Bir də bunu bilmək için,  
göyə dua yerinə,  
kəmənd atan deyiləm....

1998

\*\*\*

Qar üstüyle ayı izi,  
Aparın haraya bizi?  
Bu payızı çıxıb sona,  
Gedirik qış yuxusuna.

Ayıyla burun-buruna,  
Ayıyla qarın-qarına,  
Verib, bir qış yuxu görmək,  
Bir qış ayı ömrü sümək...



Şirin olmaz burda yuxu,  
Dörin olmaz burda yuxu,  
Burda yuxlasaq bir az,  
Oyanmağa həvəs olmaz...

Ömrün bu nəm, əzəl yolu,  
Yolun üstü xəzel dolu,  
Bir də seyrək ay işığı,  
Qəmlə sevinc barışığı...

Gecə yarı, ömür yarı,  
Gedirəm dağlıara sarı,  
Xəzel üstə izim qalır,  
İzim üstə dözüm qalır...


Burda azsam da nə ayıb,  
Bu yol özü yol tapmayıb,  
Ürəyim döyüñür rahat,  
Yaşa, ölüm, yaşa, həyat...

1998

\*\*\*

Qorxağam mən,  
ağciyərəm,  
qorxum pərdə,  
duman çekib gözüümə.  
Qorxudan mən güc alıram,  
güç verirəm sözümo.  
Yoxdur, vallah,  
ağıl varsa,  
mərdlik yoxdur dözümdə!  
Mən də sevinc istəyirom,  
sevinməyə  
güç tapmiram özümde...

1998



\*\*\*

Hər gün falıma baxıram,  
Ya əzələm, ya axıram,  
Burda yaman darıxıram,  
Çıxmaga bir səfərim yox.

Zərrə-zərrə yiğilıram,  
Tikə-tikə dağlııram,  
Təngə gəlib, boğuluram,  
Bir qələbəm, zəfərim yox.

Bacarsayıdım baş əyərdim,  
Ya da sinəmə dəyərdim,  
Hədər yaşadım deyərdim,  
Ağlabatan hədərim yox.

Bu ya tilsimdi, ya ovsun,  
Allah özü məni vursun,  
Sevinmək bir yana dursun,  
Kara yetən kədərim yox...

1998

\*\*\*

*Yusif Səmədoğluna*

Üzüm-gözüm quma batıb,  
Başım hara düşüb yatıb?  
Ayaqlarım göylə gedir,  
İzim buludlarda itir...  
Əllərim at yahı hörür,  
Gözlərim zülmətdə görür!  
Bu bir şeytan əməlimi?  
Son mənzilin təməlimi?

Qaşa, göylərə uçmuşdım,  
İki ağ qanad açmışdım,  
Biri dəydi başdaşına,  
Düşdüm, dolanım başına...

1999



\*\*\*

Soba qızıb, ey gözlərim,  
Bir az isinin siz də,  
İsinməsəz balıq olub,  
Üzün soyuq dənizdə.

Bura evdir, dörd divarlı,  
Adı insan yuvası,  
Burda gözlər buz bağlasa,  
Donar şükür duası.

Ağ gün, qara gün gözləmek,  
Əzəl başdan əbəsdi,  
Yetər, isinin, gözlərim,  
Qar da deyəsen kəsdi...

1998

\*\*\*

İncimişdim bu torpaqdan,  
İndi bağa gedirəm,  
Bir söyüdlə, üç vələslə,  
Barışmağa gedirəm.

Ağac kölgəsində bitsin  
Kodər-sevinc davası,  
Məni baxtla barışdırın,  
Yarpaqların duası.

Bu dünya, dədəm demişkən,  
Gah boşalar, gah dolar,  
Dünyadan küsmək günahdır,  
Hərdən incimək olar...

1998



Gecədir,  
gözlerim açılır, yumulur.  
Gecəm qotur,  
qaranlığım kələ-kötür.  
Yuxusuzluğun  
uzun müğəməna  
miğmiğa züy tutur...  
Gecə oxuyuram,  
ömrümü toxuyuram  
kainat koridorlu,  
kainat qapılı,  
kainat pəncərəli,  
vaxt emalatxanasında.  
Kainatın İnsanxanasında...  
Düşür yero cında-cında  
arzularının bir vaxt möhkəm,  
yumşaq parçası.  
**Dolanır**  
yer üzünü  
ürəyimin, düşüncomin qaraçısı.  
Günəş dilində,  
torpaq dilində,  
yağış ləhcəsində,  
külek ləhcəsində  
anlamadığım  
min səs eşidirəm.  
**Yaşayıram**  
əllərimi səbrimin cibino soxub  
əcnəbilər arasında.  
“Küləkçə-Məncə”,  
“Məncə-Yağışca”  
lügətlər olsayıdı...  
Sürünürəm arzu-arzu,  
dilok-dilək.

Büdreyirəm  
Çarlı Çaplinin əsasıtək.

Qar yağında  
qağayıların yuxusu  
düşündürür məni,  
üşüdür məni...

Vo bu seyrək,  
ürkek  
gecənin qapısında  
nəhəng Sfinks heykəlitək  
dayanıb royal.

Qara royal, royalım,  
rəngarəng röyalarım...  
Otaq soyuq idi,  
döşəmənin parketi  
çarlston rəqsinə  
benzəyirdi.  
– Sabahın xeyir.  
– Salam, salam.  
– Dünən niyə gəlmədin?  
– Allaha and olsun, vaxtım olmadı.  
· Sabah gələcəksən?

– Yox. Vaxtım olmayıacaq.  
Bu gün mən səni gözləmirdim.  
Son həmişə Sabah ya  
Dünən lazımlı olursan.  
Gün isə həmişə Bu gün olur.  
Döşəmənin parketi  
çarlston rəqsidir...



Şəhərə qar yağırı  
qərib-qərib.  
Şəhərə qar yağırı  
qəlib-qəlib.  
Moskva qış idi,  
Moskva yaş idi...

Beş ay palçıq səsi,  
beş ay  
“kimsəsizlər kimsəsi”,  
beş ay kilsə kölgəlori  
palçıq olmuş qar üstündə...

Qaynayırdı  
əqidənin  
ən yekə qazanı,  
yayıldı şəhərə  
yumşaq,  
qar əzanı...

Metro qoxusunu  
unuda bilmirəm.  
Baca tüstüsünü  
sevdiyimtək,  
Buzovna qayalarını  
sevdiyim qədər,  
sevirdim səni, Yana!  
Yana,  
Yanacığaz,  
Polyak qızı!  
Ağlım olsayıdı onda,  
Allah olsayıdı onda,  
bir dəfə də öpərdim  
sol əlinin ovcundan.

Polşada  
gözel plakatlar çəkirər,  
Yana.  
Nə?  
Nədən danışım  
indi soninlə?  
Qara maşında  
qapqara zəncilər gedirlər  
Kremlə.



Vittorio Hassman  
olmuşdu Hamlet  
təkbaşına.

Mənə

Novruz bayramında  
anam nə göndərəcək?  
Tik-tik-tak...

Dostum şırlərimi köçürür  
makinada.

Telefon zəngi...  
telefon dəstəklərimizin  
qantel dövrü başlanıb.

Az ağla, bacım...

Yarpaq-yarpaq,  
budaq-budaq,  
ağac-ağac  
meşe.

Burda qar  
qar rəngindədir.

Ətrafda  
kilsə-kilsə,  
monastır-monastır,  
mozar-məzar,  
zavod-zavod  
Rusiya izləri.

Meşə qar rəngindədir.

Uzaqda  
osğərlər addımlayırlar.

İnsanlara  
benzeyirlər uzaqdan.  
Kimdir orda bağiran?

Bayramlı, bayraqlı insan axını.

Kimdir orda bağiran?

Şair piçıldayır  
özü-özüne...

Vətəndaşıydım  
kədər məmləkətinin.



Bir sən,  
bir şəhər,  
bir qatar varlığı,  
mən mən.  
Vaqonun  
dar daxmasından  
başlandı ayrılıq..

İndi mühacirəm  
ayrılıq məmləkətində...  
Bu şəhər yenə Bakıdır.

Göy üzü  
xoş xatirətək iliq,  
balıq-balıq  
parlayır şəhər  
yağışdan sonra.

Dəniz  
ycinə doğmuş  
ana üzütək aydın.  
Müharibə qaçqınlarıyla  
dolmuş gəmitək  
aralanır limandan,  
ayrlılt mendən,  
qara yelkənini qaldırmış  
royal...

1964




## KÖÇƏRİ QUŞLAR


Yığış!  
Yığış!  
Yubanma, qurban olum!  
Bu payızın  
Qəflət yağışına kimi  
Getməliyik!  
Bax, o külək,  
Birdəfəlik  
Zevin küçəsinə dönən kimi  
Göy üzünə yetməliyik.  
Qorxma,  
Qorxma,  
Qanadlarımız o an  
Qüvvətlə dolacaq,  
Düşəcək yadımıza  
Canavarların,  
Pələnglərin,  
Durnaların,  
Ata-babalarımızın təcrübəsi.  
Göy üzündə  
Tutub, saxlaya bilməyəcəklər bizi!  
Yığış!  
Yığış!  
Yubanma, qurban olum,  
Qoy Bakıda qalsın  
Bu köynəklər,  
Cib saatı,  
Vəton həsrəti.  
Gedə bilməsək  
Bəlkə könlümə yatacaq  
Bir gün,  
Adı günlərin, adı cəsarəti...  
Yox,  
Onda sənsiz gedəcəyəm,  
Cənuba gedən  
“Ulduzlara qoşulub”...

Yığış!  
Yığış!  
Niyə yubanırsan?  
Başa düş məni,  
Nə böhtandan qorxum var,  
nə ləkələrdən.  
Bilirsənmi,  
Orden kimi gəzdirirdim sinəmdə  
Böhtanları,  
Ləkələri.  
Ulduzlarla dolu  
Göy üzünü  
Paqon kimi daşıyardım ciynamdə.  
Ancaq bu şəhərdə  
Onun-bunun iradəsiyle  
Basılmamış qapımızın zəngi,  
Başqa ayaqların sürətindən  
Aslı olmamışkən addımlarımız,  
Göy üzünə çatmalıyıq biz.  
Yığış!  
Doldurma çantaları.  
Vaxt az,  
Ömür bələko yarı.  
Kim bilir,  
Bəlkə tez döñecəyik  
Qapımızın bağlısına san?  
Yığış!  
Yığış!  
İnsan kinindən zəif,  
İnsan kinindən ləngdir.  
Köçəri quşların qanadları.  
Tələs,  
Tələs,  
Doldurma çantaları!  
Qoy Bakıda qalsın  
Bu köynəklər,  
Cib saatı,  
Vəton həsrəti...  
Tələs!

Tələs!  
 Üfüqdən üfüqo kimi  
 Aydın görəcəyik solu-sağı,  
 Cəmlənəndə  
 Dünyanın varı,  
 Bir yol üstə,  
 Bir gün  
 Unudulacaq Xəzər –  
     Sovet İttifaqının  
     dəniz suları...  
 Ömrümüzü  
 Saxlayacayıq birtehər.  
 Bükəcəyik ömrümüzü  
 Sağ qalmağın kağızıyla.  
 Bilirsənmi,  
 Unudulacaq evlərimiz,  
 Teatr, metro,  
 Moskva, Luvr,  
 Filmlərin connəti,  
 Amma  
 Yadımıza düşəcek hər gecə  
 Konservatoriya komendantının  
 Kiçik, isti kabinetin...  
 Yiğış!  
 Yiğış!  
 Yubanma, qurban olum!  
 Bu payızın  
 Qəflət yağışına kimi  
 Getməliyik.  
 Qoy Bakıda qalsın  
 Səmaya yayılan sesimizi  
 Boğmayacaq  
 Bəyaz buludların azadlığı.  
 Yiğış!  
 Yiğış!  
 Yubanma, qurban olum,  
 Ömrümüzün qapısına  
 Qulaqlar dironib.  
 Bir gün açılacaq qapı.





Onda...  
 Tez ol,  
 Tələs,  
 Tez ol...  
 Bilirəm,  
 Başa düşürəm,  
 İki gün qaldığın yuva da  
 Doğma olur  
 Ayrılıq günü,  
 Talan olsa da.  
 Başa düşürəm səni.  
 Amma  
 Yolumuz da  
 Asan deyil!  
 Bəlkə bir ay uçacağıq,  
 Bəlkə min il!  
 Bizdən xəbərsiz olacaq  
 Başa düşülməmiş Allah.  
 Nə var?  
 Dözməli olacağıq  
 Başımıza gələn min oyuna!  
 Bəlkə heç  
 Çata da bilməyocoyik,  
 Ümidlərin cənubuna...  
 Yiğış...  
 Yiğış.  
 Yiğış!  
 Yubanma, qurban olum!  
 Bu payızın  
 Qəflət yağışına kimi  
 Getməliyik.  
 Göyə çatmaq üçün  
 Saatlarda  
 Beş-on sebr qalır!  
 Çata bilmərik!  
 Qapıların  
 Nifretlə dolu arxası,  
 Pərdələrin arası  
 Bizi indi yola salır.



Yiğış!  
 Yiğış!  
 Bir azdan iş günü  
 Başlayacaq həyatda.  
 Bir yerdə  
 Tər təkəcəklər yer üzünə  
 Atlar və insanlar.  
 Biz isə  
 Bəyaz buludiara gedirik  
 İş yerindən icazə almamış.  
 Yiğış!  
 Yiğış!  
 Bayaq zəngi basıb  
 Qəzet gətirdilər.  
 İkinci dəfə  
 Bəxtiniz belə gotirməyəcək!  
 İkiyə bölünəcək  
 İndimiz və geləcək.  
 Arada isə  
 Əllərimiz  
 İctimai divarlara dəyəcək.  
 Bilirsənmi,  
 Onda  
 Ya “nahaq uçmadıq”,  
 Ya da “nahaq uçmaq istədik”,  
 Deyəcəyik biz.  
 Və o gündən  
 Zuğulba təpələrinə çıxanlara  
 Bızsız açılacaq dəniz...  
 Özgə qayaları  
 Kəsəcək ayaqlarımızı...  
 Hər otağın öz qanunu,  
 Öz mentiqi var.  
 Bu otaqların qanununu  
 Mon yox,  
 Doğulmağım və sağ qalmağım pozur.  
 Men adı qanı sevirəm.  
 Üzümə  
 Bağlıdır

Məntiqlə açılıb-örtülen qapılar.  
 Döyo də bilmərəm onları...  
 Yiğış!  
 Yiğış!  
 Yubanma, qurban olum!  
 Bu payızın  
 Qəslət yağışına kimi  
 Getməliyik.  
 Bu külək  
 Birdəfəlik  
 Zevin küçəsinə dənon kimi  
 Gök üzünə yetməliyik.  
 At o köynəkləri!  
 Eşit,  
 Ömründə heç olmasa bir dəfə eşit  
 Köçəri quşların  
 Bizi çağıran səsini!  
 Yadına sal canavarları,  
 Pələngləri,  
 Durnaları.  
 Unutma  
 Ata-babalarımızın təcrübəsini.  
 Yiğış,  
 Yiğış,  
 Nə olub, axı...  
 Təlos...  
 Yiğış...  
 Axı yağış...  
 Başa düş...  
 Yox...  
 Yiğış...  
 Axı yağış...  
 Yağış...  
 Niyə?

1968



## ROBİN QUD

Vaqulya, dənizsiz ölkə – yuxu  
görməyən insan kimidir...  
**Anar**

Bir kişi də ağıllı demədi ona  
Ağlı başında olanda.  
Bir ağızdan dəli dedilər,  
Ağlı başından çıxan anda.  
Dedilər  
Əvvəlcə qorxa-qorxa,  
Sonra  
Sakit olduğunu görüb,  
Dedilər gülə-gülə.  
Axırda da elə-belə...  
Dedilər  
Tiflisə gedəndə  
Şirin Loqidze suyu içdikləri kimi,  
Selçoya girmek üçün  
Poçt yolundan keçdikləri kimi.  
Topala dəli Topal dedilər,  
Kişi dəli olduğu gündən.  
O gündən  
Dəli qaldı yazığın adı,  
Bir arvadı, dörd övladı...  
Arvad doğmadı daha,  
Uşaqlarına  
Dəli balası deyərlər deyə.  
Tez-tez qaçıdı  
Bacısı evinə,  
Kolxozu, Topalı, bir də  
Taleyini söyə-söyə.  
Uşaqlar da böyüyüb  
Çatdilar bir gün  
Elin dözülməz sözünə.  
Çatan kimi

Üçü Bakıya qaçıdı  
Biri özünə  
O gündən Topalın oldu  
Onun-bunun həyəti,  
Başlandı radiosuz,  
Klubsuz kənddə dəli həyatı.  
Yer üzündə ən dəhşətli şeydir,  
Azəri kəndində dəli olmaq...  
Nədon dəli olmuşdu Topal?  
Bilmirdi heç kim.  
Rayon mərkəzində də  
“Allah bilir...”  
Demişdi həkim...  
  
Günlər keçdi,  
İllər keçdi,  
Tiflis yoluyla maşınlar keçdi,  
Dəyişdi dörd kolxoz sədri.  
Çindən getirilmiş  
Feyxoa ağacları da  
Əkildi kolxoz bağında.  
(Bar vermedilər ancaq)  
“Yeməli” bir klub da tikildi  
İdarənin qabağında.  
Kənd dəyişdi ev-ev,  
İşıq-işıq, şalvar-şalvar,  
Adam-adam.  
Birçə nə özü,  
Nə adı dəyişdi dəli Topalın.  
Her doğulub yaşamağa başlayan  
Təzəden görürdü onu.  
Odur ki, gəlmədi  
Dəli Topal haqqında  
Gedən səhbətlərin sonu.  
İldə bir-iki uşaq  
Mütəqəbilək bilmək istəyəcəkdir  
Topalın kim olduğunu.

Nə cavab verəydilər  
Atalar,  
Əmilər,  
Analar uşaqlara?  
– Başına hava gəlib davada.  
– Yixilib at belindən.  
– Atası da bu sayaq idi.  
– Gör nə güne qoydu əsilli adamları  
bu hökumət!  
Min söz,  
Min cavab,  
Min hekayət...  
Topalsa dolanırdı  
Kəndin küçələrində.  
Çayı müftə,  
Çöreyi quru olsa da həmişə.  
Vaxtında gəlib çıxardı  
Söz tapılmayan  
Söhbətlərə...  
Rahatca yaşayacaqdı  
Yer üzündə deli Topal,  
Bir gün kəndə  
Kino gəlməsəydi.  
Amma getirdilər  
Ağ qutuların içində  
Saatyarmlıq  
Rəngli bir ehvalatı.  
Kinoya getdi müsəlman camaati,  
Neçə yüz insan bəbəyi gezirdi  
Ekranda gəzən  
Adamların dalınca.  
Six meşələr,  
Bəzəklili arabalar,  
Yaşmaqsız arvadlar.  
Ardı-arası kəsilmədən  
Söz atardı kənd camaatı  
Ekran camaatına.

Bircə hörmətli baxırdılar  
Robin Qudun atına...  
Vaxt keçdi,  
Qurtardı  
Rəngli, xoşbəxt film.  
Robin Qud  
Qovuşdu axırda sevgilisine.  
Gülməli bir mahmı da oxudu  
Moltamı dilində.  
Bir aylıq  
Söz-söhbət verildi kəndə.  
Dağlışdı çamaat...  
Amma o gün  
Çıxmadi klubdan  
Deli Topal.  
Gizləndi stulların arasında.  
Sonra xeyli yoxladı  
Burunla, əllə  
Ekranın ağını.  
Bir şey anlamayıb  
Uzandı yerdə...  
  
Səhər döye-döye  
Çıxardırdı klub müdürü  
Stulların arasından Topalı.  
Köməyinə gələnlər də oldu  
Qorxmuş müdirin. Çünkü dişləyirdi  
Deli Topal qabağına çıxanı.  
Xalq tökülməsəydi  
Parçalayardı  
Klubun müdürüni.  
Əllə, aylaqla  
Bütün əsəblərilə tutub  
Buraxmaq istəmirdi yerini.  
Çıxardılar  
Beş-on nəfər  
Klubdan dəli Topalı.

Birteher.  
 Ancaq...  
 – Yox, bu lap dəli olub!  
 – Muğayat olun uşaqlardan!  
 – Əvvəller eməlli adam idil!

Dəlixanaya apardılar kişini  
 Bir aydan sonra.  
 Əvvəlcə yüklədilər  
 Gecə gedən qatara,  
 Sonra bağlı,  
 Pəncərəsiz bir maşına atdır.  
 Bakını da görə bilmədi  
 Dəli Topal  
 Bağlı maşının içindən.  
 Görşəydi bəlkə yadına düşərdi  
 Delilikdən əvvəl Bakıya gəlmək  
 Arzusuya yaşıdagı.  
 Yadına düşərdi  
 Bakı üçün  
 Yığıdıği pulların sayı,  
 Yeddiilliyi qurtardığı haqda  
 Aldığı kağızin yeri.  
 Yadına düşərdi toyu.  
 Toy gündündə  
 Atasının aparılmağı.  
 Soldatlar çıxıb gedəndən sonra  
 Anasının ağlamağı.  
 Yadına düşərdi atasının ölümü haqda  
 Kəndə gəlmış  
 Tosdiqsiz, görülməmiş xəber.  
 Yadına düşərdi  
 Baş ağrılardan sonra  
 Beynindən çıxmayan səsin züyü.  
 Bu səsi başqalarından  
 Hər gün, hər dəqiqə,  
 Var gücülə gizlətməyi.

İntiqam alacağı günlə  
 Yaşadığı günlər do  
 Düşordı yadına bəlkə,  
 Görşəydi Bakımı, dənizi...  
 Ancaq  
 Bağlıydı hər tərəfi maşının.  
 Ancaq  
 Pəncərəsiz qaranlıqda  
 Keçirdi deli Topal  
 Bizim güllü-çiçəkli  
 prospektlərdən...  
 Amina  
 Nə qaranlıqdan,  
 Nə pəncərəsizlikdən qorxurdu Topal.  
 Bilirdi ki,  
 O, bu qaranlıqdan çıxan kimi,  
 Eşidəcək dostlarının səsini.  
 Nağara kimi səslədəcək yer üzünü  
 Doğma atların nalları.  
 Meşədə bayram olacaq!  
 Bolluca et,  
 Tuluq-tuluq şərab.  
 Ocaq, ocaq  
 Ocaqlar yanacaq!  
 Bilirdi ki,  
 Bu qaranlıq  
 Dünya boyda olsa da,  
 Sadiq dostlar  
 Yetirəcəklər özlerini Robin Quda!

1969


## KÜLƏK

Gah yerinə keçir,  
Gah dəyir divara,  
Gah yeriylə divarın arasında qalır,  
Vurnuxur ora-bura  
Atılmış evin boz divarında  
Bağlanmamış pəncərə.  
Ev adamları qatara minən kimi  
Başlandı külək.  
Unuduldu işlər,  
Yox oldu məsuliyyət,  
Dayandı yer üzündə tramvaylar.  
- Nə olub? Nə xəber var?  
- Şəhərə külək gəlir,  
Külək gəlir şəhərə!  
Dəvelər boylanır  
Səhradan bize tərəf,  
Xortumlarını qaldırıb  
Mat-mat dayanır fillər,  
Bir anda solur  
Alp dağlarındakı qırımızı,  
Yox,  
Qıpqırmızı güllər.  
Otaqlara telefon,  
Telefonlara  
İnsan səsleri dolur.  
Var sürətiyle  
Gedir tənha maşın,  
Meydanlardan soxulur dar küçələrə.  
Şəhərə külək gəlir,  
Külək gəlir şəhərə!  
  
Bax,  
İndi alın-alına dayanıb insanlar,  
Deyiləsi,  
Eşidiləsi min söz var!

Doğulan gündən  
Dolub sinəmiz.  
İndi üz-üzə dayanmışıq biz.  
Nəfəsimizi eşidirik.  
Səsimizi də eşitməli olacaqıq!  
Çıxır  
Dözümün yolundan  
Kin, həsrət, açıq.  
Küçələr, evlər,  
Bütün dünya boyanır indi  
Əsəblərin, hisslerin rənginə.  
İndi dünya sohnə yox,  
Səhmə arxasıdır.  
Adla tanıyırıq hamını.  
Bilirik divlərin  
Və Məlikməmmədin kim olduğunu.  
Bilirik qırımsız Simurq quşunun  
Neçə div balasını ac qoyduğunu.  
Vaxtdır,  
Bir azdan  
Ulduzlar yiğilacaq səsimizə.  
Əllerimiz, qanadlarımız,  
Güvəndiyimiz dekorlar  
tökülcək dənizə,  
Oxunmuş qəzet parçaları tek  
Səpələnəcəyik küçələrə.  
Şəhərə külək gəlir,  
Külək gəlir şəhərə!  
  
Bəlkə bu külək  
Sovurub yer üzündən  
Yerin bir küncünə  
Atacaq bizi?  
Bəlkə bir məftilə  
İlişəcəyik ikimiz?  
Siz və mən.  
Onda necə baxacaqsız gözlərimə?


Yادыңызда дүшөңекми сүкүт?  
 Мусиқиңа қаçмақ олмайысақ.  
 Нәхаят, инаның мәнене,  
 Соһбет нә ағылдан гедір,  
 Нә işğuzarlıqdan.  
 Нә gedirso, ömürdөн гедір.  
 Yalan demек олар  
 Sevilmek üçün,  
 Yalan demек олар  
 Sevinmek üçün.  
 Ancaq gün gеліr  
 Yaddan çıxır мұхитин  
 Өn gözөл, өn ағыл тәлеблери.  
 Bilirsizmi  
 Çetindir necə,  
 Vətəndə vətən həsrətiyle yaşamaq?  
  
 Quşlar çırpinır  
 Bağlı pencərelərə...  
 Şəhəre külək gelir,  
 Külək gelir şəhəre!

1969



## REKVİYEM

Bir tike yer tapılmadı o gün vaxtin,  
 məsaflənin, məkanının, zaman və baxtin  
 içində ki,  
 çağırıb səni ora açıq-açığına soruşsunlar:  
 – Dünyaya golmək isteyirsin mi?  
 Soruşan olmadı kim, nə, nə vaxt, harada,  
 hansı dənizin sahilində olmaq isteyirson?  
 Kişi, qadın, qaranquş, polong, qartal,  
 üzüm, xurma, alma ya portagal?  
 Daş, ağaç, kol, türbe, küçə, araba tekəri,  
 qaya ətrafında dolanan kölgo,  
 ya açıq may sohori?  
 Qoxu, dad ya səs?  
 Qaranlıq ya işq?  
 Yerinə yetirildi qiyabi hökmün  
 anlamadığın dildə yazılmış setirləri.  
 Gözlərin açıldı ananın yumşaq  
 ve ağ döşlərinə.  
 Xoşuna gəlmədi atanın bişlərindən  
 və pencəyindən gələn  
 tübüñ qoxusunun acısı.  
 Sonra dəniz – ləpələri dünyada  
 hər şeydən qorxulu və əziz,  
 səsi həmişə öz səsi,  
 rəngi gah yaşıl, gah mavi,  
 bozən azacıq sarı,  
 bəzən bütün rəngləri birdən...  
 Dənizin üstündə gøy üzü, buludlar,  
 buludları qara, ağ, boz, bomboz,  
 rəngi gøy üzü rəngi...  
 Gøy üzündən sonra  
 “Bakı – Kislovodsk” qatarının  
 küləkli tamburunda açılmayan qapı.  
 İlk dəfə ölüm qorxusu.  
 Sonra tut ağacının  
 cadugor qarı əlinə benzeyen  
 budağına dolaşmış ilan.  
 Gümüşü, parıltısı misri qılınc,  
 görümü təptəzə.



İkinci dəfə ölüm qorxusu.  
 Sonra hər astanada, otaqda, küçədə, tamburda,  
 hər dəfə reşlərin paralelinən keçəndə,  
 meşədə, orda-burda,  
 hər tozə insanla görüşəndə ölüm qorxusu.  
 Qorxuya ümidiñ müttefiqliyi.  
 Qorxuya ümidim mühäsirəsinə düşmüş ömür.  
 Və bütün bunların üstündə  
 Allah.  
 İndi hansı ayda dirilmək istəyərdin?  
 Diriləndə nə, kim, kiminlə,  
 hansı denizin sahilində olmaq istəyərdin?  
 Diriləndə  
 Dilcan dağlarının  
 dolama yolları olmaq  
 pis olmazdı...  
 Qırx üçüncü ildə  
 bir-birinin dalıyca sürünen  
 təptəzə, ağır hərb maşınları  
 dağa gedən köçü basmasayıdı...  
 Cəngəlliyyin doğma, azacıq acı  
 qoxusunda,  
 tanış ağacların, səslərin,  
 ləpir izlərinin, sümüklərin  
 yanından keçib,  
 axşamüstü çaya yaxınlaşan  
 pələng olmaq pis olmazdı...  
 Gecə kirli yük gomisinin boş göyertəsi,  
 sonra yük vaqonu, köhnə at əti,  
 Tokioda əbədi heyvanxana olmasayıdı...  
 Avqust ayının ortalarında,  
 Şüvənlənda,  
 hasardan bir-iki metr aralı,  
 yarpaqları üç yoğun barmaq,  
 kəlgəsi həmişə isti,  
 meyvəleri sarı və dadlı,  
 əncir ağacı olmaq pis olmazdı...  
 1949-da, səhər erkən,  
 simmayacağını bili-bile,

yanına gelməseydi  
 Heydər emi...  
 Səherin təmiz havasına,  
 dünyada en dadlı dodaqların gülüşünə,  
 dənizin açığına gətmək üçün  
 pillekən olmaq pis olmazdı...  
 Səherin təmiz havasında qəfil xəbər,  
 dünyanın en dadlı dodaqlarında istehza,  
 dənizin açığında yad kreyserlər olmasayıdı...

İşıqları yanın kimi sönən  
 xırda stansiyaların,  
 yayda yaşılın, qışda ağın,  
 Serpuxovada dayanmayıb  
 Moskvaya çatan qatarın  
 səsi olmaq pis olmazdı...  
 Damından payız yağışı axan  
 yük vaqonlarında qatillərə,  
 canilərlə bir yerdə  
 atılmış şairlər olmasayıdı...

Yuxaya bükülmüş pendirle  
 göy soğanın,  
 bir də ağ, təmiz  
 bir stekan şorabın  
 dadi olmaq pis olmazdı...  
 Yada düşməseydi özgə çöllərinin,  
 şəhərlərinin,  
 kafclərinin həsretxanasında...  
 Azadlıq olmaq pis olmazdı....  
 Sonradan  
 azadlığı boğmaq gərək olmasayıdı...  
 Pis olmazdı, olmasayıdı.

Yerinə yetirildi hökm.  
 Geldin.

Düşdün ümidə qorxunun mühäsirəsinə.  
 Çıxdın.  
 Allah rəhmət eləsin sənə...


1969

## KİTABIN İÇİNDƏKİLƏR


Ön söz .....	4
--------------	---

### ŞEİRLƏR

Mənim ünvanım .....	9
Vaxtsız ölsəm .....	9
Yusifa .....	10
Mən tez gəldim .....	10
İstini cırıldada-cırıldada .....	11
Min yerdən donizo .....	12
Səməni .....	12
Sabahdan axşamacan gözüm yolda .....	12
Dalğalanın saçların .....	13
Romada nəhəng kilsələr .....	13
Polyak qızı, yadindamı o gecə .....	14
Göy üzü yaşayırsa .....	14
Nazim Hikmətə .....	14
Ac, zəlim, avara .....	15
Neyə hürürsen? .....	16
Əsrimizin on beş başlı ojdahası .....	17
Gecə yorgunluq kamerası ilə .....	17
Üç sos eştidim .....	18
Orta süretlə .....	19
Son gecədir bu gün yene .....	19
Bu bulud .....	20
İldürüm çaxdı .....	21
Bu külök .....	21
Keçir .....	21
Qoca Neyhauza .....	22
İndi ən qara fikirlərim .....	23
Ölümüme bir az qalmış .....	23
Fırlanır yallıda .....	24
Sabahdan yağış, yağış, yağış .....	24
Yorğun qol kimi .....	24
Bu gün buludlar .....	25
Bir il keçəcək .....	25
Ətraf Rusiya, genişlik .....	26
Sözlerini də .....	27
Yağış bütün meridian boyu isladır .....	27
Qara, qabar, qarantalıq .....	28
Eve tələsirəm .....	29
Mən sağ iken .....	30
Ya kec, ya tez bilirom .....	30
Gedirom .....	30
Böyük bir darvaza .....	31
Yer altından .....	32
Enir kağızin ağına .....	33
Bir el .....	34



İri, mavi marmont idim .....	34
Bu çinardan dar ağacı .....	35
Qapqara gözləri .....	35
Coban olsayıdım eger .....	35
Qoyunlar .....	36
Hər gün .....	37
Düşdү paltarınla o gün parketə .....	37
Bir axşam taksiden düşüb payiza .....	38
Usaqların .....	38
Dünən yiğisib getsən de .....	39
Oturub yer üzünүn qapısında .....	40
Qişda deniz .....	40
Süretləri bir .....	41
Ronglonib tozla .....	42
Külekli payız gündündö .....	42
Neçə ay sıforsız .....	43
Bu gün birinci dəfə .....	43
Yer üzüna qan hoparkon .....	44
O oyri xətt .....	45
Qapısında bir zəng var .....	46
Başqa bir qız da .....	46
Eşitmışəm bu yay bağda .....	47
Yolsuz, cığırıs da .....	47
Sonin səhərdən axşama kimi oxudığum .....	48
Bu yol sənin, bu yol mənim .....	48
Günəş nodır .....	49
Gör bir necə .....	50
Bu gün .....	50
İstdən qaçıram .....	50
Qağayını saymasaq .....	51
Aparır, məni vaxt aparır .....	51
Bu ayrılıq dəniyiyle .....	52
Ay Allah, kömök et mənə .....	52
Var-dövletim .....	54
Məni bir günün içində .....	54
Qaçdı doniz, qaçdı səma bu axşam .....	54
Görürəm ot basır, toz-torpaq örtür .....	55
Üreyi sözlə dolu .....	56
Ay Allah .....	56
Mən sənin .....	57
Bolke qorxımaq vaxtı çatıb? .....	57
Üreyimin qapısı .....	58
Svyatoslav Rixterə .....	59
Ac qarnına .....	59
Külək ağalıq eloyır külçələrdə .....	60
Gal gedək .....	60
Sənim bir ahindan .....	61
Azaciq sulanıb .....	63
Buludlar .....	63
Çörək pulu tutdu .....	63





Gün-güzəran	64
Neçə ağac	64
Gel, qoluma gir	64
Yadıma salma, qurban olum	65
Sevirem deyən dodaqlara	65
Sinomizde	66
Mənə bu gün	66
Nə daş qaldırdım	67
Molla Pənah Vəqifə	67
Yaz, yaz	67
Her axşam	68
O yay, her gecə	68
Daha nəden	69
Gecə gəy üzü ulduzlarla dolu	70
Üreyim yol çəkir bir göye dönüb	70
Duman gölü bürüyür, suda üzerə sonalar	71
Bir kəsin	72
Məni unut, unut	72
Unutma	73
Bu dünyanın söz-söhbəti	73
Bu gün bir şərim üstündə	73
İndi yalvar bu yolların	74
Bax, bu qara-boz buludlar	75
Dağların səsi uzaq	75
Bu qayayla o qaya barışmaz	76
Səsim yaralanıb düz ortasından	77
Mənim bir pişiyim olacaq	77
Üzünüüzü divara tutun	77
Yena də uğuldadı beynim	78
Yorgun maral gözüncə	78
Gelişinə lap az qalıb	79
Bir yol görmədim dönməsin	79
Bu günü	80
Bartış göz yaşımla, qaytar özünü	80
Xançalının parıltısı qırında	81
Yalan deyirər	81
Otuz ikinci il olaydı	81
Gedirom yene də qayıtmak üçün	82
Rəngi solmuş bir səsle	82
Səndən nə xəberi	83
Gizlət ayın işığını	83
Bir ovuc şərmliyi olmayan kölgə	84
Səslər ağrılı	84
İnsanların hamısı gözoldür, hamısı	85
Nə qədər sual cavabsız qalarmış	85
Görünmək, heç olmasa gözə dəymek	86
Əzbər də deyəcəklər şeirlərimi	87
Sübəhün qapısı ağızında	87
Həmi dağlışdı	88
Bilirsənmi nəden	88


Zəhləmi aparan	89
Professor, bilirom	89
Təpədən enib suya yan aldı	90
Mən bu əzabdan həm qorxur	91
Nə bir söz, nə inilti	91
Niyə avaz ters gəlir	92
Solmuş gül-çiçək təpəciyidir	92
Toplar min-min atulsə da	93
Gözə görünməz bir saadət gəzər	94
Bu gecə səssiz-səmirsiz geldi	94
Ölüm ayağında can veren	95
Sarı qarışların dibi yaşıl, tünd yaşıl	96
Getmə, yaxın durma o daşa	96
Səhər beş oldu, cümlələr	97
Keçmişə əlvida demək olmaz	97
Bizdən qorxmayın	98
Buralar haradır	99
Sifotin nə vaxtidır yadimdən çıxıb	99
Gəl kilsəyo gedək	100
Barmaqların gəzdi, gəzdi	101
Neylemek olardı axı o anda	101
Şeirlərim qalır mən geda-geda	102
Sol əlimlə sağ əlimin	103
Yuxumda	103
Meydan ölüm məydanı	104
Sobirsizəm, tükənmişəm	104
Məktub yazsan, yağış yanın gündə yaz	105
Sözümüz sözdü, bir şey olmasa	105
Qaldırma o daşı	106
Dağlar torpağın dalğalarısa	107
Ayrılma o səri	107
Onun süfrəsi dama-dama	108
Gedir, gedir baş götürüb	109
Yoxdur daha sənin gününün yaşı	109
Gelib lap gözlerimin	110
Salam, salam	110
Nece qulaq asa biliirdi	111
Bir çəpər qırğında	111
Yol ver, çekil	112
Cıskılı payız gününün	112
Özümü zorla	113
Kim? Niyə? Haçaq?	113
Gecənin dağınıq qaranlığından	114
Bu külekdən	115
Sen allah, birdən-birə xəbərsiz	115
Qumlu sahilin üstüyle	116
Bu yağış yad yağışdır	116
Qayalarla insanlar gen düşüb	117
Bəlkə də bir daha yarınmaz	117
Yatan küçük kimi yumşaq	118

Hara baxır, niyə baxır .....	119
Bu tarım çökilən simlər .....	119
Bu insanların üzü toz rəngində .....	120
Gel, şeir, gel .....	121
Bura buradır, başqa yer deyil .....	121
Şimala get, mən do sənə .....	122
Seher günüş doğmayacaqsə .....	122
Yöndəmsiz bir ümid .....	123
Heç olmasa, her yüz gündən bir .....	124
Hardasa mendən uzaqda .....	124
Sizin bağda yuxu varmı .....	125
Ömrün qabağında durub .....	126
Yorulma, sən allah, yorulma .....	126
Kaş böyüye-böyüye səsi çıxayı .....	127
Yuxu iyi gəlir .....	127
Əl barmaqlarının dırmaqlarında şokıl .....	128
Bir yanda, bir yerde olsam .....	128
Kim qaldı? .....	129
Ağ qapıya kölgə düşüb .....	130
Bir yuxuya ki fil girdə .....	130
Yağır, yağır, yaman yağır .....	131
Seher gelso o qorxdığum .....	132
Adımı neyleyirson? .....	132
O kənd çağırısa səni .....	133
Axır ki, gəlib çıxdı Bakıya .....	134
Gelmeyin, sən allah, gelmeyin .....	134
Elə bu rəngdəyəm, öz rəngimdə .....	135
Gəl, gel, sənə bir sözüm var .....	136
Biz bir yerde .....	136
Səni yuxu basdı durdugun yerde .....	137
Yox, ondan sən deyon bir xəbərim .....	137
Ağ ay, sənük ulduzlar .....	138
Buraxmaz, daha buraxmaz səni .....	138
Suallardan birinə .....	139
Rohmət demek olmazmı .....	140
Beynimə al vura bilmirəm .....	140
Bir pişik xumarlanı indi .....	141
Orda, bax índice, bu saat .....	142
Dəlilik golməse de birdən-bire .....	142
Sonra da bir ehvalat .....	143
Bağların bağırı daş bağlayıb .....	144
Dağlarda dağ, sehrada sehra qorxusu .....	144
Sən allah, dəyişməyin .....	145
Ölməkden ötrü mənə .....	145
Bəlkə bu qədər də .....	146
Qadan alım, stansiya rəisi .....	146
İndi də yağmurlu payızdan sonra .....	147
Yeno heyata qayıtmaq isteyirəm .....	148
Suyu qaçmış hovuza .....	148
Yer üzünün bir yerində də .....	149

Bu arıq atların kölgəsi qara .....	150
Yaralı-yaralı .....	150
Gol, gel ata-anadan qalmış .....	151
Aralananda .....	152
Uzaq qaralıdan ilxilar ürküb .....	152
Bəlkə gedib damla-damla yiğim .....	153
Qaçıb .....	153
Quşlardan xəbersiz .....	154
Darıxanda pis darıxıram .....	154
Partiya iclaslarında .....	155
Bir park alleyası görürəm .....	155
Yavaş yeri .....	156
Xəberlər var .....	157
Sizində barişa bilmirəm mən .....	157
Biriniz buraya gəlin bu axşam .....	158
Niyə açıldımız .....	158
Nə deyo bilərsən mənə .....	159
Üzümlər başım üstə .....	160
Sabah .....	160
İki babam .....	161
O meşə yuxu idi .....	161
Hardayam .....	162
Bir tanış daş-qaya yox .....	162
Gözlerim aydın olmaq isteyir .....	163
Kaş .....	163
Yer üzündə yüz illərlə duran .....	164
Bunlar burda baş qoysalar yera .....	164
Axşamüstü .....	165
Hardansa bir sari çiçek düşdü .....	166
Donma, donma .....	166
Nə yaxşı ki .....	167
Baş götürüb gedir .....	167
Rica edirəm, yalvarıram .....	168
Gəmiyo baxa-baxa .....	168
Darıxma, gözlə .....	168
Sabah seher tezden .....	169
Bayramna ne qəder .....	170
Kimdən indi üz döndərib .....	170
Axi diri insanların kölgəsi .....	171
Yağış yağacaq .....	171
Gel bura, birgə oxuyaq .....	171
Bağ yolunda tənha işıq yanır .....	172
Güneşli yay gündündə .....	172
Nə yazasan? .....	173
Üzbəüz durmuş iki evin birinin .....	174
Bu iliq .....	174
Təkliyimin sürgünündə .....	175
Hələ gülmö, gülmöynə çox qalib .....	175
Bir yəhər durmadı həsrət belində .....	176
Nə vaxtsa scvdiyim, fəqət .....	176




Bıldım, bezdim .....	177
Narın qumtak süzülür .....	177
Doymaz divarlar yağışdan .....	178
Orxan Volye .....	178
Boylumusun, xanım? .....	179
İraq ana qarğışından .....	179
Yenə min qara yuxum .....	180
Yer üzündə .....	180
Sevinməyə vaxtmı var? .....	181
Yuxularımın .....	181
Yırtıldı nağıl köynəyi .....	182
Yolun indi hayanadır? .....	182
Çaylar axa-axa .....	183
Bu pencorənin baharı .....	183
Soyuqdur, deyəson ilan yatıbmış .....	184
Gel göl, qurbanın olum .....	184
Kaş bir bağım olaydı .....	185
Sendən doğma, sendən yaxın .....	185
Bu quşcuğaz mənimdir .....	186
Əlvida, qurtaran yay .....	187
Bu yazıcı, bu yetim isti .....	187
Yoranda, özünü yor .....	188
Səni də eله alıb .....	189
Sənin də gözlerin .....	189
Kimdən küsüb bu dəniz? .....	190
Öldün, getdin .....	190
Buludları göylərə məxlənib qalar .....	191
Quldarın qulsuz günü .....	192
Bu yolun qom yolcusu .....	192
Biz sizlərdən uzaqdayıq .....	193
Soruşursan, hardayam? .....	194
Gözlerimin qabağında .....	195
Sənə yuxu görünən .....	196
Yox, bu uşaqlıq deyil .....	196
Bir gün o dağların quzey rüzgarı .....	197
Yenə təngə galib dözüm hər şeydən .....	197
Adın nedir, ev yiyəsi? .....	198
Bəlkə bu yanmış çöl bağı .....	199
Ah çekme .....	200
Nüşabəye .....	200
Her ev, hər mərtəbə, göy üzü, dəniz .....	201
Göyün sözü göydə qalar .....	201
Neyinsə qorxusundan .....	202
Əqrəb var çıçokdə yuva sahibidir .....	203
Bu dünya .....	204
Allah bu gün yaman çəşib deyəsen .....	204
Yol göstərmək yaxşı şeydir .....	205
Çay dəmsiz .....	205
Uzaqda görünüb sənən o işiç .....	206
Buludlar yoxdur .....	206



Bu serxoş küçəyle .....	207
Bəlkə bir gün geri dönüb .....	207
Bilmirəm nə olub səninlə? .....	208
Nüşabəye .....	209
Qulaqlarında laylay .....	209
Bu dünya başdan-başa .....	210
At belindo şəklim yoxdur .....	211
Yubanıb köhnəlmışəm .....	211
Yenidən başlayıblar .....	212
Qapıları taybatay açacaq .....	212
Soyuq olan yerde .....	213
Nece yetəsən .....	213
Nüşabəye .....	214
Radio, o qadına dc .....	215
Kimi boğulur hirsən .....	215
Yorma məni .....	216
Zülmət geconin dördəni .....	216
Hara baxır, nəyə baxır .....	217
Bu şch ncço gözden düşüb? .....	217
Bəlkə elə o bulud .....	218
Salam, sulu qar, salam .....	219
Hardasa bir qapı var .....	219
Hara çıxıb gedə biləm .....	220
Dağlarımız, yaylağımız qalmadı .....	221
Yatmış bildiyim ilan .....	222
Sonin yalqızlığım mendə də varmış .....	222
Beynimde sətin yer tapa bilmirəm .....	223
Məni mütləq tapacaqlar .....	223
Bu dünya görüş yetirmiş .....	224
Neçə baharla, payızla .....	224
Ay işığının .....	225
Nüşabəye .....	225
Ağac yorğun .....	226
Nüşabəyo .....	226
Allah varmı .....	227
Qar üstüyle ayi izi .....	227
Qorxağam mən .....	228
Hər gün falıma baxıram .....	229
Yusif Səmədoğluна .....	229
Soba qızıb, ey gözlərim .....	230
İncimişdim bu torpaqdan .....	230

### POEMALAR

Royal .....	233
Köçəri quşlar .....	238
Robin Qud .....	244
Külek .....	250
Rekviyem .....	253



Buraxılışa məsul: *Əziz Güleliyev*  
Texniki redaktor: *Rövşən Ağayev*  
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*  
Kompyuter səhifələyicisi: *Aslan Almasov*  
Korrektorlar: *Yasamən Abbasova*

Yığılmağa verilmişdir 24.05.2004. Çapa imzalanmışdır 28.12.2004.  
Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vəroqası 16,5. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 238.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küç., 17.